

QÜVVƏT ELM DƏDİR, ELMƏ DOĞRU!



# AZİMUT

«HƏRBİ BİLİK» JURNALININ ELMİ-NƏZƏRİ AYLIQ BÜLLETENİ №7, 2014







QÜVVƏT ELM DƏDİR, ELMƏ DOĞRU!

# AZİMUT

Nö 7 (7) DEKABR 2014-CÜ İL

«HƏRBİ BİLİK» JURNALININ HƏRBİ ELMİ-NƏZƏRİ AYLIQ BÜLLETENİ

## M Ü N D Ə R İ C A T

BAŞ REDAKTOR
Polkovnik-leytenant
Zakir HÜSEYNOV
BAŞ REDAKTOR MÜAVİNİ, MƏSUL İCRAÇI
Mayor
İsmayıllı ABDULLAYEV

REDAKSİYA KOLLEGİYASI
H.PİRİYEV
Z.HÜSEYNOV
F.QULAMOV
B.GÖZƏLOV
S.BABAYEV
C.AĞAYEV
M.ABIYEV

Redaksiyaya daxil olmuş əlyazmalar, fotolar, illüstrasiyalar geri qaytarılmır.  
Müəllif hərbî elmi-nəzəri və tarixi faktlara görə məsuliyyət daşıyır. Bülletende verilmiş materiallar redaksiya kollegiyası tərəfindən müzakirə olunur.

### DÖYÜŞ HAZIRLIĞI

DAĞLIQ ƏRAZİLƏRDƏ MÜDAFİƏ ƏMƏLİYYATLARININ TƏŞKİLİ VƏ APARIMASINDA ARTİLLERİYANIN ROLU VƏ TƏTBİQİNİN ƏSASLARI HAQQINDA	2
V. CƏBRAYILOV .....	
DAĞLIQ ƏRAZİ ƏMƏLİYYATLARINDA ARTİLLERİYANIN ROLU VƏ TƏTBİQİNİN TEKMİLLƏSDİRİLMƏSİ HAQQINDA	8
A. QULİYEV .....	
XTKQ (XTKO)-NİN QURU YOLU İLƏ DÖVLƏT SƏRHƏDİ VƏ CƏBHƏ XƏTTİNDƏN ÇIXARILMASININ TƏŞKİLİ	14
V. ABDÜLƏZİMOV .....	
YAŞAYIŞ MƏNTƏQƏSİNĐƏ MÜDAFİƏNİN XÜSUSİYYƏTLƏRİ	22
Q. HÜMBƏTOV .....	
DAĞLIQ ƏRAZİDƏ KƏŞFİYYATIN APARIMASI	28
E. HACIYEV .....	
DAĞLIQ ƏRAZİDƏ ARTİLLERİYANIN TƏTBİQİ	33
M. ALIŞANOV .....	
DƏMİR YOLU İLƏ MARŞIN PLANLANMASI VƏ KEÇİRİLMƏSİ ZAMANI KOMANDİRİN VƏ QƏRARGAHIN İŞİ	38
A. DAŞDƏMİROV .....	
HÜCUM ƏMƏLİYYATINDA RAKET-TEXNİKİ VƏ ARTİLLERİYA-TEXNİKİ TƏMİNATIN TƏŞKİLİ	44
A. PAŞALI .....	
RADİOTEXNİKİ TABOR KOMANDİRİNİN HAVADAN HÜCUM EDƏN DÜŞMƏNİ QİYMƏTLƏNDİRİMƏ METODİKASI	50
Z. MUSAYEV .....	

### SİLAH VƏ TEXNİKƏ

DÜNYA TƏCRÜBƏSİNĐƏ PUA-NİN TƏTBİQİ	59
V. ABBASOV .....	

### MADDİ-TEXNİKİ TƏMİNAT

MEŞƏLİK ƏRAZİDƏ MADDİ-TEXNİKİ TƏMİNATIN TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ	64
F. İSMAYILOV .....	

### HƏRBİ NƏZƏRİYYƏ

QLOBALLAŞMANIN BEYNƏLXALQ SİSTEMƏ TƏSİRİ	70
A. HÜSEYNOV .....	

### YENİ HƏRBİ TEXNOLOGİYALAR

YENİ TEXNOLOJİ TƏTBİQLƏR	75
V. MUSTAFAYEV .....	

# DAĞLIQ ƏRAZİLƏRDƏ MÜDAFİƏ ƏMƏLİYYATLARININ TƏŞKİLİ VƏ APARILMASINDA ARTİLLERİYANIN ROLU VƏ TƏTBİQİNİN ƏSASLARI HAQQINDA

Polkovnik-leytenant Vüqar CƏBRAYILOV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Açar sözlər:** dağlıq ərazilər, dağlıq şərait, dağlarda müdafiə, dağlıq ərazilərdə əməliyyatlar, artilleriya müdafiədə, dağlarda müdafiədə artilleriyanın atəş sistemi, dağlıq ərazidə artilleriyanın tətbiqi.

**Ключевые слова:** горные местности, горные условия, оборона в горах, операции в горах, артиллерия в обороне, артиллерийская огневая система в обороне в горах, применение артиллерии в горных местностях.

**Keywords:** highlands, mountain environment, defence in the mountains, operations in the mountains, artillery in defence, firing system of the artillery during defence in mountains, implementation of the artillery in the mountain area.

## DAĞLIQ ƏRAZİLƏRDƏ MÜDAFİƏ ƏMƏLİYYATLARININ TƏŞKİLİ VƏ APARIMASI

**Müdafiənin məqsədi:** düşmən qüvvələrinin hücumunu (zərbəsini) pozmaq, yaxud dəf etmək, ona böyük miqdarda itki vermək, ərazinin mühüm bölgələrini (xətlərini, obyektlərini) əldə saxlamaq və bununla qəti hücumu keçmək üçün əlverişli şərait yaratmaqdır.

Bu məqsədə çatmaq, yəni düşmənin üstün qüvvələrinin hücumunun dəf edilməsi, hər şeydən əvvəl bunlara əsaslanır ki,

- etibarlı atəş sistemi yaranmış olsun;
- müdafiədə olan qoşunlar ərazinin qoruyucu xüsusiyyətlərindən daha effektiv istifadə edə bilsin və onu mühəndis texniki cəhətdən hazırlaya bilsin;
- müdafiədəki qoşunlar döyüş üçün yer seçməkdə üstünlüyü malik olsun, yəni ərazidə əlvərmiş xətdə yerləşmiş olsun;
- onlar daha etibarlı maskalansın və əsl mövqelərini gizlədib, aldadıcı manevrlər edə bilsin;
- ərazini daha yaxşı öyrənmək və manevr hazırlanmaq imkanları olsun;

– mina-partlayıcı maneələrini geniş tətbiq edilə bilsin.

Müdafiədə geniş vadilərdə və dağlıq sahələrdə qoşunlar döyüş düzülüşlərini iki eşelonda, qalan hallarda (istiqamətlərin sayından asılı olaraq) bir-iki eşelonda, vacib müstəqil istiqamətlərdə isə üç eşelonda qura bilərlər.

Artilleriya, TƏV, mühəndis qoşunları bölmələri ilə, bəzən də tanklarla gücləndirilmiş piyada bölmələri adətən birinci növbədə müdafiə mövqeləri tuturlar. Ehtiyatların tərkibinə tank (motoatıcı) bölməsi və hissələr verilir. Bu bölmələr ərazidə elə yerləşdirilir ki, düşmənin ehtimal olunan hücum istiqamətlərində döyüşə yeridilib əks-hücumlar edə bilsin, eləcə də təminat məntəqələrini düşmənin desant hücumlarından qoruya bilsinlər.

ABŞ ordusunun döyüş nizamnaməsində qeyd olunur ki, dağlarda müdafiənin təməlində yüksəkkiliklərdə yerləşən dayaq məntəqələri dayanır. Dayaq məntəqələri arasındaki boşluqlara mina sahələri qurmaqla, tank əleyhinə açılma həddləri hazırlanmaqla, arakəsmə atəşləri planlaşdırmaqla, ehtiyac olduqda gücləndirilmiş hərəkətli mühafizə qrupları ilə həm cəbhə boyu, həm də dərinlik

üzrə bağlanması tövsiyə edilir. Düşmən qoşunlarının açılmasını və manevrini çətinləşdirməyə, eləcə də onların vadilərə çıxışları olan yol şəbəkələrinə irəliləmə istiqamətlərinin etibarlı bağlanmasıın təmin edilməsinə diqqət yetirilməlidir.

Müdafiənin ön xətti adətən ən əlverişli təbii hədlərdən keçir. Onun önündə döyüş və ümumi mühafizə mövqeləri, eləcə də örtmə qüvvələrinin mövqeləri qurulur. Mühafizə qüvvələri öz müdafiə mövqelərimizin yaxınlaşma istiqamətlərində düşməni maksimum dərəcədə ləngitmək, onunla temas yaratmaq və kəşfini aparmaq məqsədilə ərazi şərtlərindən asılı olaraq ön xətdən mümkün ola biləcək qədər məsafləyə çıxarılır.

Dağlarda müdafiə daha çox aşırımların, keçidlərin, tunellərin, yol qovşaqlarının və başqa ayrı-ayrı xüsusi vacib ərazi sahələrinin möhkəm müdafiəsi əsasında qurulur. Bu, hücum edən düşmənin istifadə edə biləcəyi istiqamətləri çarparaz atəşlə örtə bilən və öz aralarında rabitəsi olan böllük və taqim dayaq məntəqələri sisteminin yaradılması yolu ilə əldə edilir. Dayaq məntəqələri arasında və cinahlarda kəşfiyyat və patrul fəaliyyəti aparılır, pusqu və maneələr qurulur.

Vadilərin müdafiəsini təşkil edərkən onun girişinə yaxınlaşma istiqamətindəki hakim yüksəkliklər əldə saxlanılır. Əsas qüvvələr enişlərdə elə yerləşdirilir ki, onlar vadiləri nəzarətdə saxlaya bilsin.

Dağlarda müdafiənin xüsusiyyətlərindən biri də pusqların geniş tətbiqidir. Pusqlar müdafiənin dərinliyində, döyüş düzülüşünün cinahlarında, düşmənin hərəkəti istiqamətlərində qurulur. Müdafiənin dərinliyindəki yaşayış məntəqələri və aşırımlar öncədən dairəvi müdafiə üçün hazırlanır. Düşmənin hava desantının tətbiqi ehtimal olunan rayonlarda müxtəlifnövlü maneələr yaradır.

Dağlarda müdafiəni dağ vadisinə köndələn, dağ silsiləsi boyu, həmçinin dərədə qurmaq olar. Dağ vadisinin müdafiəsində qoşunların vadini tutmasından başqa, yüksəkliklərdə və vadinin dövrəsindəki dağ silsiləsi ətəklərində möhkəm dayaq məntəqələrinin yaradılması əvvəlcədən nəzərdə tutulmalıdır. Bununla cinahlarda çoxpilləli və güclü atəş sıxlığı yaradılır.

Dağ silsiləsində düşmənin hücumu mümkün olan halda köndələn müdafiədə, əsas qüvvə silsilənin zirvəsinə daxil olan rayonun və qismən düşmən tərəfdəki yamacların saxlanılmasına sərf edilir. Bu, qarşidakı vadidə və dərələri görmək və atəşə tutmaq üçün lazımdır. Müdafiənin dərinliyində mövqeləri yüksəkliklərin arxa yamacların da qurmaq lazımdır.

Dağlıq ərazilərdəki əməliyyatlarda motoatıcı briqada bir-iki istiqaməti müdafiə edə bilər. Əhemmiliyyətdən və düşmənin keçməsi üçün həcmindən asılı olaraq istiqamətlərdən biri əsas olur. Dağlarda briqadanın (taborun) müdafiə cəbhəsinin eni düzənlikdə olduğundan çox olur. Motoatıcı briqadanın müdafiə zolağının eni 20-25 km-ə qədər, taborun müdafiə rayonunun eni isə 10 km-ə qədər ola bilər. Müdafiənin dərinliyi ərazinin xarakterindən və yol şəbəkəsindən asılıdır. O paralel dağ silsilələri arasındaki məsafədən, ehtiyatların manevri üçün cəbhə xətti və dərinliyə istifadə olunan yol şəbəkələri nəzərə alınmaqla müəyyən olunur. Motoatıcı briqadanın (taborun) dağlarda müdafiədə döyüş düzülüyü vəziyyətdən və verilmiş tapşırıqdan asılıdır. Yüksək manevr qabiliyyəti ümumqoşun ehtiyatları olduqda müdafiə bir eşelonlu qurulur. İki eşelonlu döyüş düzülüyü geniş vadilərin və dağ yaylalarının müdafiəsində tətbiq edilir. Birinci eşelonla bir qayda olaraq, artilleriya, minaatanlar, TƏİR və mühəndis bölmələri verilir. Motoatıcı bölmələr imkan daxilində tank əleyhinə pusqlar yaratmaq üçün tanklarla gücləndirilir.

Xarici ədəbiyyatlarda qeyd olunduğu kimi, dağlıq ərazidə müdafiənin tələbi, bütün atəş növləri sisteminin dərinliyə eşelonlaşdırılmasının təşkili hesab edilir. Ərazidə bölmələrin atəş vasitələrinin əsas hissəsinə ön xəttə yaxınlaşdırmaq və diqqətlə maskalamaq tövsiyə olunur. Vaxtin olmasından asılı olaraq vadilərdə, yol və cığırlarda uzunmüddətli atəş nöqtələri yerləşdirmək olar.

Ən təhlükəli istiqamətlərdə müdafiə olunan birinci eşelon bölmələrinə ştat və dəstəkləyən artilleriyanın böyük hissəsi ayrılır, onların mövqeləri adətən yolların yaxınlığında qurulur. Düşməni yüksəkliklərin arxa yamaclarında, vadilərdə, başqa örtülü yerlərdə, eləcə də dayaq məntəqələri arasındaki boşluqlarda tələfata uğratmaq üçün



haubitsa artilleriyasının və minaatanlarının atəşindən istifadə olunur. Əgər yüksəkliklərin yamacları çox sərtdirse, müdafiə zolağının dərinliyi atəş nöqtələrini irəli çıxmış şıx yüksəklikdə yerləşdirilməsi hesabına artırırlar. Bu nöqtələr cinah atəşinin aparılması üçün təyin olunur.

Dağ çaylarının keçidlərini, meşə ətəklərini müdafiə edən motoatıcı bölmələrə verilmiş tank və TƏİR qurğuları bəlük (taqim) dayaq məntəqələrində tətbiq olunurlar. Onlar ərazidə elə mövqelər tuturlar ki, mümkün qədər uzaq məsafələrə atəş aparmaq imkanı olsun.

Xarici mütəxəssislər hesab edirlər ki, atəş sistemi elə olmalıdır ki, ön xəttin qarşısında, cinahlarında və müdafiənin dərinliyinə bütün atəş vasitələrinin çoxpilləli atəş sahəsi (zonası) yaradılmasını təmin etsin, eləcə də təhlükə yaranan istənilən istiqamətdə və sahədə qısa müddətə atəşini toplamaq olsun. Bu halda onlar sıx olaraq mühəndis maneələrilə bağlanmalıdır. Təbii örtülərdən atəş vasitələrinin və şəxsi heyətin kütləvi qırğıın silahlarından mühafizəsi üçün istifadə olunur. Dayaq məntəqələrinə yaxınlaşma istiqamətlərində və cinahlarında daş qalaqları hazırlanır, dağlıq-meşəlik sahələrdə isə yol sahələrinin, körpü və keçidlərin dağıdırılması üçün mina-partlayış maneələri hazırlanır.

ABŞ ordusunun nizamnaməsində məsləhət görülür ki, döyüş kütləvi qırğıın silahları bölmələrə dağıntılar, uçurumlar, yığıntılar əmələ gətir-

diyi üçün onlardan düşmənin hərəkət və manevr etməsini çətinləşdirən dar vadilərdə, aşırımlarda, həmçinin məntəqələrdə tətbiq edilməlidir.

Dağlarda hakim hündürlüklərin, aşırımların, dağ keçidlərinin və başqa vacib məntəqələrin əldə saxlanılması uğrunda aparılan müdafiə əməliyyatlarının müvəffəqiyyəti hər bir bölmənin təşəbbüsündən, onun dayanıqlığından asılıdır. Düşmənin məhv i

uzaqda, yaxınlaşma yollarında əvvəl yuxarı hərbi orqanın vasitələrilə, sonra isə birləşmə və hissələrin öz vasitələri ilə aparılır. Bu zaman düşmənin əsas qüvvələrinə dar yerdən keçərkən və həmlə üçün açılkən aviasiya və artilleriya zərbələri endirilir.

### DAĞLIQ ƏRAZİLƏRDƏ MÜDAFİƏ ƏMƏLİYYATLARINDA ARTİLLERİYANIN ROLU VƏ TƏTBİQİNİN ƏSASLARI

Dağlıq ərazilərdə müdafiə qoşunlarının o qədər də sıx olmayan döyüş düzülüşündə sarsılmaz müdafiənin əsası artilleriyanın atəş sisteminin dəqiq planlaşdırılması və tətbiqindən, qoşunların döyüş mövqelərinin və sədlərinin bacarıqlı mühəndis hazırlığından asılıdır.

Artilleriya müdafiədə nüvə və kimyəvi basqın vasitələrini və yüksəksərrast silah vasitələrini məhv edir, düşmənin bölmələrinə dərinlikdən ön xəttə doğru irəliləməsində və açılma xəttində (hücum üçün çıxış rayonunda) tələfat verdirir, artilleriya, zenit, radioelektron vasitələrini və idarəetmə məntəqələrini susdurur, tank və piyadaların hücumunun dəf edilməsində iştirak edir, müdafiə dərinliyinə soxulmuş düşməni məhv edir və susdurur, onun hava desantını tələfata uğradır, ikinci eşelon bölmələrimizin (ehtiyatın) əks-həmləsi vaxtı artilleriya hazırlığı və himayəsini həyata keçirir.

Bundan başqa o, təminat zolağını ön mövqeni müdafiə edən hissələri (bölmələri) və döyüş mü-

hafızəsi üçün ayrılmış bölmələri himayə edir, hissə və bölmələrin cinahlarını, onların aralarında olan, həmçinin düşmənin nüvə zərbəsi nəticəsində əmələ gəlmış boşluqları atəşlə örtür, uzaqdan minalanmanın həyata keçirir. Bu zaman düşmənin irəliləmə marşrutu, başlangıç mövqedəki raket kompleksinin buraxma qurğuları, artilleriya, minaatan və YARS batareyaları, kəşfiyyat-zərbə komplekslərinin yerüstü elementləri, hissə və bölmələrin idarəetmə məntəqələri, radioelektron vasitələr və hava hücumundan müdafiə vəsaitələri, enmə meydancalarındakı helikopterlər, toplanma rayonları, irəliləmə marşrutları, döyüş düzülüşündəki tank və motopiyada bölmələri, sursat, yanacaq və başqa maddi vəsaitlərin anbarları tələfata uğradılma obyektləri (hədəfləri) olaraq planlaşdırılır. Müdafiə mövqeyinin əldə saxlanılması döyüşlərində və bütün müdafiə zolağı boyunca aparılan döyüşlərdə müdafiədə olan qoşunlara artilleriya himayəsi düşmənə maksimum itki verdirmək və onun müdafiə dərinliyinə soxulmasına mane olmaq məqsədilə həyata keçirilir. O, hücum edən qoşunlara, ehtiyatlara, nüvə və kimyəvi basqın vasitələrinə, kəşfiyyat-atəş komplekslərinin yerüstü elementlərinə, artilleriyaya, hava hücumundan müdafiə vasitələrinə, birdəfəlik və ardıcıl zərbəli raket hissələrinə, idarəetmə məntəqələrinə, kəşfiyyat atəş komplekslərinə zərbə endirməklə, müxtəlif atəş növləri tətbiq etməklə həyata keçirilir.

Artilleriya dağlarda müdafiə zamanı ərazinin örtülü hissələrdən istifadə edərək müdafiəməzin dərinliyinə sızan sızma qruplarını və yandan ötmə dəstələrini atəşlə tələfata uğradır.

Ərazinin yüksəkliklərinin arxa yamaclarında, dərələrdə, vadilərdə və digər örtülü yerlərdə, da-yaq məntəqələrinin ara boşluqlarında düşmənin məhvi üçün əsas olaraq haubitsa artilleriyasının, minaatanlarının, həmçinin də düşmən tərəfə yönəlmış yamaclarda müdafiədə olan qonşu hissələrin artilleriya bölmələrinin cinah atəşləri və tank əleyhinə vasitələrin düzünə tuşlama atəşləri planlaşdırılaraq tətbiq olunur.

Dağlıq ərazi relyefləri imkan vermədikdə artilleriya bölmələri atəş mövqelərini yol kənarlarında tuta bilərlər. Bu da onların başqa rayonlara yerdəyişmə etməsinin çətinləşməsi, bəzən isə

mümkünsüzlüyü ilə səciyyələnir. Artilleriya bölmələri düzənlik ərazilərdə müdafiədə yerinə yetirdikləri tapşırıqların eynisini yerinə yetirir. Bir qayda olaraq nəzərə almaq lazımdır ki, artilleriyanın atəşilə tələfata uğradılacaq hədəflərin böyük hissəsi sərt enişlərdə, keçidlərdə, dar vadilərdə, yüksəkliklərdə, dağ silsilələrində və digər gizli yerlərdə yerləşməlidir.

Artilleriyanın atəş sistemi düşmən hücumunun yaxınlaşma istiqamətləri üzərində dərin və çoxpilləli təşkil olunur. Dağ aşırımları, keçidlər, həkim yüksəkliklər, yol şəbəkələri, yaşayış məntəqələri dairəvi müdafiə üçün hazırlanır.

Artilleriya atəş sisteminin hazırlığı, düzünə tuşlamaya çıxarılmış topların, taqım və batareyaların çoxpilləli, cinah və çarpaz atəşlərinin təşkili-nə yönəlmək deməkdir.

Briqadanın ştatında olan və əmrinə verilmiş artilleriyanın böyük hissəsi düşmənin əsas zərbə istiqamətlərində müdafiə olunan birinci eşelon bölmələrinin əmrinə və yaxud dəstəyinə verilir. Düşmənin əsas zərbə istiqamətlərində müdafiə olunan briqadalarda reaktiv və haubitsalı artilleriya bölmələri üstünlük təşkil edən briqada artilleriya qrupları yaradıla bilər.

Dağlarda müdafiədə artilleriyanın atəş sistemin-də bir qayda olaraq, bölmələrlə manevr məhdudlaşlığı üçün istiqamətlərə görə atəşlə manevrə üstünlük verilir. Atəş sistemi mühəndis maneələr sistemi və təbii maneələrlə xüsusi olaraq sıx əla-qədə olmalıdır.

Artilleriyanın döyüş fəaliyyətlərini hazırlayarak təz-tez dəyişən meteoroloji şəraitin dəyişməsini, dağ və qar uçqunlarını, qar ərintilərindən və güclü yağışlardan yaranmış yarğanları nəzərə almaq lazımdır.

Dağlıq ərazi relyefi artilleriyanın bir istiqamət-dən digər istiqamətə manevrini çətinləşdirir, bə-zən də mümkünzsuz edir. Buna görə də dağlarda müdafiədə istiqamətlərə görə artilleriyanın ilkin qruplaşması mühüm əhəmiyyət kəsb edir. Briqada artilleriyası örtülü atəş mövqeyindən tələfata uğradılmayan hədəfləri düzünə tuşlama atəşilə məhv etməlidir, həmçinin ön xəttin qarşısında və dərinlikdə cinah və çarpaz atəşlərin yerinə yetirilməsindən istifadə olunması məqsədə uyğundur. Düzünə tuşlama atışı üçün ayrılmış top və TƏİR

## DÖYÜŞ HAZIRLIĞI

qurğuları müxtəlif hündürlüklərdə və müdafiənin dərinliyinə doğru elə eşelonlaşdırılır ki, ön xəttin qarşısında və müdafiənin dərinliyində cinah və çar Paz atışlarının yerinə yetirilməsi təmin edilsin.

Dağlarda atəş mövqelərini qrupların yaradılmasına və onların yerinə yetirdiyi tapşırıqlarına görə seçirlər.

Artilleriyanın atəş mövqelərinə və tank əleyhinə bölmələrin açılma hədlərinə irəliləməsi zamanı nəzərə almaq lazımdır ki, düzənlik ərazidən fərqli olaraq dağlıq ərazilərdə hərəkət sürəti azalır. Dağlıq Qarabağ ərazisində gedən döyüşlərdə sübut olundu ki, artilleriya bölmələrinin hərəkət sürəti 6-8 km/saat təşkil edirdi. Aşırımlarda isə sürət hətta, 2 km/saata enirdi.

Dağlıq ərazilərdə ölü sahələrin çox olması və hava şərtlərinin tez-tez dəyişməsinə görə ərazi-nin müşahidəsinin məhdudlaşması səbəbindən düşmən kəşfiyyatının təşkili və aparılması böyük əhəmiyyət daşıyır. Bu məqsədlə komanda müşahidə, müşahidə məntəqəsi, yerüstü artilleriya kəşfiyyatı stansiyası (YAKS) və artilleriya kəşfiyyat kompleksi (AKK) tipli radiolokasiya stansiyalarını elə yerləşdirmək lazımdır ki, bütün təhlükəli istiqamətlərin, xüsusilə yaxınlaşma istiqamətlərinin müşahidəsi təmin olunsun. Onların çoxpilləli yerləşdirilməsi nəzərə alınmalıdır. Dağlarda müdafiədə ön və yan müşahidə məntəqələrindən geniş istifadə olunur. Bu da düşməni bütün istiqamətlər boyu müşahidə etməyə, artilleriya atışlarına düzəlişlər verməyə və bölmələrimizlə qarşılıqlı əlaqə yaratmağa imkan verir.

Dağlarda artilleriya kəşfiyyatını təşkil edərkən müşahidə məntəqələrinin yerinin seçilməsi xüsusilə çətinlik törədir. Təcrübələr göstərir ki, idarəetmə məntəqələri rayonlarının mərkəzləşdirilmiş bölüşdürülməsi mümkün olmadıqda, müşahidə üçün əlverişli olan ayrı yüksəkliklərdə idarəetmə məntəqələrinin yerləşdirilməsi üçün çox sayıda güc və vasitə cəlb olunur. Bu idarəetmə məntəqələrinin davamlılığına və kəşfiyyatın effektivliyinə mənfi təsir göstərir. Buna görə də yuxarı artilleriya qərargahı tabelikdəki komandirlərə hansı müşahidə məntəqəsini və harada mövqe tutmalarını göstərməyə borcludur.

Dağlarda müdafiədə etibarlı və fasiləsiz kəşfiyatın aparılması ayrı istiqamətlərdə və ərazi sa-

hələrini görmək üçün pilotsuz uçan aparatlar və köməkçi məntəqələrin təşkilindən geniş istifadə olunur.

### NƏTİCƏ

Dağlıq ərazidə əməliyyatların aparılması uğurlu nəticələrin əldə olunması üsulları həmişə hərbi mütəxəssislərin nəzər-diqqətində olan məsələlərdən biridir. Günümüzdə də bu məsələ üzərində təcrübələrə əsaslanaraq araşdırımlar aparılır. Yaxın keçmişdə qoşunlarımızın məhz dağlıq ərazilərdə aparılan əməliyyatların iştirakçısı olduğunu və bu əməliyyatlarda kifayət qədər problemlərlə qarşılaştıqlarını nəzərə alsaq bu problemin öz aktuallığını saxladığıనı görərik.

Dağ ərazisinin çətin keçilən sahələri və çoxsaylı təbii maneələr az qüvvə ilə etibarlı müdafiə yaratmağa imkan verir. Dağ massivləri döyüş düzünlüsünün quruluşunu və atəş sistemini düşməndən gizlətməyə, həmçinin müxtəlif maneələri geniş tətbiq etməyə imkan verir. Lakin çox miqdarda boş sahələrin və gizli yaxınlaşma yollarının olması düşmənə bizim müdafiəyə gizli yaxınlaşmağa, az qüvvələrlə müdafiə aralıqlarından soxulmağa, uğurla hava desantı və təxribat-kəşfiyyat qruplarını havadan atmağa, həmçinin qəflətən cəbhədən həmlə etməyə, cinahlardan və arxadan zərbə endirməyə imkan verir.

Dağ relyefinin belə xüsusiyyətlərini, təcrübələrdəki nəticələri analiz etdikdə ortaya çıxır ki, dağlıq ərazilərdə müdafiə – düşmənin hücumu ehtimal olunan istiqamətlərdə, müdafiə olunan istiqamətin əhəmiyyətindən, ərazi-nin xarakterindən asılı olaraq təşkil olunmalıdır. Bölmələr, hissələr və birləşmələr müdafiəni düşmənin hücumu mümkün olan əsas istiqamət boyu qurmalidır. Əsas qüvvə tank təhlükəli istiqamətlərin, aşırımların (keçidlərin), yol kəsişmələrinin, hakim yüksəkliklərin, geniş vadilərin və vacib obyektlərin müdafiəsinə cəmləşdirilməlidir. Bu halda müdafiə zolağının genişliyi və dərinliyi düşmənin hücumuna imkan verən istiqamətlərdə dağ relyefinin xüsusiyyətlərindən, qoşunların tərkibindən, tapşırıqların vacibliyindən asılı olaraq təyin olunur.

Dar dağ vadisinin müdafiəsi zamanı atəş vasitə-

lərini elə yerləşdirmək lazımdır ki, onlar bütün dərinlik boyu çarpez atəşlərini icra edə bilsinlər.

Dağlarda artilleriyanın atəş sistemi elə yaradılmalıdır ki, müdafiənin ön xəttinin qarşısında, cinhahlarda ölü sahələr, dayaq məntəqələrinin arasında boşluqlar qalmasın. Atəş sistemi müdafiə bölgəsinə uzaqdan yaxınlaşma istiqamətlərində, hakim yüksəkliklərdə və əks yamaclarda, dərələrdə, dağ keçidlərində, vadidə və aşırımlarda, dayaq məntəqələrinin qarşısında və onların ara boşluqlarında düşmənin məhvini təmin etməlidir. Ona görə də düşmən hücumu üçün əlverişli istiqamətlərə, yollarla, dərələrdən çıxışlara, çay və vadilərdən keçidlərə, hakim yüksəkliklərə, keçid və aşırımlara, yol şəbəkələrinə, müdafiə mövqelərinin qarşısına və dərinliyinə artilleriya atəşləri ilə uzaqdan minalama həyata keçirilməlidir. Müdafiənin dərinliyində hava desantının enmə rayonları, onların istifadə edə biləcəyi yollar və ərazi hissələrinə artilleriya atəşləri planlaşdırılmalıdır.

## ƏDƏBİYYAT

1. Ракетные войска и артиллериya в операци-ях. Учебник. Москва, ВАГШ, 1999
2. Методика оперативно-тактических (такти-ческих) расчетов при планировании огневого поражения противника ракетными войсками и артиллерией в операции (бою). Книга 1-4. Москва. Воениздат, 1990
3. Особенности ведения боевых действий со-ветских войск в горно-пустынной местности (по опыту боевого применения подразделе-ний воздушно-десантных войск в республике Афганистан). Рязань, 1998
4. Полковник Рыжков А. Боевые действия в горах (по взглядам военных специалистов США). Кандидат военных наук. Зарубежное военное обозрение. №1.1981
5. Воробьев И.Н. Тактика – искусство боя. Москва, 2002
6. В.Г.Клементьев. Боевые действия горных войск.
7. Генерал-полковник ПЕТРОВ И. Инструк-ция войскам, действующим в горно-лесистой местности. 19.08.44.

## РЕЗЮМЕ

### ПРИМЕНЕНИЕ И РОЛЬ АРТИЛЛЕРИИ В ОРГАНИЗАЦИИ И ВЕДЕНИЯ ОБОРОННОЙ ОПЕРАЦИИ В ГОРНОЙ МЕСТНОСТИ B. ДЖАБРАИЛОВ

В этой статье отражены: роль артиллерийских подразделений в оборонительном бою в горной местности; формирование и действия артиллерийских подразделений в соответствии с рельефом и поставленными задачами; а также методы её целенаправленного применения.

## SUMMARY

### THE ROLE OF ARTILLERY UNITS IN DEFENSIVE OPERATION IN MOUNTAINS V. CABRAYILOV

In this essay has been emphasized the role of artillery units in defensive operation in mountains, organization and operation of the artillery units according to their tasks and terrain and purposeful appliance methods in the mountains.

# DAĞLIQ ƏRAZİ ƏMƏLİYYATLARINDA ARTİLLERİYANIN ROLU VƏ TƏTBİQİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ HAQQINDA

Polkovnik-leytenant Anar QULİYEV

## SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Açar sözlər:** dağlıq ərazilər, dağlıq şərait, dağlarda artilleriyanın döyüş fəaliyyəti, dağlıq ərazidə artilleriyanın tətbiqi, artilleriyanın atəş dəstəyinin effektivliyi.

**Ключевые слова:** горная местность, горные условия, боевые действия артиллерии в горах, применение артиллерии в горной местности, эффективность огневой поддержки артиллерии.

**Keywords:** highlands, highlands conditions, artillery combat at highlands, usage of artillery at highlands, artillery support at highlands, effectiveness of artillery firing support.

ərazinin xüsusiyyətlərinin nəzərə alınmaması, həmçinin qoşunların ərazi şərtlərinə uyğun məşq etdirilməməsi nəticəsində bir çox məglubiyyətlərimiz olmuşdur. Elə bu səbəb də bəhs olunan mövzunun aktuallığını saxlayır və bizim qarşımızda məsələnin üzərində dananmağımızı, həlli yolla-

rını araşdırmağımızı vəzifə olaraq üzərimizə qoyur.

Dağlıq şərait anlayışı çoxsaylı faktorları nəzərə almağı tələb edir. Dağlarda müharibənin dinamikası döyüşün effektivliyini aşağı salan yəni dəqiq cəbhə xəttinin olmaması, əsgərlərin dağlarda əməliyyat aparmaq üçün hazırlıqsız olması, dəyişən hava şəraiti və bu yönümlü bir çox faktorları özündə birləşdirir. Mürəkkəb landşaftlı dağlıq ərazi artilleriya silahlarının effektiv istifadəsində də çətinliklər yaradır.

Dağlarda artilleriyanın döyüş fəaliyyətinə aşağıda göstərilənlər təsir edir:

– ərazinin kəskin dərə-təpəliyi, müşahidə və atəş üçün ölü bölgələrlə gizli yaxınlaşma yollarının çoxluğu, hədəflərin kəşfiyyatının və zərərvurmanın çətinləşdiyini, xüsusilə də, mərminin uçması, aşma trayektoriyalı toplarla hədəfə zərərvurma məhdudlaşdır və bir çox hallarda mümkün olmur;

– düşmən tərəfindən çoxqatlı atəş sistemli və maneəli, eşelonlaşdırılmış müdafiə yaratması səbəbindən düşmən müdafiəsini yarmaq üçün artilleriyanın sayının və atəş tapşırıqlarının həcmi-

Hərb tarixinə nəzər saldıqda görərik ki, orduların əksəriyyətinin tərtib, taktikası və silahlandırılması düzənlik ərazilərdə döyüşlərin aparılması üçün nəzərdə tutulmuş, əsasən bu istiqamətdə də məşqlər keçirilmişdir. Düzənlik ərazilərdə əməliyyatların aparılması komandirlərin üzərinə düşən ağırlığı azaldır, müxtəlif qoşun növləri ilə birləşdə, koordinasiyalı şəkildə rahat tətbiqə imkan verir. Bu da müvəffəqiyyət qazanmaq deməkdir. Müasir dövrə əməliyyatlar zamanı tətbiqi üstünlük təşkil edən motoatıcı qoşunlar üçün ideal landşaft şəraiti – geniş düzənliklər, dalgalı ərazilər, yayla, səhra və az məskunlaşmış yaşayış məntəqələridir.

Aparılan müharibələr heç də həmişə adı ərazilərdə baş vermir. Bir çox hallarda tətbiqi və silahlanması dağlıq ərazilər üçün nəzərdə tutulmayan bölmələr bu ərazilərdə aparılan əməliyyatlarda məglubiyyətə düşçər olurlar. Çox da uzağa getmədən Qarabağ müharibəsinə nəzər salsaq görərik ki, əməliyyatların çoxu dağlıq ərazidə aparılıb və qoşunların lazımı silahlarla, təchizatla, maddi və-saitlərlə təmin olunmaması, planlamalar zamanı

nin artırılmasına ehtiyac olması;

- artilleriyanın yerləşməsi üçün əlverişli ərazi sahəsinin məhdud olması;

- yolların sayının məhdudluğu, kəskin yol əyrləri və aşırımların çox olması səbəbilə artilleriya silahları və sursatın daşınmasının çətinləşməsi;

- meteoroloji şəraitin kəskin dəyişməsi;
- dağ çaylarının iti sürətlə axması, həmçinin çaylarda suyun səviyyəsinin tez-tez dəyişməsi;
- qışda qəfil əmələ gələn qar uçqunları, yaz və payızda isə sel axıntıları.

Meteoroloji amillər də artilleriyanın yüksək dağlıq ərazilərdə tətbiqinə öz təsirini göstərir. Havanın aşağı təzyiqi, aşağı temperatur və güclü küləklər atışın standart cədvəlinin effektivliyini aşağı salır. Bütün bunlar səhv etmək mümkündüyü artırır. Yeni xəritələrin və dəqiq meteoroloji məlumatların çatışmazlığı, ərazi ilə kifayət qədər tanışlığın olmaması uzaqlıq və hündürlükdə səhv etmək ehtimalını artırır. Atışın effektivliyinə nail olmaq üçün hədəflərin aşkar edilməsi və atəşə düzəlişlər etmək üçün yaxın artilleriya müşahidəçilərini cəlb etmək vacibliyini artırır.

Hər çapdakı lüləli artilleriya bölmələri, dağlarda istifadə baxımından uyğun deyil. Məsələn: özü-

yeriyən qurğuların dağlıq şəraitlərdə hərəkət qabiliyyəti məhdud, atəş süreti az, maddi-texniki təminat baxımından isə olduqca bahalıdır.

Orta, yüngül qoşqulu toplar mövqelərə yükdaşyan avtomobil, traktor, helikopter və ya bəzi föv-qəladə vəziyyətlərdə troslardan istifadə etməklə daşına bilər.

Özüyəriyən qurğular adətən əsas nəqliyyat və daşma yollarının ətrafında mövqe tutduqlarına görə, onların tapşırıq icra etməsi məhduddur. Helikopterlərin köməyilə mövqe tutmuş artilleriyanın döyüş sursatı ilə təmin olunması və yerləşdirilməsi üçün, çox sayıda hava vasitələrinə ehtiyac vardır. Düşmə bucaqlarının artması kimi üstünlüklərdən səmərəli şəkildə istifadə etmək məqsədilə atəş mövqeləri kifayət qədər geriyə doğru yerləşdirilməlidir.

Hakim ərazidə seçilən mövqelərin düşmən fəaliyyətlərinə qarşı maksimum müdafiəni və yaxşı atəş imkanlarını təmin edəcək örtülü yerlərdə olmasına diqqət edilməlidir. Çünkü örtülü yerlərdə seçilmiş mövqelər, düşmən atışlarına hədəf olmaq imkanlarını azaldır. Belə şəraitdə artilleriyanın səmərəli istifadəsini qiymətləndirdikdə aşkar olunur ki, daşınması, tətbiqi, sursat və təchizat təminatı daha asan olan yüngül, yüksəknən dağ

## DAĞLIQ ƏRAZİNİN FİZİKİ-COĞRAFİ ŞƏRTLƏRİ

Dağların forması	Dəniz səviyyəsindən hündürlüyü (m)	Yamacların malik olduğu diklik (dər.)	Hər iki km-dən nisbi yüksəklik (m)	Relyefin ümumi xüsusiyyətləri
ALÇAQ (dağətəyi)	500-1000	5-10	200-500	Relyefin forması hamar və dairəvi-dir. Yol şəbəkəsi nisbətən yaxşı inkişaf edib.
ORTA	1000-2000	10-25	500-1000	Relyefin maili formaları kəskin dərətəpəliklərlə bir-birini əvəz edir. Dağların çox sahələrini dərələr və yarğanlar kəsir. Dərələrin tutumu məhduddur.
HÜNDÜR	2000-dən yuxarı	25-dən yuxarı	1000-dən yuxarı	Qayalı dağ silsilələri dərələrlə bir-birini əvəz edir, dağların bəzi yerləri buz və qar sahələri ilə örtülüb.

toplalarının və minaatanların tətbiqi daha da məqsədəyəqəndur.

Bəzi toplar, arakəsmə (maneə) və ya düzünə atəş tapşırıqlarını yerinə yetirmək üçün irəlidə yerləşdirilməlidir. Bəzi hallarda manevr taborlarının əmrinə bir artilleriya batareyasının verilməsi lazımlı ola bilər. Dağlıq və dağətrafi şəraitlərdə artilleriya bölmələrinin mövqelərinin tez-tez dəyişdirilməsi əsas məsələlərdən biridir. Artilleriya bölmələri eyni zamanda dəstəklənən qüvvə qədər hərəkət və manevr qabiliyyətinə malik olmalıdır.

Bəzi hallarda irəlidəki bölmələri dəstəkləmək məqsədilə yüngül artilleriya kifayət qədər effektli atəş uzaqlığına (mənzilə) malik olmaya bilər. Belə vəziyyətdən ən real çıxış yolu, topların helikopterlərlə irəliyə nəql edilməsi ola bilər. Ortaçaplı artilleriya tələb olunan effektli atəş uzaqlığına malikdir, ancaq bəzi ərazi relyeflərinə görə onlardan istifadə məhduddur.

Fuqas mərmilər qayalıq ərazidə güclü partlayış təsirinə malikdirlər. Partlayış nəticəsində ətrafa yuvarlanan qaya parçaları bu təsiri daha da artırır. Yamac və təpələrin arxasında mövqə tutmuş bölmələrə qarşı istifadə olunacaq ən yaxşı partladıcı, saat mexanizmlı partladıcısı olan mərmilərdir. Bu mərmilərdən əsasən qalın qarla örtülü ərazi şəraitlərində istifadə olunmalıdır. Bununla yanaşı bu mərmilər yağılı, sulu qar şəraitlərində effektivliyini itirir. Tez-tez istiqamətini dəyişdirən küləklər və hündür dağ yamacları atılan tüstü mərmilərinin təsirini azaldır.

Ərazi relyeflərinə görə, hərəkət və manevr imkanları məhdud olduğu üçün artilleriyanın atəş dəstəyinin effektivliyi azala bilər. Buna görə də, əməliyyatın planlaşdırılması zamanı gündəlik döyüş sursatına olan ehtiyac dəqiq hesablanaraq nəzərdə saxlanılmalıdır. Əsas manevr bölmələri ilə artilleriya bölmələri arasındaki əlaqə və piyadanın dəstək silahları ilə aparılan atışlarının koordinasiyası mühüm əhəmiyyət kəsb edən məsələlərdir. Çünkü artilleriya atışları qayaları parçalayaraq irəlidəki bölmələr üçün təhlükəli vəziyyət yaratmasına baxmayaraq, piyadanın hücumunu yüksək ərazi hissəsindən dəstəkləmək, aşağı ərazi hissəsinə nisbətən daha asandır.

Dağlıq ərazidə, artilleriya bölmələrinin komandirləri aşağıda qeyd olunmuş təhlükəli vəziyyət-

ləri nəzərdə saxlamalıdırular:

- yüksəlmə bucaqlarındakı fərq və dəymə üçün artan ucuş müddəti;
- müşahidə etmək mümkün olmayan geniş arxa yamacları;
- artilleriya mərmiləri ilə atəş altına almaq mümkün olmayan çox sayda ölü sahələri;
- atıcı silahlarla hədəflər arasındaki yüksəklik fərqlərini.

Qoşunların ən uzaq məsafələrdə atəş dəstəyindən yararlanma bilməsi üçün batareyalar sektorlara bölünməlidir. Artilleriya dəstəyinin effektivliyini maksimal şəkildə artırmaq üçün artilleriya vəsi-tələri ərazinin əyilmə yerlərində və dağların əks yamaclarında yerləşdirirlər. Mövqelərin aşırımlarda, kəndlərin yanında və vadilər boyunca seçiləməsi də mümkün kürək. Mövqelər təchizat imkanları nəzərə alınaraq seçilir. Dağlıq ərazidə artilleriyanın yerləşmə vəziyyəti daha vacib əhəmiyyət kəsb edir. Tez-tez dəyişən yüksəkliklər və hamar olmayan səth cinahlarla bir-birinə bağlı olan qüvvələr xəttinin yaradılmasında çətinliklər yaradır. Əks yamaclarda artilleriyanın yerləşdirilməsi də çətinlik yaranan məsələlərdəndir. Qüvvələrin yerdəyişməsini gizləyən belə mövqelər eyni zamanda düşmənin yerləşdiyi yüksəkliklərdən kifayət qədər müşahidə olunur. Belə mövqelər artilleriya atışlarına və qəlpələrlə məhv edilməyə daha həssasdırular.

Dağlıq bölgələrdə iriçaplı toplar üçün uyğun mövqelər tapmaq, manevr etmək və effektiv tətbiq olduqca çətindir. Atəş mövqeləri seçilərkən lülənin ağızından çıxan alovun, işığın və tozun maskalanmasına və yollar şəbəkəsinə yaxın yerlərdə olmasına diqqət edilməlidir.

Aşağıdakı xüsusiyyətlərinə görə, mövqelərin hakim yüksəkliklərdə seçiləsinə üstünlük verilməlidir:

- qaya yuvarlanması və qar uçurumlarına dəha az məruz qalmaq şansı vardır;
- hədəf bölgələrində dəha az ölü sahə vardır;
- ətrafdakı yüksəkliklərdən yüngül silah atışlarına dəha az məruz qalmaq olar.

Dağlıq ərazilərdə hücum zamanı üst komandanlığın marağında çox vacib ərazi kəsişməsini ələ keçirmək tapşırığı almış bölüyə, döyüş tapşırığıni uğurla yerinə yetirməsindən ötrü yuxarı

komandanlığının atəş vasitəsindən əlavə 1-2 müşayiət topu (minaatan, dağ topu) verilməlidir.

Artilleriyanın müşahidə məntəqələri, mümkün olan ən yüksək yerlərdə açılmalıdır. Bununla yanaşı müşahidə məntəqələri, buludlu və ya du manlı hava şəraitlərində minimal yüksəkliklərdə də qurula bilər.

Tez-tez dəyişən meteoroloji şəraitlərə görə, örtülü atəş mövqeyindən aparılan atışlar nadir hallarda görünür. Yerölçmə və onun nəticələrinin çatdırılması mümkün olduğu qədər tez həyata keçirilməlidir. Sınaq atəşlərini çətinləşdirən yüksəklik fərqi səbəbi ilə çox sayıda atəş idarəetmə nöqtələrinin seçilməsi zəruridir. Batareyanın atəş mövqeyində örtü dərinliyini və ən kiçik nişan-gahları hesablayarkən diqqətli olmaq lazımdır. Ona görə ki, yüksəklikdə olan bəzi nöqtələrdə öz müşahidəçilərimiz yerləşə bilər.

Hava müşahidəçilərinin imkan və bacarığından, əsasən ölü bölgələrə atışların tənzimlənməsi, hava nəqliyyat və daşma vasitələri arasında əlaqə yaratmaq və kəşfiyyatçılara kömək məqsədilə istifadə olunmalıdır. Meteoroloji şəraitlərin tez-tez dəyişməsi, təfərrüatlı dəqiq xəritələrin olmaması səbəbilə sınaq atışlarının dəqiqliyinin azalacağı nəzərə alınaraq, müşahidəsiz atışların yerinə müşahidəli atışlar aparılması lazım ola bilər. Bu məqsədlə, müşahidə məntəqələrinin rolü əvəzsizdir. Qar yağıntısının miqdarı maksimum olan bölgələrdə, sınaq atışları zamanı rəngli tüstü mərmilərdən istifadə nəzərdə saxlanılmalıdır.

Dünyanın böyük döyüş təcrübəsi olan Amerika, Türkiyə, Rusiya ordularının döyüş tarixinə nəzər salsaq görərik ki, heç də bu ordular dağlıq şəraitdə aparılan döyüşlər baxımından təcrübəsiz deyildirlər və çoxlu sayıda uğurla nəticələnən döyüşlər aparmışlar. Məhz bu uğurlar düzgün yerləşdirilərək tətbiq olunan, döyüşən qoşunlara birbaşa atəş dəstəyini saxlayan artilleriya sayəsində əldə olunmuşdur. Artilleriyanın ilk dəfə bu formada tətbiqi 1776-cı ildə baş vermişdir. O vaxt polkovnik Henri Noksun qoşunları Fort Tikondroqdan 56 ədəd topu Belkşir dağları üzərindən keçirərək yerini dəyişmişdir. Bu toplar Bostonun mühasirəsində çox mühüm rol oynamışdır. Digər nümunələr Amerika ordularının İtaliyada Alp dağlarında, Şərqi Koreya dağlarında, Vyetnamın

Çionqşon dağlarında apardığı əməliyyatlara aiddir. Bu yerlərin hər birində artilleriyanın istifadəsi kifayət qədər tipik şəkildə qurulmuşdur.

Amillərin sırasına insan dözümlülüğünü də daxil etmək lazımdır. Sovet ordusunun Əfqanistanda apardığı döyüşlərin təcrübəsi göstərir ki, mərkəzi dağlıq ərazilərdə baş verən döyüşlər zamanı kəskin dəyişən temperatur fərqlərinə və fiziki gərginliyə insanlar uzun müddət dözə bilmirlər. Dağlıq şəraitdə uzun müddət qalmaq piyadaları gücdən salır və əksər hallarda onlar geri çəkilərək yeni qüvvələrlə əvəz edilirlər.

Digər qoşun növlərinin tətbiqi də bu şərait üçün əlverişli deyildir. Aviasiyanın imkanları yüksəkliklər səbəbindən məhdudlaşır. Yağış, boran, güclü küləklər və seyrək hava kimi atmosfer şərtləri aviasiyanın effektini kifayət qədər azaldır. Faktiki olaraq, onların istifadəsinin məhdudluğu artilleriyaya tələbatı artırır.

Belə şəraitdə öz atəş gücү ilə kifayət sayda qoşun qüvvələrinin olmamasını kompensasiya etməli olan səhra artilleriyasının üzərinə daha böyük məsuliyyət düşür. Taktiki, hava və fiziki şərait bir nöqtədə birləşir. Bu amil komandirlərin qarşısında artilleriya bölmələrinin təchizat məsələlərinə ciddi fikir verməyi şərt olaraq qoyur.

Biz indiki və gələcək zaman çərçivəsində dağlıq ərazilərdə aparılacaq hücum əməliyyatlarında artilleriyanın lazım olan növləri və çaplılarının da-ha effektiv tətbiq edilməsi və döyüş sahəsində əhəmiyyətli üstünlük əldə etməsi üçün doktrina və taktiki konsepsiyalara yeni formada nəzər salmaq istəyirikə, zamanımıza yaxın bir keçmişdə NATO və SSRİ ordularının Əfqanistan dağlarında apardıqları döyüşləri mütləq göz önünə gətirməliyik.

NATO ordusunun Əfqanistanda qeyri-nizami qruplaşmalara qarşı apardığı son əməliyyatlar zamanı bir daha sübut olundu ki, dağlıq ərazilərdə aparılan əməliyyatlarda bütün nailiyyətlərin qazanılması, düşmənə raket və artilleriya qoşunları vasitələri ilə atəşlə zərər vurulmasının effektivliyindən asılıdır. Belə ki, NATO ordusunun əməliyyat qruplaşmalarının hava vasitələrilə Əfqanistana nəql edildiklərindən, yetərli sayda artilleriya vasitələrinin (xüsusilə də özüyeriyən və mortir atış qabiliyyətli vasitələr) gətirilməsi

mümkün olmamışdı. Əməliyyatların artilleriya dəstəyi olmadan (və ya çox zəif olmaqla) ancaq mobil qruplarla aparılması səbəbindən, bir çox əməliyyatlarda böyük itkilər vermişdilər.

Əfqanıstandakı müharibənin mürəkkəbliyi SSRİ-ni lazımlı nəticələr çıxarmağa məcbur etdi. İlk baxışdan elə gəlirdi ki, assimetrik metodlarla tanış olmayan ərazidə fəaliyyət göstərən düşmənlə mübarizə yüksək mobilliyə malik qruplar tərəfindən aparılmalıdır. Lakin sovet orduları tərəfindən aparılan müharibə təcrübəsi sübut etdi ki, dağlıq ərazilərdə bu birləşmələrlə aparılan döyüslərdə artilleriya əsas vasitə olaraq qalır. Manev üçün məhdud sahə, kəskin dağ aşırıları və ensiz vadilərin mövcudluğuna baxmayaraq, artilleriyadan yaradıcı şəkildə istifadə olunacağı təqdirdə bir sıra hallarda döyüşü məhdud piyada dəstəyi, hətta tamamilə piyadasız belə aparmağa imkan yaranır. Bundan əlavə, sovet hərbçiləri bütün tip tapşırıqlar üçün müvafiq atəş dəstəyinə olan müvafiq tələbatı dərk etdilər və bu məhdud sayda piyadalarla bütün döyüş sahələri üzrə üstünlük əldə etməyə imkan verdi.

Sovet artilleriya korpusunun işi digər vasitələri istisna edərək ayrıca işləmək əvəzinə bütün sistemlərin ümumi əməliyyat planı ilə birləşdirilməsinə yönəldilmişdi. Kifayət saydakı minaatanlar döyüş sahəsini haubitsalarla bölür, avasiya və bütün çaplı silahlar hədəfə qarşı sinxron şəkildə tətbiq olunurdu. Sovet qüvvələri döyüş tapşırıqlarını yerinə yetirmək üçün mümkün qədər da-ha çox atəş vasitəsini birləşdirməyə çalışırdı. Həm yedəkdə daşınan, həm də özü hərəkət edən yüngül səhra artilleriyası döyüş meydanında öz faydalılığını sübut etdi. Tapşırıqların piyada taqımları, bölkələri və taborlar səviyyəsində dəstəklənməsi üçün artilleriyanın mərkəzsizləşdirilməsi də sübut etdi ki, sovet artilleriyaçıları daha müasir və şəraitə uyğunlaşmış yanaşmalara müraciət edən oldular. Aparılan bu döyüslərdə yüngül səhra artilleriyası öz çəvikliyini və taktiki şəraitə uyğunlaşmaq qabiliyyətini sübut etdi.

Əfqanıstandakı döyüş əməliyyatlarında sovet artilleriyasının effektivliyini iki məşhur nümunə göstərir:

Birincisi – D-30 batareyasının komandiri leytenant V.Kojberqnov tərəfindən həyata keçirilən

artilleriya pusqusudur, hansı ki sovet ordusunun lokal əməliyyatlar səviyyəsində dolayı və izlənilə bilməyən atəş planlamasında əldə edə biləcəyi dəqiqliyi göstərir.

İkinci – bu 1986-ci ildə Baqlan əyalətində qışlaq zonasına hücumun atəş dəstəkçisi kimi 2C3 "Akasiya" özüyəriyən haubitsalarının tətbiqidir. Əməliyyat planı 1.5 km cəbhədə 3 km dərinlikdə atəşin ardıcıl cəmləşdirilməsindən ibarət idi. Hüdüdlər düzəltli çizgilərə malik idi və qışlaq zonanın kvartallarının konfiqurasiyasına uyğun gəlirdi. Öncəki döyüş təcrübəsindən istifadə edərək, "Akasiya" divizionunun birbaşa tuşlaması ilə atəşin ardıcıl cəmləşdirilməsi barədə qərar qəbul edilmişdir. Divizion örtülü mövqelərdən atəş açaraq artilleriya atəşinin köçürülməsindən sonra hər bir təyin edilmiş hədlərdə gildən tikilmiş tiki-lilərin dağıdılmasına başlamışdır. Artilleriya qruplarının tətbiqi düzünə və yarımdüzünə tuşla-maqla, hücuma keçən motoatıcıların arxasında batareyalar üzrə yerinin bir hüduddan digərinə 100-200 metrlik sıçrayışlarla praktiki olaraq dəyişdirilməsi, atəş nöqtələrini eyni anda məhv edilməsi ilə həyata keçirilirdi.

Sovet ordusu taktikanı dəyişərək, dolayı artilleriya atəşini döyüş sisteminə tam integrasiya edərək əhəmiyyətli uğura nail olmuşdur. Sovet ordularının Əfqanıstandan çıxarılması səhv taktikanın nəticəsi deyildi. Sovet komandanlığı dərk etdi ki, insan və texnika itkisinin davam etməsi siyasi mənada qələbəyə təminat verə bilmir.

### NƏTİCƏ

Dağlıq ərazidə artilleriyanın tətbiq olunması mürəkkəb və geniş problem olaraq qalır. Bu artilleriya vasitələrinin növündən və tətbiqi üsullarından əhəmiyyətli dərəcədə asılıdır. Müasir əməliyyatlarda dağlıq şəraitdə digər atəş dəstək növlərinin tətbiqinin çətinliyi səbəbindən atəş üstünlüğünün əldə edilməsi artilleriyanın üzərinə düşdüyündən bu məsələ aktual olacaqdır. Bu artilleriya birliliklərinin daqlarda tətbiqi nəzəriyyəsi və praktikasının sonrakı inkişafını, onların təşkilat strukturunun təkmilləşdirilməsini, müasir kəşfiyat və tələfatvermə vasitələrlə təchiz etmələrini tələb edir.

Dağlıq ərazidə artilleriyanın tətbiq olunması qayda və metodlarının təkmilləşdirilməsi üçün

vahid bir dəyişilməyən yol ola bilməz. Bunun üçün çoxlu sayıda imkanlar mövcuddur. Dağlıq ərazidə artilleriyanın səmərəli tətbiqi və etibarlı atəş sisteminin yaradılması üçün yararlı olan bütün vasitələrinin qarşılıqlı əlaqəsi lazımdır. Bunu döyüş əməliyyatlarının aparılması zamanı birliklərin idarə edilməsinin təşkili və atəş dəstəyinin təminini ilə yanaşı, həm də silahların texniki inkişafının istiqamətinin müəyyən edilməsində də nəzərə almaq lazımdır. Bu, həmçinin müasir ordunun təşkilatında, silahlanmasında və təchizatında öz əksini tapmalıdır. Əgər dağlıq ərazilərdə artilleriyanın bütün vasitələri şəraitə uyğun məqsədönlü, ağilla və sıx qarşılıqlı əlaqədə istifadə olunarsa, onda qoşunların əməliyyatlarda uğur qazanması təmin olunar.

Yuxarıda göstərilənləri analiz edərək təklif edirəm:

- dağlıq şəraitlərdə əməliyyatlar keçirmək üçün dağ atıcı briqadalar (dağ atıcı taborlar) yaradılmalı, onlarla xüsusi dağ şəraitinə uyğun hazırlıqlar keçirilməlidir. Artilleriya bölmələrinin əksəriyyəti mortir atış qabiliyyətli yüngül dağ topları ilə silahlandırılmalıdır. Minaatan bölmələrində at və qatırlardan ibarət daşima vasitələri olmaqla daşima manqaları yaradılmalıdır. Belə ki, dağlarda əməliyyatlar zamanı piyadanın yaxın atəş vasitəsi əsasən minaatanlar olduğundan onlar daim mina ilə təmin olunmalıdır;

- dağlıq ərazilərdə fəaliyyət göstərən artilleriya bölmələrinin artilleriya kəşfiyyat kompleksləri ilə təchiz olunmalıdır. Relyefin dəyişkənliyi və ya hava şərtlərinə görə görünən bir hədəfin çox qısa zamanda görünməz olması, adı vasitələrlə bu hədəflərə ölçmələrin və atışlara düzəlişlərin aparılmasının mümkün olmaması bu vacibliyi artırır;

- birliklərin səmərəli istifadəsi üçün tərkibinin, tətbiqi nəzərdə tutulmuş coğrafi şərtlərə uyğun formalasdırılması, keçirilən təlimlərdə digər qoşun növləri ilə birlikdə planlaşdırılması məqsədəuyğundur.

## ƏDƏBİYYAT

1. Ракетные войска и артиллерия в операци-

ях. Учебник. Москва, ВАГШ, 1999

2. Методика оперативно-тактических (тактических) расчетов при планировании огневого поражения противника ракетными войсками и артиллерией в операции (бою). Книга 1-4. Москва, Воениздат, 1990

3. “Особенности ведения боевых действий советских войск в горно-пустынной местности” (по опыту боевого применения подразделений воздушно-десантных войск в республике Афганистан). Рязань, 1998

4. Боевые действия в горах (по взглядам военных специалистов США). Полковник Рыжков. А, кандидат военных наук. Зарубежное военное обозрение №1.1981

5. Воробьев И.Н. Тактика – искусство боя. Москва, 2002

6. Климентьев. В. Г. Боевые действия горных войск.

## РЕЗЮМЕ О УСОВЕРШЕНСТВОВАНИИ ПРИМЕНЕНИЯ И РОЛИ АРТИЛЛЕРИИ В ОПЕРАЦИЯХ ПРОВОДИМЫХ В ГОРНЫХ МЕСТОСТЯХ

А.КУЛИЕВ

В этой статье отражено роль артиллерийских подразделений в горной местности, взаимодействие с другими видами войск а также в соответствии с рельефом местности и поставленными задачами усовершенствование структуры и целесообразное применение артиллерийских подразделений.

## SUMMARY THE ROLE OF ARTILLERY OPERATIONS TERRAIN AND IMPROVING USE OF ARTILLERY A.QULIYEV

In this article represent role of artillery troops in highlands, interaction with other forces although, in accordance with relief and mission improve staff and purposefully using artillery forces.

# XTKQ-NİN (XTKO) QURU YOLU İLƏ DÖVLƏT SƏRHƏDİ VƏ CƏBHƏ XƏTTİNDƏN ÇIXARILMASININ TƏŞKİLİ

Polkovnik-leytenant Vüqar ABDÜLƏZİMOV

## SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Açar sözlər:** xüsusi təyinatlı kəşfiyyat orqanı, sərhəd, quru yolu.

**Ключевые:** орган разведки специального назначения, граница, пеший ход.

**Keywords:** special appointed intelligence agencies border, land road.

Xüsusi təyinatlı kəşfiyyatçıların quru sərhədlərini quru yolu ilə keçməsi planı xüsusi təyinatlı birləşmə və hissələr tərəfindən sərhəd qoşunları ilə six əməkdaşlıq şəraitində hazırlanır. XTKQ-nin (XTKO) kəşfiyyat aparılacaq ölkəyə çıxarılması üçün hazırlıq tapşırığını hərbi birliyin (ordu) kəşfiyyat rəisi təyin edir. O həm də kəşfiyyat (təşkilati) tapşırıqlarının yerinə yetirilmə muddətini və məlumat istiqamətlərini təyin edir. Bu göstərişlər əsasında hərbi birliyin (ordu) kəşfiyyat idarəsinin xüsusi kəşfiyyat bölməsinin (şöbəsinin) rəisi XT-nin hissə komandırınə tapşırıq verdikdən sonra çıxışın həyata keçirilməsi üçün tədbirlər planlaşdırılır. XTKQ-nin (XTKO) kəşfiyyat aparılan ölkəyə quru yolu ilə dövlət sərhədini keçərkən çıxarılmanın təşkili aşağıdakı tədbirləri özündə birləşdirir:

- tapşırığın aydınlaşdırılması və əməliyyat şəraitinin qiymətləndirilməsi;
- çıxış üçün vaxtin, marşrutun, üsul və vasitələrin seçimi;
- çıxışın planlaşdırılması;
- kəşfiyyat aparılan ölkəyə daxil olmaq üçün sərhəd sahələrinin və marşrutların təyini, onların kəşfinin aparılması;
- çıxışın təminatı üçün qüvvə və vasitələrin ayrılması;
- sərhəd qoşunları və digər lazımı orqanlarla çıxışın razılışdırılması, rəsmiləşdirmə sənədləri-

nin hazırlanması;

– XTKQ (XTKO) ilə rəbitə şərtlərinin hazırlanması;

– çıxışın gizliliyi və təh-

lükəsizliyinin təminatı üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi.

### TAPŞIRİĞİN AYDINLAŞDIRILMASI VƏ ƏMƏLİYYAT ŞƏRAİTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Çıxışın nə məqsədlə həyata keçirildiyi aydınlaşdırılır. XT qərargahı, əməliyyat zabiti XTKQ-nin şəxsi heyətinin təyin olunmuş müddət ərzində görəcəyi işlərin həcmini müəyyənləşdirir. Çıxışın hədəfi XTKQ-nin dövlət sərhədini və ya cəbhə xəttini tez, gizli və təhlükəsiz keçməsindən, qoyulmuş tapşırığı yerinə yetirmək üçün kəşfiyyat rayonuna hərəkətə hazırlıq vəziyyətinə gətirilməsindən ibarətdir. Əməliyyat şəraitini qiymətləndirərkən XTKQ komandiri və əməliyyat zabiti birlikdə sərhəd xəttində, kəşfiyyat rayonuna doğru hərəkət marşrutundakı administrativ polis və əks-kəşfiyyat rejimi ərazinin fiziki-coğrafi xüsusiyyətləri, ilin vaxtı və qrupun (orqanın) hazırlığının çıxışa mümkün təsirlərini təyin edirlər.

### ÇIXIŞ ÜÇÜN VAXTIN, MARŞRUTUN, ÇIXIŞ ÜSULUNUN VƏ VASİTƏLƏRİN SEÇİMİ

Çıxış yeri, vaxtı, üsul və vasitələri qoyulmuş tapşırığın xarakterinə, sərhəddəki əməliyyat şəraitinin xüsusiyyətlərinə, XTKQ kəşfiyyat rayonunun hərəkət marşrutuna, orqan kəşfiyyatçılarının şəxsi keyfiyyətlərinə, həmçinin XT hissə-

sinin çıkış əməliyyatı üçün təminat imkanlarına əsaslanaraq seçilir.

Bütün hallarda, əməliyyat zabiti çıkışın təşkili-nə başlamazdan əvvəl çıkış və qoyulmuş tapşırığın yerinə yetirilməsi üçün lazım olan vaxtı hesablayır:

- XTKQ-nin hazırlığı;
- sərhədin, sərhəd xəttinin keçilməsi və kəşfiyyat rayonuna hərəkət;
- qoyulmuş tapşırığın yerinə yetirilməsi;
- təyin olunmuş rayona qayıtmaq üçün lazım olan vaxt.

Bütün bu faktorları nəzərə alaraq çıkışın başlanması üçün vaxt təyin olunur. Çıxış əməliyyatının keçirilməsi üçün ən əlverişli vaxt sutkanın qaralıq vaxtı və ya pis hava şəraitidir (qar, yağış, duman). Bütün mümkün üsul və vasitələrdən elələrini seçmək lazımdır ki, kəşfiyyatçılar sərhəddən uğurla çıxarılsın və təyin olunmuş vaxtda qoyulmuş tapşırıq yerinə yetirilsin.

## ÇIXIŞ PLANLAŞDIRILMASI

XTKQ-nin kəşfiyyat aparılan ölkəyə çıkışının düzgün planlaşdırılması çıkışın uğurla baş tutmasının əsas şərtlərindən biridir. Hər bir çıkış üçün hazırlanan planda XTKQ-nin çıkışının konkret tədbirləri yer alır.


XTKQ (XTKO) quru yolu ilə sərhədi çıxdıqda planda aşağıdakılardır göstərilir:

- çıkışın məqsədi;
- XTKQ-nin (XTKO) şəxsi heyətinin qısa xarakteristikası;
- çıkışın vaxtı, yeri və üsulu;
- kəşfiyyat tapşırıqları və onların yerinə yetirilmə vaxtı;
- sərhədi keçmə qaydası və kəşfiyyat rayonuna (obyektinə) doğru hərəkət marşrutu;
- tapşırığın yerinə yetirilmə üsulları və qaydası;
- rabitənin təşkili;
- XTKQ (XTKO) döyüş tapşırığını yerinə yetirdikdən sonra təyin olunmuş rayona çıxmazı və onların qəbulu qaydası;
- XTKQ-nin çıkışa hazırlıq qaydası;
- çıkışın maddi-texniki təminatı;
- təhlükəsizlik və gizlilik tədbirləri;
- çıkışın həyata keçirilməsi üçün cavabdeh şəxslər.

Çıxış planına aşağıdakı sənədlər əlavə olunur:

- döyüş əmri (tapşırıq);
- çıkış, qəbul sahələri və XTKQ-nin hərəkət marşrutunun sxemi;
- XTKQ-nin kəşfiyyat rayonuna getmə və qayıtma marşrutunun xəritəsi (sxemi);
- rəsmiləşdirmə sənədlərinin surəti;
- XTKQ ilə rabitə şərtləri;
- XTKQ-nin maddi-texniki təminat cədvəli.

Çıxışın planı kəşfiyyat aparılacaq ölkədəki



## DÖYÜŞ HAZIRLIĞI

Əməliyyat şəraitinin dərindən öyrənilməsi və nəzərə alınması əsasında hazırlanır. Bundan başqa, sərhəd zolağında, XTKQ (XTKO) kəşfiyyat (xüsusi) tapşırıqları yerinə yetiriləcəyi ərazilərdə, onlara doğru marşrutdakı əməliyyat şəraiti, kəşfiyyatçıların şəxsi keyfiyyətləri, kəşfiyyat (xüsusi) tapşırığının xarakteri, təyin olunmuş müddət və tapşırıqların yerinə yetirilmə üsulları da nəzərə alınır.

XTKQ-nin dövlət sərhədindən çıxış planını ordunun kəşfiyyat rəisi təsdiq edir. Düşmən ərazisinə qrupun çıxışına Baş Qərargahın Kəşfiyyat Baş İdarəsi icazə verir. XTKQ-nin düşmən arxasına (kəşfiyyat aparılan ölkəyə) çıxarılması təhlükəli dövrdə və döyüş fəaliyyətlərinin başlanğıc zamanında baş verir, xüsusi kəşfiyyatın qüvvə və vasitələrinin döyüş tətbiqi planına əsaslanır. Təhlükəli dövrdə sərhəd qoşunları ilə əməkdaşlıq nəticəsində əməliyyat zabitlərinin ərazi kəşfi üçün dövlət sərhədinə buraxılmasının təşkili planlaşdırılır.


### KƏŞFİYYAT APARILAN ÖLKƏYƏ ÇIXMAQ ÜÇÜN MARŞRUTLARIN VƏ SƏRHƏD SAHƏLƏRİNİN SEÇİLMƏSİ, ƏRAZİ KƏŞFİNİN APARIMASI

Sərhədyanı dairələrdə (qoşun qruplarında) sülh dövrü müddətində dövri olaraq XT birləşmə və hissələrin dövlət sərhədinə çıxmasını planlaşdır-

maq və həyata keçirmək lazımdır. Sərhəd qoşunlarının nümayəndələri ilə birgə aparılan işlər dövlət sərhədindəki əməliyyat şəraiti öyrənməyə, çıxış üçün daha əlverişli sahə və marşrutları seçməyə, əldə edilən təcrübənin bölgüsündürülüb uğur qazanılmasına şərait yaradır. Sərhəd qoşunlarının kəşfiyyat orqanları ilə daimi qarşılıqlı əlaqəsi çıxışa hazırlıq üçün vacib şərtidir. Çıxışa hazırlıq müddətində sərhəd dəstəsinin kəşfiyyat şöbəsində olan materiallar diqqətlə öyrənilməlidir. Bu materiallara sərhədin mühafizə sistemi və qonşu dövlətin sərhəd rejimi haqqında məlumatlar daxildir. Eyni zamanda bitişik ərazinin gizli müşahidəsi təşkil edilməlidir. Əməliyyat zabiti XTKQ-nin çıxışına hazırlığı sərhəd qoşunlarının kəşfiyyat orqanı nümayəndəsinin iştirakı ilə birgə həyata keçirir. Çıxış sahələrinin kəşfi və sərhəd ərazisinin öyrənilməsinə ehtiyac olduqda XTKQ-nin komandiri də cəlb oluna bilər.

Xüsusi kəşfiyyat zabitləri dövlət sərhədində işləyərkən (toplaniş, əməliyyat şəraiti haqqında məlumat almaq, çıxış ərazilərinin kəşfi və s. üçün) sərhəd qoşunlarının geyim formasını geyinməli (avtomobil sürücüsü daxil olmaqla), avtomobillərin nömrə nişanları uyğun olaraq dəyişilməlidir.

XTKQ-nin kəşfiyyat aparılacaq ölkəyə çıxması üçün əvvəlcədən aşağıdakılardan seçilməli və kəş-



fiyyati aparılmalıdır:

- çıxışın əsas və ehtiyat sahələri;
- əsas və ehtiyat sahələrdə dövlət sərhədini keçmə yeri;
- əsas və ehtiyat keçid sahələrindən düşmən ərazisinin dərinliyinə doğru gizli hərəkət marşrutları.

Quru sərhədi ilə çıxış sahələri aşağıdakı tələblərə cavab verməlidir:

- XTKQ-nin sərhədi daha təhlükəsiz və gizli keçməsini təmin etmək;
- fiziki-coğrafi şərtlərə görə ərazini keçmək mümkün olmalı;
- XTKQ-yə daha təhlükəsiz yolla kəşfiyyat obyektlərinə və ya düşmən ərazisinin dərinliyinə doğru aparan nəqliyyat magistrallarına çıxmaga imkan verməli;
- sərhəd pozuntusu və ya digər kəşfiyyat orqanlarının əməliyyatlarının uğursuz olması səbəbindən aşkarlanmamaq.

Ehtiyat çıxış sahəsi əsas çıxış sahəsindən elə məsafədə olmalıdır ki, onlardan birində vəziyyətin dəyişməsi digər sahədə əməliyyatın keçirilməsinə mane olmasın. Adətən onlar sərhəd zolağının müxtəlif sərhəd zastavalarında seçilirlər. Çıxış sahələri seçilərkən qəbul üçün keçid sahələri də seçilir. Çıxış və qəbul sahələri sərhəd qoşunları kəşfiyyatının nümayəndəsinin iştirakı ilə seçilir. Çıxış üçün sərhəd sahələrinin kəşfinə da-xildir:

- XTKQ-nin dövlət sərhəddini keçmə yerlərinin, hərəkət marşrutunun və oriyentirlərin dəqiqləşdirilməsi;
- XTKQ-nin dövlət sərhəddindən çıxış qaydasının sərhəd orqanları ilə müəyyənləşdirilməsi və razılışdırılması;
- kəşfiyyatçıların çıxış sahəsi, hərəkət marşrutlarının öyrənilməsi ilə bağlı işin həcmi, qaydası və tərkibinin təyini;
- sərhəddə və sərhəd zolağındaki əməliyyat şəraiti barədə materialların sərhəd orqanlarından alınması, öyrənilməsi;
- ehtiyac olduqda sərhəd orqanlarından bələdçi ayrılmاسının razılışdırılması.

Bütün təşkilati işlər, çıxış sahələrinin öyrənilməsi, sərhəd qoşunları ilə əməkdaşlıq maksimal şəkildə sayıqlıq və gizlilik şəraitində aparılmalıdır.

dır. Düşmən zabitlərinin fəaliyyətini izləmək üçün gizli əks-kəşfiyyat təşkil olunmalı, texniki izləmə və qulaqasma vasitələrindən istifadə olunmalıdır.

Gizli keçid marşrutu üçün qoyulmuş tələblər:

- təhlükəsiz olmalı, mümkün olarsa qısa olmalı;
- gecə vaxtı tapşırılmış istiqamət üzrə səhvsiz hərəkət etmək üçün yaxşı görünən oriyentirləri və XTKQ-nin maskalanmasını təmin edən sığınacaqlar olmalı;
- yerli nəqliyyatdan istifadə (ələ keçirmək) üçün uyğun ərazilərə çıxışı olmalı.

XTKQ-nin gizli keçid marşrutunun uzunluğu konkret əməliyyat şəraitində asılıdır. Sərhəddəki əməliyyat şəraitində asılı olaraq gizli keçid marşrutu boyunca dincəlmə (gündüzləmə) yerləri təyin oluna bilər. Gündüzləmə yerlərində qrupun təhlükəsiz dincəlməsi təmin olunmalı, ətraf ərazi müşahidə etmək üçün əlverişli olmalı və təhlükə anında həmin ərazidən çəkilmək mümkün olmalıdır.

Sərhəd qoşunları nümayəndəsi ilə razılışdırıldıqdan sonra əməliyyat zabitinin XTKQ-nin çıxışını müşahidə etməsi üçün yer seçilir. Müxtəlif kəşfiyyat orqanlarının eyni bir yerdə çıxışı və qəbulu qadağandır.

### ÇIXIŞIN TƏMİNATI ÜCÜN QÜVVƏ VƏ VASİTƏLƏRİN AYRILMASI

Sərhəd qoşunları komandanlığının qərarı ilə çıxışın təminatı və sərhəd rejiminin idarə olunması üçün sərhəd orqanından kəşfiyyat zabiti ayrılır. Sərhəd dairəsinin kəşfiyyat rəisinin qərarı ilə əməliyyat zabitinə kömək məqsədilə aşağıdakılardır:

- XTKQ-nin sərhəddəki su maneəsindən keçməsi üçün keçirici;
- sərhəd zolağının ərazinin çətin fiziki-coğrafi şərtlər altında keçmək üçün keçirici.

Əməliyyatın təşkili və aparılması ilə bağlı bütün işlər sərhəd mühafizəsini aparan şəxsi heyətdən gizli şəkildə aparılmalıdır.

Çıxış əməliyyatının təminatı üçün cəlb olunmuş şəxslər işin yalnız onlara aid hissəsindən xəbərdar olurlar. XT hissələrinə çıxış vasitələri kimi nəqliyyat vasitələri (motosikl, aeroxizək, avto-

# DÖYÜŞ HAZIRLIĞI

mobillər, yük heyvanları və s.) ayıra (istifadə edə) bilər. Sərhədin keçilməsi üçün kəşfiyyat orqanı mühəndis vasitələri (şuplar, minaaxtaralar və s.), dağda hərəkət üçün geyim və digər vacib ləvazimatlarla təmin olunur.

## SƏRHƏD QOŞUNLARI VƏ DİGƏR MARAĞI OLAN ORQANLARLA ÇIXIŞIN RAZILAŞDIRILMASI, RƏSMİLƏŞDİRME SƏNƏDLƏRİNİN HAZIRLANMASI

XT hissə qərargahı ilkin olaraq çıxışın yerini, üsul və vaxtını təyin etdikdən sonra dairənin (ordunun) kəşfiyyat rəisinin göstərişi ilə bu sualları sərhəd qoşunları komandanlığının ilə razılışdır. Seçilmiş sahələrdə sərhədçilərin qüvvəsi ilə gücləndirilmiş gizli müşahidə təşkil olunur. Əməliyyat zabiti ilə sərhəd qoşunları komandanlığının nümayəndəsinin görüş yeri və vaxtı əvvəlcədən təyin olunur. Birlik(ordu) qərargahının kəşfiyyat idarəsinin xüsusi kəşfiyyat şöbəsinin zabitləri çıxış əməliyyatında iştirak edən şəxslərə icazə verilməsi üçün iş görürər. XTKQ-nin çıxışı üçün dövlət sərhədindəki sahələrin açılışına və sərhəd xəttinə icazəni sərhəd qoşunlarının Baş İdarə rəisi və onun müavinləri, həmçinin birliyin (ordunun) kəşfiyyat rəisinin yazılı müraciəti əsasında sərhədyanı dairənin qoşun rəisləri tərəfindən verilir. Sərhədə icazə üçün bu müraciət birliyin kəşfiyyat rəisi tərəfindən imzalanır və sərhədyanı birliyin qoşun rəisinə ünvanlanır. Bu sənəddə göstərilməlidir: sərhəd sahələrinin kəşfiyyatı, planlaşdırılmış çıxışın dəqiq yeri, vaxtı, keçiricinin təxəllüsü və çıxacaq XTKQ üçün fəaliyyətdə olan şəxslərin vəzifəsi, hərbi rütbəsi, soyadı, adı və atasının adı.

## XTKQ (XTKO) İLƏ RABİTƏ ŞƏRTLƏRİNİN İSLƏNİLMƏSİ

Əgər XTKQ-nin düşmən arxasına uzun müddət çixarılması və cəbhənin casus kəşfiyyatı ilə əməkdaşlıq planlaşdırılarsa, onda qrup komandirinə casus rabitəsi ilə bağlı lazımı məlumatlar verilir. Xüsusi radiorabitənin casus rabitə üsulları ilə təkrarlanması XTKQ komandirinə casus kəşfiyyatı ilə şəxssiz (şəxslü) əlaqəyə girməyə imkan yaradacaq, radiorabitə itdikdə mərkəz ilə əlaqəni bərpa etməyi asanlaşdıracaq. Bu, həmçinin kəşfiyyat məlumatlarının və vəziyyət haqqında mə-

ruzələrin vaxtında çatdırılmasına, komandanlıq tərəfindən göstərişlərin alınmasına şərait yaradır.

Əgər XTKQ qısa müddət üçün göndərilirsə və tezliklə öz ərazimizə quru sərhədi ilə qayıdacaqsa, qrup komandiri işlək rabitə şərtlərindən başqa geri qayıtmanın aşağıdakı sualları ilə bağlı təlimatlandırılır:

- sərhədin əsas və ehtiyat keçmə sahələri, vaxtı;
- daşıma vasitələrinin çağırılması siqnalı (ehtiyac olduqda);
- tanımə siqnalları;
- sərhədçilərin parol və cavabı.

## ÇIXIŞIN GİZLİLİYİ VƏ TƏHLÜKƏSİZLİYİNİN TƏMİNATI ÜÇÜN TƏDBİRLƏRİN HAZIRLANMASI VƏ HƏYATA KEÇİRİLMƏSİ

XTKQ-nin çıxışını həyata keçirmək üçün XT hissə qərargahı əvvəlcədən öz komandanlığından tapşırıq və sərhəd qoşunları komandanlığından icazə almalıdır. Sərhəddə yola düşməzdən əvvəl əməliyyat zabiti kəşfiyyatçıların döyüş tapşırığını, hərəkət marşrutunu və fəaliyyət üsullarını bilməsini yoxlamalıdır. O, xarici hərbi formanın geyinilməsini yoxladıqdan sonra (ehtiyac olarsa), öz istehsalımız olan bütün əşyaları onlardan götürür. Çıxış rayonundakı sərhəd zastavasının rəisi sərhəd mühafizəsini elə təşkil etməlidir ki, XTKQ-nin çıxış əməliyyatı sərhədçi naryadlarından xəlvət şəkildə baş versin və əməliyyat zamanı düşmən tərəfdən hücum olduğu halda çıxışı təmin edən şəxslərin təhlükəsizliyi təmin olunsun.

XTKQ çıxışı üçün cavabdeh şəxslər aşağıdakılardır:

- xüsusi kəşfiyyatın əməliyyat zabiti;
- sərhəd qoşunları kəşfiyyatının əməliyyat zabiti.

Kəşf aparılan zaman təyin olunmuş yerdən çıxışın gizli müşahidəsi aparılır. XT-nin əməliyyat zabiti kəşfiyyatçıları sərhədi keçmə yerini, sərhəd xəttindən ölkənin dərinliyinə doğru hərəkət üçün marşrut və oriyentirləri, düşmənin sərhəd postlarının yerləşmə yerini, sərhədin mühafizə qaydası, ərazinin relyef xüsusiyyətləri, sərhəddə süni maneələrin ola bilməsi və xarakteri ilə tanış edir. Müşahidə zamanı kəşfiyyatçıların sərhəd və sərhəd zolağını keçmə qaydası, fəaliyyət ardıcılığı dəqiqləşdirilir.

Təyin olunmuş vaxtda XTKQ sərhəd qoşunlarının əməliyyat zabiti və XT əməliyyat zabitinin müşayiəti ilə gizli, səssiz şəkildə sərhədi keçmə yerinə doğru irəliləyir. XT əməliyyat zabiti sərhəddəki vəziyyətdə hər hansı şübhəli amilin olmamasına əmin olduqdan sonra XTKQ-nin sərhədi keçməsinə işarə (siqnal) verir. Bu siqnaldan sonra XTKQ sərbəst şəkildə sərhədi keçir və təyin olunmuş marşrut üzrə hərəkət edir. Sərhədi keçmiş qrup (orqan) sutkanın qaranlıq vaxtından istifadə edərək tez və gizli şəkildə sərhəd zolağının dərinliyinə doğru, gündüz vaxtı gələnədək daha güclü qorunan sahələri və daha çox məsafə qət etmək üçün hərəkət edir. Hərəkət zamanı XTKQ şəxsi heyəti öz arxasında iz buraxmamağa çalışmalı və xidməti-axtarış itlərinin təqibini çətinləşdirən tədbirlər görməlidir.

Sərhədi, sərhəd sahəsini keçdikdən sonra lazımsız sənədlər və əşyalar məhv edilir, əgər gələcəkdə lazım olacaqsa, gizlədirilir. XTKQ (XTKO) sərhəd zolağını keçdikdən sonra kəşfiyyat (xüsusi tədbirlər) rayonuna (obyektinə) doğru hərəkət edir. Çıxış bitdikdən sonra müşayiət edən sərhəd qoşunlarının əməliyyat zabiti zastava rəisinə məlumat verir ki, o da öz növbəsində sərhədin bağlanması üçün tədbirlər görür. Sərhədin və keçmə yerinin müşahidəsi sabahkı gün bitənədək aparılır. Əgər məlum olarsa ki, XTKQ düşmən tərəfində aşkarlanıb, vəziyyət aydınlaşdırılana qədər müşahidə aparılmalıdır. XTKQ çıxış əməliyyatı keçirildikdən sonra XTKQ-nin əməliyyat zabiti və sərhəd qoşunlarının kəşfiyyat əməliyyat zabiti iki nüsxədə akt hazırlayıb, imzalayırlar. Bu aktda göstərilir:

- çıxışın vaxtı və yeri, şərtləri və çıxışın yerinə yetirilməsi qaydası;
- sərhəddən çıxarılmış kəşfiyyatçıların sayı, çıxışın keçirilməsində və təminatında iştirak edən şəxsləri siyahısı;
- kəşfiyyatçıların davranışları ilə bağlı qeydlər;
- nəticə və təkliflər.

Aktın bir nüsxəsi sərhəd dəstəsinin qərargahında saxlanılır, digəri isə XTKQ-nin (XTKO) əməliyyat işinə tikilir. Çıxışdan sonra onun həyata keçirilməsi barədə məruzə hazırlanır. Kordanlığa çatdırıldıqdan sonra bu məruzə də XTKQ-nin əməliyyat işinə tikilir.

### XTKQ-NİN (XTKO) HƏRBİ ƏMƏLİYYATLAR MÜDDƏTİNDƏ DÜŞMƏN ARXASINA CƏBHƏ XƏTTİNDƏN QURU YOLU İLƏ ÇIXARILMASI

Hərbi əməliyyatlar müddətində XTKQ düşmən arxasına cəbhə xəttindən quru yolu ilə çıxarıla bilər. Düşmənin havada üstünlüyü, mövcud ərazi sahələrində HHM vasitələrinin olması, bölmələrimizin cəbhə ərazisinin HHM vasitələri ilə sıx təchiz olunmasını nəzərə alaraq quru yolu ilə çıxarılmaya daha çox üstünlük verilir. XTKQ cəbhə xəttini piyada və ya PDM, tank, avtomobil və digər nəqliyyat vasitələri ilə keçə bilər.

Ordu qərargahının kəşfiyyat üzrə sərəncamında XT hissə komandırınə göstərilir:

- cəbhə xəttini keçmə sahəsi (yeri), vaxtı və üsulu;
- çıxışı kim təmin edir;
- XTKQ-nin çıxış yerinə çatma vaxtı və onun cəmləşmə yeri.

XT birləşmə (hissə) komandiri kəşfiyyat sərəncamına əsasən lazım olan sayda XTKQ (XTKO) ayıır və onların hazırlığı üçün əməliyyat zabitlərini təyin edir.

### XTKQ-NİN CƏBHƏ XƏTTİ İLƏ ÇIXARILMASI ZAMANI ƏMƏLİYYAT ZABITİNİN İŞİ

Dövlət sərhədi kimi cəbhə xəttinin də keçilməsi kəşfiyyatçıların ciddi hazırlığını və keçmə ərazi-sində fəaliyyət göstərən qoşunlarla qarşılıqlı əla-qənin hərtərəfli təşkilini tələb edir.

Əməliyyat zabiti cəbhə xəttinin seçilmiş sahəsi ni və düşmənin taktiki ərazisindəki vəziyyəti öyrənməlidir. Bu halda aşağıdakıları dəqiqləşdirmək lazımdır:

- ön xəttin vəziyyəti, düşmənin döyüş düzülüşündəki bölmələrin yeri və boşluqların olması;
- daha az sıxlıqlı canlı qüvvə, atəş vasitəleri və mühəndis maneələrinin olduğu sahələri aşkarla-maq, dayaq, komanda və müşahidə məntəqələrinin yerləşməsi;
- daha güclü mühafizə olunan əraziləri aşkarla-maq, arxa müdafiə xətlərinin və ayrılmış mövqe-lərin yerləşməsi, ehtiyatdakı bölmələrin yerləri;
- düşmənin yerləşdiyi ərazinin xarakterini də-qiq öyrənmək, ərazinin hansı sahələrdən düşmən arxasına gizli daxil olmaq mümkün olan yerləri;
- cəbhə xəttini keçmək üçün kəşfiyyatçıların

daha əlverişli hərəkət marşrutlarını müəyyənləşdirmək.

Bütün bu məlumatları əldə etmək üçün gündəlik kəşfiyyat, döyüş fəaliyyətlərinin aparılması nəticəsində əldə olunan məlumatları hissə və birləşmələrin kəşfiyyat rəislərindən almaq lazımdır. Vəziyyətin öyrənilməsi, cəbhə xəttini keçmə yerlərinin dəqiqləşdirilməsi və XTKQ-nın çıxış qaydası ilə bağlı bütün tədbirlər isə zolaqda yerləşən birləşmənin qərargah rəisi ilə razılaşdırılmalıdır.

Vəziyyətin öyrənilməsi və ərazi kəşfinin nəticələri əsasında əməliyyat zabiti aşağıdakılara seçməlidir:

- cəbhə xəttini əsas və ehtiyat keçmə sahələri;
- keçmək üçün başlanğıc məntəqələr, oriyentirlər;
- kəşfiyyat rayonuna (obyektinə) doğru hərəkət marşrutları.

Bu ərazidə fəaliyyət göstərən qüvvələrin köməyilə seçilmiş çıxış sahələrinin müşahidəsi təşkil olunur və bu müşahidə çıxış bitənədək davam edir. XT hissəyə qayıtdıqdan sonra əməliyyat zabiti komandanlıqla görülmüş işlər barədə məruzə edir və aldığı göstərişlər əsasında çıxış planı hazırlanır.

Planda göstərilir:

- XTKQ-nin (XTKO) nömrəsi və ya şərti adı, heyəti;
- keçmə sahəsində və hərəkət marşrutu üzərində düşmən haqqında qısa məlumat;
- cəbhə xəttini keçmə yerləri, başlanğıc məntəqəsi və qrupun ön xəttə doğru hərəkət marşrutu;
- öz və düşmən manələrini keçmək üçün yollar;
- qrupun cəbhə xəttinə doğru və cəbhə xəttini keçərkən səfər düzülüşü;
- çıxışın təminatı üçün görüləcək tədbirlər, idarəetmə və cəbhə xəttini keçən zaman atəş dəstəyinin çağırılması siqnalları;
- XTKQ-nin kəşfiyyat rayonuna doğru hərəkət marşrutu;
- maddi-texniki, tibb və digər təminat vasitələrinin adlı siyahısı, miqdarı;
- qoşunlarla qarşılıqlı əlaqə vaxtı;
- tapşırığı yerinə yetirdikdən sonra XTKQ-nin geri qayıtma və qəbulu qaydası;
- təhlükəsizlik və gizlilik tədbirləri.

Bu plan əsasında əməliyyat zabiti XTKQ-nin cəbhə xəttini keçmək üçün hazırlığını aparır.

## XTKQ-NİN (XTKO) DÜŞMƏN ARXASINA CƏBHƏ XƏTTİ İLƏ ÇIXARILMASINA HAZIRLIĞIN XÜSUSİYYƏTLƏRİ

Bir qayda olaraq, XTKQ komandirinə döyüş tapşırığı əməliyyat zabiti tərəfindən verilir (həzirliq rayonunda).

XTKQ kəşfiyyatçılara ancaq cəbhə xəttini keçmək və cəmləşmə məntəqəsində cəmləşmə tapşırığı qoyulur. Kəşfiyyat və xüsusi tapşırıqlar kəşfiyyatçılara cəbhə xəttini keçdikdən sonra cəmləşmə məntəqəsində qoyulur.

Kəşfiyyatçılara cəbhə xəttini keçmək tapşırığı qoyulduğda qrup (orqan) komandiri aşağıdakılara göstərir:

- keçmə sahəsində və hərəkət marşrutundakı düşmən haqqında məlumat;
- cəbhə xəttini keçmə vaxtı, yeri, cəmləşmə məntəqəsi və ona doğru hərəkət marşrutu;
- mina-partladıcı, məftilli və digər manələrin dəf edilmə qaydası;
- cəbhə xəttini keçərkən və marşrut üzrə hərəkət edərkən dozorların (dozor nəfərlərinin) tapşırıqları;
- XTKQ daxilində rabitə qaydası, artilleriya (aviasiya) atəşinin idarəetmə, çağırış və dayandırılma siqnalları;
- özünün və müavinin yeri.

XTKQ-nin hazırlığı müddətində qrup (orqan) komandiri və əməliyyat zabiti xəritə, sxem və ya ərazi maketi üzərində aşağıdakılari öyrənir:

- ümumi vəziyyət və düşmənin tərtibatı;
- cəbhə xəttini keçmə sahələrini və cəmləşmə məntəqəsinə doğru hərəkət marşrutlarını;
- düşmənin manə və səngərlərinin xarakterini, onların keçilmə qaydasını;
- cəbhə xəttini keçmə sahəsində düşmən müdafiəsinin təşkili, atəş nöqtələrinin, gizli postların yerləşməsi və s.

XTKQ-nin (XTKO) səfər düzülüşü qaydasında, rabitənin təşkili, keçidlərdə istehkamçılarla əlaqə və siqnallar təyin olunur. Vaxt olduqda XTKQ şəxsi heyəti praktik fəaliyyətlər üzrə məşqlər keçirlər. Gizliliyin qorunması məqsədilə XTKQ cəbhə xəttini keçmə yerinə bağlı avtomobildə gətirilməlidir.

## XTKQ-NİN (XTKO) CƏBHƏ XƏTTİ İLƏ ÇIXIŞININ HƏYATA KEÇİRİLMƏSİ

Əməliyyat zabiti və qrup komandiri XTKQ cəbhə xəttinin keçmə sahəsinə elə vaxtda gəlməlidir ki, ərazidəki və cəbhə xəttini keçmə yerindəki vəziyyəti dəqiqləşdirməyə vaxtları olsun. Onların keçidi təmin edən hissənin komandiri ilə qarşılıqlı əlaqənin təşkilinə də vaxtları olmalıdır. Çıxış əməliyyatı müddətində kəşfiyyatçıların cəbhə xəttindəki hərbi hissələrin şəxsi heyəti ilə ünsiyyəti qadağandır.

Qarşılıqlı əlaqə təşkil olunarkən cəbhə xəttini keçməyi təmin edən tədbirlər razılışdırılmalıdır. Bu tədbirlər aşağıdakılardır:

- atəşi (artilleriya, aviasiya) çağırma və dayandırma siqnalını kim təmin edir;
- mina-partladıcı və məftilli maneələrdən keçidləri kim açır;
- keçidlərin açılma, bağlanma vaxtı, qaydası və digər tədbirlər.

Ehtiyac olduqda qoşun kəşfiyyatçılarından əraziyi və kecid sahəsindəki vəziyyəti yaxşı bilən keçiricilər ayrıılır. Cəbhə xəttini keçməzdən əvvəl keçidi təmin edən bütün qoşun vasitələri döyüşə hazırlıq vəziyyətinə gətirilməlidir. XTKQ-nin cəbhə xəttindən çıxarılması əməliyyat zabitinin icazəsi və qrup komandirinin əmri ilə başlayır. XTKQ konkret vəziyyətdən asılı olaraq səfər vəziyyətini alır. Cəbhə xəttini keçdikdən və cəmləşmə məntəqəsinə yığıldıqdan sonra XTKQ (XTKO) yubanmadan kəşfiyyat rayonuna (objektiinə) doğru hərəkəti davam etdirməlidir. Əməliyyat zabiti qrup (orqan) cəbhə xəttini keçdiyi müddətdə onların fəaliyyətini müşahidə edir. Çıxışın uğurla baş tutduğuna əmin olduqdan sonra komandanlıqla nəticə barədə məruzə edir.

## NƏTİCƏ

Müasir döyük əməliyyatlarında müəvəffəqiyyətin əldə olunması üçün xüsusi təyinatlı kəşfiyyat orqanlarının döyük tətbiqi böyük əhəmiyyət kəsb edir. Xüsusi təyinatlı kəşfiyyat orqanlarının düşmən arxasında döyük tapşırıqlarını yerinə yetirmək üçün quru yolu ilə dövlət sərhədindən və cəbhə xəttindən çıxarılması mövzusu məqalədə araşdırılmışdır. Aparılan təhlildən belə nəticəyə gəlirik ki, XTKQ-lərin quru yolu ilə dövlət sərhədindən və cəbhə xəttindən çıxarılması mövzularının (təlimlərinin) artırılması,

qazanılmış praktiki vərdişlərin yüksək səviyyədə olması, XTKQ-lərin döyük tapşırığı yerinə yetirdiyi rayonlara uğurla çıxması və vaxtında fəaliyyətə başlaması üçün əsas şərtlərdən biridir.

## ƏDƏBİYYAT

1. Xüsusi təyinatlı bölmələrin təlimnaməsi. 2012
2. KKT 31-1(A) komando birlikləri harekatı. 7-29
3. Инструкция боевого применения подразделений специального назначения.

## РЕЗЮМЕ

### ВЫВОД В ТЫЛ ВРАГА ЧЕРЕЗ ГОСУДАРСТВЕННУЮ ГРАНИЦУ И ЛИНИЮ ФРОНТА ПЕШИМ ХОДОМ В. АБДУЛАЗИМОВ

Чтобы добиться успеха в современных боевых операциях, боевое применение разведки специального назначения имеет большое значение. В статье исследована тема вывода в тыл врага через государственную границу и линию фронта пешим ходом. После проведенных анализов, пришли к выводу что для удачного вывода в район боевой задачи и своевременного старта боевых действий органов разведки специального назначения необходимо увеличение темы (учения) вывода органов разведки специального назначения в тыл врага через государственную границу и линию фронта пешим ходом, в том числе удерживать практические навыки на высшем уровне.

## SUMMARY

### SPECIAL APPOINTED INTELLIGENCE AGENCIES FROM STATE BORDER AND THE FRONT LINE BY ROAD V.ABDULAZIMOV

In order to achieve success in combat operations in modern warfare special-purpose intelligence is of great importance. In the article, it has been investigated the theme of taking out the special appointed intelligence agencies from state border and the front line by road in order to accomplish the tasks behind the enemy. From investigation we arrive at a conclusion that, it is one of the main point to enlarge the trainings on the theme of taking out the special appointed intelligence agencies from state border and the front line by road, being in high-level of the earned practical habits, go out the regions successfully where the tasks of special appointed intelligence and in order to begin the activities on time.

# YAŞAYIŞ MƏNTƏQƏSİNDE MÜDAFIƏNİN XÜSUSİYYƏTLƏRİ

Mayor Qalib HÜMBƏTOV

## SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Acar sözlər:** yaşayış məntəqələrinin müdafiəsi, müdafiənin xüsusiyyətləri, müdafiə döyüşünün aparılması.

**Ключевые слова:** оборона жилых районов, особенности обороны, ведение боя в обороне.

**Keywords:** defence vein region, particularities of the defence, conduct fighting in defence.

Hücum nə qədər böyük əhəmiyyət daşıyırsa, müdafiə də bir o qədər əhəmiyyətlidir. Müdafiə nə deməkdir?

Ölkə və ya müəyyən bölgənin müdafiəsi – bu, dövlət və ya müəyyən orqanlar tərəfindən sülh və mühərribə dövründə onun hərbi təhlükəsizliyini təmin etmək, hərbi, hərbi-iqtisadi və mənəvi potensialını hücumdan vaxtında qorumaq məqsədilə keçirilən tədbirlər kompleksidir. **Müdafiə** – hücum üçün əlverişli şərtlər əldə edilənə qədər bir bölgədə düşmən hücumlarının qarşısını almaq və ona itki vermək məqsədilə müvəqqəti tətbiq olunan döyüş şəklidir.

Müdafiə döyüş fəaliyyətlərinin aparılmasının əsas aspektlərindən biridir. Müdafiənin iki növü var: **aktiv və passiv**. Müdafiə döyüşü ilə düşmən hücumlarına mane olunur, müqavimət göstərilir, düşmən hücumları geri atılır və ya yox edilir.

Müdafiənin əsas məqsədi hücum üçün taktiki təşəbbüsü yenidən ələ keçirməkdir. Briqadanın müdafiəsi, düşmənin cinah və geri bölgələrində boşluq yaradaraq bundan faydalanaq məqsədilə atəş gücünü, əngelləri və manevri birləşdirir. Briqada adətən düşmən hücumunu dayandırmaq,

yolundan sapdırmaq və hücum düzülüşünü pozmaq üçün mövcud əngellərdən istifadə edir. Bununla da düşmən, taborun güclü tapşırıq qüvvələri olan yerlərdəki əlverişsiz ərazidə və qarşılıqlı dəstəklənən müdafiə mövqelərindən şiddetli cinah və önxətt atəsi açılan bölgələrə doğru hərəkətə məcbur edilir.

Ehtiyatdakı tabor tapşırıq qüvvələri düşmənin dərinlikdə yerləşən qüvvələrinə qarşı hücumu keçirlər. Hücum helikopterləri ehtiyat və ya yayındırma əməliyyatı keçirən birinci xətt birliklərini qoruyur və dərinlikdəki düşmənin ikinci eşelon birliklərinə hücum edirlər. REM düşmənin öz birliklərinə idarəetmə və nəzarət qabiliyyətini, artilleriya və minaatanların dəstəyi ilə olan sinxronlaşdırılmasını yoxa çıxarırlar.

Düşmənin hücum sürəti azaldıqca müdafiə olunan tərəf yuxarı komandırın niyyət və məqsədi istiqamətində birinci və ya ikinci eşelon qüvvələrinə hücum edəcək şəkildə ələ düşən hər fürsətdən istifadə edir. Bu zaman qarşılıqlı əlaqənin çox düzgün və dəqiq qurulması olduqca vacibdir. Müdafiə olunan briqada düşmənin vuruş əzminin qırılmasını müşayiət edən fiziki halsızlığın və psixoloji şokun birləşməsi ilə taktiki təşəbbüsü yenidən ələ keçirir.

Müdafiə əməliyyatında briqadanın hücumedici döyüş sərbəstliyi, yuxarı komandırın niyyət və məqsədilə bağlıdır. Bəzən, briqadanın mühüm bir ərazini əldə saxlaması tələb oluna bilər. Bu

zaman hücum əmri verən yuxarı qərargah briqadanı dəstəkləyir. Taktiki təşəbbüsü ələ keçirmək və ya yuxarı qərargah üçün hücumakeçmə fürsəti yaratmaq briqadanın müdafiəsinin əsas prinsiplərindəndir.

### YAŞAYIŞ MƏNTƏQƏSİNĐƏ MÜDAFIƏNİN XÜSUSİYYƏTLƏRİ

Yaşayış məntəqəsinin müdafiəsi onun girişlərində və ya bilavasitə yaşayış məntəqələrində yaradılır. Yaşayış məntəqələrində müdafiə üçün qarazonun tərkibi müəyyənləşdirilir, konkret tapşırıq verilir, müdafiəyə hazırlıq qaydaları, təminat və müdafiə olunan bölmələrin kənardan dəstəklənməsi müəyyən edilir. Bütün yaşayış məntəqələri dairəvi müdafiəyə hazırlanır. Bunun üçün xərici və daxili müdafiə mövqeləri qurulur, ayrıca müdafiə qovşaqları və dayaq məntəqələri yaradılır. Kiçik yaşayış məntəqələri bir qayda olaraq, briqadanın müdafiə mövqeləri sisteminə, rayonlara daxil edilir. Briqadaya müdafiə zolağı təyin edilir. Bura bütün şəhər və ya onun bir hissəsi daxil edilir. Yaşayış məntəqələrində çox sayıda möhkəm daş və beton binalar, yeraltı qurğular, kommunikasiya xətləri, çoxlu sayıda maneə və çətin keçilən sahələrin olması səhra şəraitinə nisbətən daha dayanıqlı müdafiəni təmin edir.

Hər bir şəhər qısa müddətdə briqadanın (korpusun) qüvvələri ilə güclü qalaya çevrilə, hətta mühasirədə olsa belə uzunmüddətli müdafiəni təşkil edərək düşmən hücumunu dəf edə bilər. Lakin nəzərə almaq lazımdır ki, düşmənin şəhərə kütləvi aviasiya və atəş zərbələri, sərrast vuran silahlardan istifadəsi və nüvə zərbələri nəticəsində böyük dağıntılar, kütləvi yanğınlar, radioaktiv maddələrin havada yayılması və qalması baş verə bilər.

Şəhərdə müdafiəni uğurla aparmaq üçün dairəvi müdafiənin yaradılması, cinahların və arxa cəbhənin etibarlı müdafiəsi, dəqiq müşahidə və kəşfiyyatın təşkili, həmçinin düşmən manevrinə qarşı tədbirlərin keçirilməsi lazımdır.

Yaşayış məntəqəsinin girişində mövqe və rayonların müdafiə sistemi adı şəraitdə olduğu qaydada hazırlanır. Bu zaman yaşayış məntəqələrinə yaxın mövqe elə məsafədə qurulur ki, düşmən eyni vaxtda bu mövqe və yaşayış məntəqə-

sini artilleriya atəsinə tuta bilməsin.

İri yaşayış məntəqələrində müdafiə mövqelərinin quruluşu tikintilərin növü, sıxlığı, bina və tikintilərin konstruksiyasından, yeraltı kommunikasiya sistemlərindən asılıdır. Onların əsasını müdafiə qovşaqları təşkil edə bilər. Hər bir müdafiə qovşağı dairəvi müdafiəyə hazırlanmış bir neçə dayaq məntəqəsindən ibarətdir. Əsas diqqət yaşayış məntəqəsinin vacib magistralları və obyektləri müşahidə olunan binalara, yerüstü və yeraltı kommunikasiya sisteminə verilir. Müdafiədə idarəetmə etibarlı təşkil edilməlidir. Bu zaman komandaları olduğu kimi təkrar etmək üçün bütün vasitələrdən (bayraq, tonqal, tüstü, piyada, atlı rabitəçilər, rabitə zabitləri və s.) istifadə olunur. Dağlıq Qarabağda gedən döyüslərdə müdafiə istiqamətlərindən birinin komandanının dediklərindən: – "Əsl müdafiə ilə Tərtəri saxlamaq mümkün deyildi, çünki düşmən tankları üstünlük təşkil etdiyinə görə briqadalar arasındaki boşluqdan istifadə edərək müdafiəmizi poza və bu vəziyyətdə müdafiənin müvəffəqiyyətini əks-həmlə ilə hücum əməliyyatı təmin edə bilərdi. Mən, "N" sayılı h/h komandirini həm onun qərarını dinləmək, həm də yeni tapşırıq vermək üçün yanına çağırıdım. Öz mövqelerinizi necə saxlamaq niyyətindəsiniz?" – sualıma o belə cavab verdi: "Müdafıəyə daha qüvvə qalmayıb". "Bəs nə etmək istəyirsiniz?" – sualına Məmmədov cavab verdi: – "Əks-həmlə edəcəyəm". Mən də ondan elə bu cavabı gözləyirdim.


Burada xatırlanan mükəlimədən yaxşı nəticə çıxarmaq lazımdır. Belə ki, əgər müdafiə üçün qüvvə yoxdursa, əks-həmlə üçün bütün tədbirlər görülməlidir. «Müdafiənin ən yaxşı üsulu əks-həmlədir» prinsipinə müdafiədə olan hər bir komandır hazır olmalıdır. Əks-həmlə edərkən bölmələrlə yandan ötüb keçməklə manevr edərək düşmənin cinahlarına və arxasına keçərək zərbə endirmək lazımdır (şəkil1). Hückumdaklärlərin planlarını yalnız bununla pozmaq olar. Bu tədbir baş tutmasa belə, düşmən öz planına düzəlişlər etməyə məcbur edilir. Bu da onun işində qarşıqliq əmələ gətirir, hücum tempini azaldır, təşəbbüsünü heçə çıxarıır.

Tank əleyhinə vasitələrin çox hissəsi yaşayış məntəqəsinin tikililəri seyrək olan rayonlarda tət-

biq olunur, küçə və binalar boyu dərinliyə eşəlonlaşdırılır. Tank əleyhinə ehtiyatlar yaşayış məntəqəsinin ucqarlarında, lazım olduqda isə dərinliklərdə küçə kəsişməsinə yaxın, dalan və həyətlərdə cəmləşdirilir.

zır vəziyyətdə olur.

HHM bölmələrinin əsas səyləri yaşayış məntəqələrinin girişində olan bölmələrin himayəsinə cəmləşdirilir. Müdafiə bilavasitə yaşayış məntəqələrində olarkən, HHM bölmələrinin start



**ŞƏKİL 1. DÖYÜŞÜN GEDİŞİNDƏ 1-ci EŞELON QÜVVƏLƏRİN YANINDAN ÖTÜB KEÇƏRƏK DÖYÜŞƏ GİRƏN 2-ci EŞELON QÜVVƏLƏRİ**

Atəşlə zərərvurma sisteminin əsasını aviasiya zərbələri, artilleriya atəşi, atıcı silahlar, düzünlətme ilə atış üçün ayrılmış tank və başqa atəş vasitələrinin cinah və çarraz atəşinin birliyi təşkil edir. Əsas diqqət bütün vasitələrin küçə boyu, küçə kəsişmələrinə, körpü və yol ötürüclərin girişinə, su mançıllarına yaxınlaşma yerinə, meydanların çıxışlarına, binalararası boşluqlara aparılan atəşə yönəldilir. Artilleriyanın, o cümlədən tank əleyhinə artilleriyanın böyük hissəsi taborlara (bölmələrə) verilir. Reaktiv artilleriya briqada komandirinin bilavasitə tabeçiliyində qalır və istənilən təhlükəli istiqamətdə atış aparmağa ha-

(atış) mövqeyi ucqar yerlərdə, meydan və küçə kəsişmələrində, bulvar, stadion və parklarda, daşınan zenit-raket komplekslərinin mövqeləri isə hündür binaların damlarında seçilir.

Yaşayış məntəqəsində müdafiəni təşkil edərkən briqada komandiri əlavə olaraq nəzərə alır:

- hansı hakim obyektləri əldə saxlamaq üçün əsas səyləri cəmləşdirmək lazım gəldiyini;
- düşməni əhatəetmə və yanına keçməsinə əks-təsir tədbirlərini;
- dağıntı və uçqunlar yaratmaq üçün sahələri;
- aralıqların örtülmə qaydası və yeraltı mübarizənin aparılma üsullarını;

– yanğınlı mübarizə, idarəetmə məntəqələrinin, maddi-texniki və tibbi təminat bölmələrinin müdafiə-mühafizə tədbirlərini.

Bölmələr böyük miqyaslı xəritələrlə, yaşayış məntəqələrinin planı (fotoxemi) və yeraltı komunikasiya sxemləri ilə təmin olunur. Yaşayış məntəqəsinin müdafiəsini apararkən, düşmənin yaşayış məntəqəsini mühasirəyə alma və onu hərəkətdən ələkeçirmə cəhdlərini pozan tədbirlər görülür. Düşmənin yaşayış məntəqəsinin yanına keçməyə can atan hissələri (bölmələri) aviasiya zərbələrinin, artilleriya və digər silah növlərinin atəşlərinin, radioelektron susdurma, mühəndis maneələri, briqadanın ikinci eşelonunun (ümmüqoşun ehtiyatlarının) əks-həmləsi ilə uyğunlaşdırılaraq məhv edilir.

Yaşayış məntəqəsində döyüş, adətən mənbə xarakteri daşıyır və müdafiə rayonları (qovşaqları) və dayaq məntəqələrini əldə saxlamaq uğrunda aparılır. Onları müdafiə edən bölmələr mühasirədə olsalar belə, hər bir binanı inadla müdafiə edirlər. Adətən, düşmənin ələ keçirdiyi ayrı bina və dayaq məntəqələrinin geri qaytarılması məqsədilə kiçik qüvvələrlə əks-həmlələr keçirilir. Bunun üçün həmlə qrupları yaradılır.

### MÜDAFIƏ KONSEPSİYASI

Bu, düşmənə qarşı mümkün qədər qabaqcadan və əlaqələndirilmiş şəkildə fəal döyüslərə başlayaraq düşmən birliklərini taqətdən salan, döyüş təşəbbüsünü təhlükə altına qoyan, dərinlik üçün tərtib edilmiş və manevr ağırlıqlı dinamik bir müdafiədir. Söyügedən doktrinaya görə:

– təmas xəttinin irəlisi və təsir sahəsində müdafiənin müvəffəqiyyətini ən çox təhlükəyə məruz qoyan düşmənin imkan və qabiliyyətlərinə qarşı məhdud ölçüdə **dərin döyüş** icra edilir;

– müdafiə üçün tərtiblənən qüvvələrin irəlisi və cinahlarında ƏDX (əsas döyüş xətti) – nə qədər fasiləsiz fəal döyüslərlə təşəbbüsün başlanğıcdan etibarən əldə saxlanması və düşmənin bizə qüvvə itkisi vermədən onun maksimum dərəcədə zəiflədilməsi, hücum təşəbbüsünün məhdudlaşdırılması, hücum, tərtib və düzülüşlərinin pozulması, 1-ci və 2-ci eşelon qüvvələrinin ayrı-ayrı döyüslərə girməyə məcbur edilməsi vasitəsilə onun maksimum zəiflədilmiş halda ƏDX-yə çat-

masının qarşısını almaq məqsədilə **mühafizə döyüşü** icra edilir;

– qəti nəticəli döyüşlər, ƏDX ilə bu xəttin dərinliyindəki müdafiə xətlərini əhatə edən ardıcıl müdafiə mövqelərində icra olunmaq məqsədilə əsas döyüş xəttində birinci xətt birlikləri ilə **müdafiə döyüşü** icra edilir.

– düşmənin müdafiə mövqelərinin dərinliyinə doğru edəcəyi ani hərəkətləri qabaqlamaq, həvədesant və taktiki hava desantı birliklərini məhv etmək məqsədilə dərinlikdəki çevik ehtiyatlarla **ehtiyat döyüşü** icra edilir.

– geri bölgədə döyüş sərbəstliyini mühafizə etmək üçün orada yerləşən ehtiyat bölmələrlə və arxada yerləşən digər bölmələrlə birlikdə **geri bölgənin müdafiə döyüşü** icra edilir.

**Mövqe müdafiəsində** bir-birinin gerisində və mövqe yarıldıqda düşmənin eyni tərtib və düzünlüsdə hücum etməyəcəyi bir məsafədə bir neçə müdafiə mövqeyi hazırlamaq lazımdır.

**Oynaq müdafiədə** isə birinci müdafiə mövqeyini zəif qüvvələrlə tutacaq şəkildə hazırlamaq, hücum edən düşməni geri atmaq və vəziyyəti düzəltmək üçün birinci xətt birliklərindən istifadəni nəzərdə tutur. Bu zaman girmələri qabaqlamaq və əsas döyüş xəttinə girməyə nail olan zaman düşməni əks-hücumla geri atmaq və ya məhv etmək, əsas döyüş xəttində meydana gələ biləcək digər təhlükələri qabaqlamaq üçün çevik və üstün ehtiyat qüvvələrindən istifadə olunur.

Müdafiədə hər bir nəfərin əsas vəzifəsi düşməni mövqeyə buraxmamaqdır. Əgər düşmən mövqeyə yaxınlaşmağı bacarmışsa, onu birbaşa atəşlə, qumbaralarla və ya əlbəyaxa döyüslə məhv etmək lazımdır.

### YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDE APARILAN DÖYÜŞÜN XÜSUSİYYƏTLƏRİ

Hər şeydən əvvəl yaddan çıxarmaq olmaz ki, yaşayış məntəqələri ilk növbədə insanların yaşadığı və çalışdığı bir məkandır. Orada muzey və teatrlar, elm təhsil müəssisələri, sənaye müəssisələri, mədəni-məişət obyektləri və s. cəmləşmişdir. Adı silahların tətbiqi ilə aparılan döyüş əməliyyatlarında yaşayış məntəqələri özünün müqavimət qovşağına çevrilənən xüsusiyyətini hər zaman qoruyub saxlayır.

Yaşayış bölgələrində keçirilən əməliyyatın bəzi xüsusiyyətləri həm hücum, həm də müdafiə zamanı tətbiq olunur. Bir yaşayış məntəqəsinə hücum və ya oranı müdafiə etmək qərarının verilməsi böyük itkilər verilməsinə və ərazinin xarabaliğa çevrilməsinə səbəb olur. Şəhərlərin böyüməsi komandirlərin ərazini araşdırma sahəsini genişləndirir, qüvvələrin qaydaya salınması və yerləşdirilməsinə, silahların istifadə olunması və manevr qabiliyyətinə təsir göstərir.

Müxtəlif sıxlıqda tikilmiş bina və müəssisələr örtü və gizlənməni təmin edir. Yaşayış məntəqələrinə yaxınlaşma yolları küçələrin forması, binaların quruluşu, açıq sahələrin və yeraltı kommunikasiya xətləri və sistemin quruluşu ilə müəyyən olunur. Yaşayış məntəqələrində döyüş əməliyyatlarının gedişatına küçələrin xarakteri olduqca böyük təsir göstərir. Ən vacibi isə magistral küçələrdir. Ondan başqa baş küçə, ikinci dərəcəli küçələr, dalan və keçidlər də var. Küçələrin başlıca xüsusiyyəti onların eni, şəhərsalma planında girinti-çıxıntılı olması və tikintilərin xarakterindən asılıdır.

Yaşayış məntəqələrində aparılan döyüş 3 hissəli döyüsdür. Düşmənlə küçədə aparılan döyüşə əlavə kimi, damlarda və binaların yuxarı mərtəbələrində, kanalizasiya, metro və digər kommunikasiya xətlərində müharibə aparıldığını göstərmək olar. Hər cür bina və müəssisələrin əldə saxlanılması və təhlükəsizliyin təmin edilməsi üçün onların hərtərəfli yoxlanılması lazımlıdır. Çünkü düşmənin orada olub-olmayacağını fərz etmək olmaz. Yaşayış ərazilərindəki bina və obyektlər silahlardan istifadəni və hədəfseçmə məsafəsini olduqca məhdudlaşdırır.

Yeraltı qurğular (metro, böyük kanalizasiya və su boru xətləri, tunel, yeraltı saxlanc və anbarlar, yeraltı şəbəkələr üçün kollektorlar, zirzəmilər və s.) qoşunlar tərəfindən yeraltı siğinacaq düzəltmək üçün, həmçinin bölmələrin gizli hərəkəti üçün istifadə edilə bilər.

Müasir müharibələrdə özülü dərinlikdə qoyulmuş möhkəm beton, dəmir-beton və örtülərlə tikilmiş yeraltı qurğular xüsusi əhəmiyyət daşıyır. Yaşayış bölgələrində yeraltı qurğuların olması həmin məntəqənin müdafiəsini təşkil etməyə kömək edir.

Şəhərlərə yaxınlaşarkən görüntü məsafəsi 1200 m-ə çatır. Yaşayış bölgələrində hədəflər çox vaxt 100 m-dən yaxın məsafədə və qısa müddət ərzində görünür. Məhdudlaşdırılmalarla qarşı qüvvələr arasında böyük ölçüdə avtomatik silah, raket, əl qumbaraları və ya əllə yerləşdirilən güclü partladıcı maddələrə arxalanaraq aparılan döyüş qısa zaman kəsimində şiddetli müharibəyə çevirilir. Şəhərdəki bina və müəssisələr daimi məlumat-verməni də çətinləşdirir.

Kiçik birlikdə bir əsgərin göstərdiyi təşəbbüs, bacarıq və igidlik böyük əhəmiyyət daşıyır. Daimi olaraq yaxında aparılan döyüş artıq vurulan zərər, hədəflərin tez itirilməsi, çox vaxt görünməyən düşməndən açılan atışlar, kiçik birlik komandirləri ilə əsgərlər arasında şiddetli psixoloji vəziyyət və yorğunluq yaradır. Nəticədə yaşayış məntəqələrində aparılan müharibənin xüsusiyyətləri nəzarətin və əsas taktiki meyarların tətbiqini çətinləşdirir.

Biz yuxarıda Dağlıq Qarabağda müdafiə istiqaməti komandanının Tərtərin müdafiəsi zamanı komandirlə mükaliməsi ilə tanış olduq. Komandırın vaxtında və düzgün qərar qəbul etdiyinin nə qədər vacib amil olduğunu şahidi olduq. "Təcrübədən bilirəm ki, qərarın qəbulunda cüzi tərəddüd və əmrin verilməsində kiçik inamsızlıq uğursuzluğa şərait yaradır. Mən onun qərarını təsdiq etdim. Təhlükəli və hətta ümidsiz görünən vəziyyətin xüsusiyyəti ondadır ki, o, bir tərəfdən ruh düşkünlüyü və ümidsizlik yaradır, digər tərəfdən isə mənəvi və fiziki qüvvələrin səfərbərliyə alınmasına məcbur edə bilir. Tərtərin müdafiəsində komandirlərin qəti fəaliyyəti qoşunlara nəinki öz mövqelərini saxlamağa, hətta düşmənə elə tələfat verməyə imkan verdi ki, onlar öz hücumlarını dayandırmağa məcbur oldular. Həmişə yadda saxlamaq lazımdır ki, "heç bir hadisə gözlənilməzlik kimi qüvvələri pozub sarsıtmır".

Müdafiə olunan tərəf üçün taktiki və strateji faydanı verən xüsusiyyətlər komandırın ümumi müdafiə planına daxil edilir. Yaşayış nəzərdə tutulmasa da hücum edən qüvvələrin ən az bir hissəsi üçün nəqliyyat xətti boyunca keçirilən manevrə maneçilik törədir. Maneçilik törədən müəssisələrin dolaşaraq keçilməsi təsirsiz bir hala gətirib çıxmışdır. Yaşayış ərazilərində ancaq

başqa variant qalmadığı zaman hücum olunmalıdır.

Böyük alman sərkərdəsi Helmut fon Moltkenin vaxtilə dediklərini müasir komandirlər yaddan çıxarmamalıdır: "Müharibədə bütün işlər özünü dəyişməyən ümumi qaydalara bağlamadan hər düşən fürsəti daha yaxşı dəyərləndirmək və məqsədə uyğun istifadə etmək bacarığından ibarətdir".

## NƏTİCƏ

Müdafiə hərbi əməliyyatlar içərisində komandirlərin bəlkə də daha çox fikir verməli olduqları əməliyyatlardan biridir. İstər dağ və düzənlilikdə, istərsə də yaşayış məntəqələrində müdafiənin təşkili bu gün çox önəm daşıyan, həm də canlı qüvvənin, şəxsi heyətin sağ qalmasını təmin edən bir əməliyyat növüdür. Söyügedən problemin həllində məqaləmizin məqsədyönlü olduğunu düşünərək Dağlıq Qarabağda gedən döyuşlərdən və bəzi xüsusi məqamlardan da misallar göstərilmişdir.

## ƏDƏBİYYAT

1. <http://gaspiko.ru/html/oborona>
2. Жаравин В. Подготовка к круговой обороне. Москва, 1987
3. Xüsusi şəraitlərdə qoşunların döyüş fəaliyyəti. Bakı, 2005
4. <http://www.zakon-grif.ru/htm/> тактика
5. <http://www.stjag.ru/article.php.ni=01462>

## РЕЗЮМЕ ОСОБЕННОСТИ ОБОРОНЫ В НАСЕЛЕННЫХ ПУНКТАХ Г. ГУМБАТОВ

Подготовка страны к обороне – это комплекс мероприятий, проводимых государством в мирное и военное время с целью обеспечения его военной безопасности и своевременной реализации военного, военно-экономического и духовного потенциалов для отражения агрессии.

Заново прихватить тактическую инициативу для атаку является основной обороны. Оборонительный бой на подступах к городу ведется так же, как и в обычных условиях, а в городе (населенном пункте) он обычно носит очаговый характер и ведется за удержание каждого опорного пункта и здания.

## SUMMARY PARTICULARITIES OF THE DEFENCE IN POPULATED POINTS G. GUMBATOV

Preparing the country to the defence – a complex action, conducted by state in peace and wartime for the reason provision his(its) military safety and welltimed realization military, military-economic and spiritual potential for reflection of the aggressions.

Anew grab the tactical initiative for attack is a main defence. Defensive fighting on approach to city to lead in the same way, either as in usual condition, but in city (the populated point) he usually carries очаговый nature and lead for deduction of each supporting point and buildings.

# DAĞLIQ ƏRAZİDƏ KƏŞFİYYATIN APARILMASI

Mayor Elsevər HACIYEV

## SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Açar sözlər:** kəşfiyyat, dağlıq ərazilərdə kəşfiyyat, kəşfiyyatın aparılması.

**Ключевые слова:** разведка, разведка в горных местностях, ведение разведки.

**Keywords:** reconnaissance, reconnaissance in mountainous terrain, conducting of reconnaissance.

ki, yaxşı hazırlıqlı kəşfiyyatçılar üçün çıxılmaz dağ aşırımları, sıldırıım qayalar, ümumiyyətlə həlli mümkün olmayan tapşırıqlar yoxdur. Lakin yaddan çıxarmaq lazımdır ki, hər bir tapşırıq plan-

Müasir ordu ən müxtəlif iqlim şərtləri və coğrafi bölgələrdə fəaliyyət göstərməyə daim hazır olmalıdır. Azərbaycan ərazisinin işgal altında olan hissəsinin böyük qismi dağlıq bölgələrdən ibarətdir. Həm bu baxımdan, həm də dağlıq ərazilərdə kəşfiyyat və digər fəaliyyətlərin önəmini bir daha vurğulamaq məqsədilə məqaləmdə bəzi məqamlara aydınlıq gətirməyə çalışmışam.


İstər II Dünya müharibəsinin, istərsə də son dövrdə aparılan müharibələrin təcrübəsi göstərdi

laşdırımadan başlayır.

Kəşfiyyat planı, qrafiki olaraq xəritə üzərində izahlı yazı ilə hazırlanır. Bu zaman xəritə üzərində düşmən haqqında əldə olun məlumatlar, onunla qarşılaşma ehtimalı olan məntəqələr, kəşfiyyat qruplarının fəaliyyət istiqamətləri, çıxış məntəqələri, nizamlanma hədləri və onları keçmə vaxtı, havadan şəkilçəkmə vaxtı, miqyas və sahələri, xüsusi diqqət yetiriləcək rayonlar, kəşfiyyat ehtiyatlarının yerləşmə və hərəkət qaydası əks olunur.

Birlik (hissə) komandanı kəşfiyyatın məqsədini, əsas qüvvələrinin cəmləşdirildiyi vacib tapşırıq və istiqamətləri müəyyənləşdirir (dəqiqləşdirir), qərargah rəisinə kəşfiyyat üzrə göstərişlər (qarşıda duran düşmən, onun obyektləri, ərazinin vəziyyəti haqqında hansı məlumatları hansı müdddət ərzində əldə etmək lazımdır) verir, kəşfiyyat planını nəzərdən keçirir və təsdiq edir, lazımdır gəldikdə isə ayrı-ayrı kəşfiyyat tapşırıqlarını həll etmək üçün





qüvvə və vasitə ayırrı. Qərar qəbul edildikdən sonra o kəşfiyyatın tapşırıqlarını dəqiqləşdirir, şəxsən və ya qərargah vasitəsilə qoyulan tapşırıqların icra edilməsinə nəzarət edir.

Birliyin (hissə) qərargah rəisi komandırın kəşfiyyat üzrə göstərişlərinə əsasən kəşfiyyatı təşkil etmə ilə birlikdə müəyyənləşdirir: kəşfiyyat marşrutlarını (zolaqlarını), hərəkət zamanı kəşfiyyat qüvvə və vasitələrinin hansı tapşırıqları həll etməyə yönəldiləcəyini, kəşfiyyat bölmələrinin çıxış məntəqəsindən nizamlanma nöqtəsinə qədər məsafəni keçmə vaxtını, onların fəaliyyətlərini təmin edəcək bütün tədbirləri və s. Bundan başqa, o kəşfiyyat planının hazırlanması və təsdiqə təqdim edilməsi üçün vaxtı, kəşfiyyat tapşırıqlarını müəyyən edir, həmçinin yüksək və qarşılıqlı fəaliyyətdə olan qərargahlara kəşfiyyat aparılması ilə bağlı sifariş verir.

Birliyin (hissənin) kəşfiyyat rəisi kəşfiyyatı təşkil zamanı təyin edir: kəşfiyyat qruplarının hansı istiqamətə göndəriləcəyini, onun tərkibini, qoşunların dincələcəyi ərazilərdə kəşfiyyatın tapşırıq və aparılma qaydası, kəşfiyyat qruplarının hazırlıq vaxtı, rayonlar və göndərilmə üsulları, radio və radiotexniki kəşfiyyat bölmələrinin hərəkət və yerləşmə qaydasını və s. Bütün bu təşkilat işlərlə eyni zamanda kəşfiyyat rəisi düşmən və kəşfiyyat aparılacaq bölgə haqqında qərargahda olan məlumatları öyrənir, məlumatlardan

hansının təkrar yoxlanmalı olduğunu və hansını əldə etməyin vacibliyini müəyyənləşdirir, düşmənin qüvvə və vasitələrini, öz qüvvə və vasitələrini, ərazi və vaxtin hesabatını aparır. Sonra o qoyulan tapşırıqların ardıcılıqlı və yerinə yetirilmə üsullarını, onları həll etmə qüvvə və vasitələrini, ehtiyatların tərkibini, lazımlı halarda isə həm əlavə güc və ya qüvvə ayrılmazı, həm də yüksək və qarşılıqlı fəaliyyətdə olan qərargahlarə kəşfiyyat aparılması

ilə bağlı sifariş verir.

Fəaliyyət sahəsinə, istifadə edilən qüvvə və vasitələrə görə hərbi kəşfiyyatın bu növləri mövcuddur: yerüstü; hava; dəniz; kosmik.

Dağlıq ərazinin xüsusiyyətlərindən bacarıqla istifadə kəşfiyyatçılara döyüş tapşırığının yerinə yetirilməsinə kömək edə bilər. Belə bölgələrdə kəşfiyyatın aparılması isə onların təcrübə, dözümlülük, xüsusi bacarıq və dağlıq ərazilərlə tanışlıqlarından asılıdır. Ərazinin böyük qisminin keçilməzliyi, yolsuzluq, təbii və ya insanın bilərəkdən yaratdığı maneələr kəşfiyyat orqanlarının dağlardakı fəaliyyəti üçün xeyli əngəl törədir. Kəşfiyyat qrupunun dağlarda fəaliyyətinin özü-nəməxsus xüsusiyyətləri var.

Dağlarda çox vaxt davam edən və bəzən müşahidə aparmanın belə məhdudlaşdırıran qatı duman, sis olur. Xüsüsən, səhərçağı qalxan duman kəşfiyyat orqanına, düşmənə yaxınlaşmağa, əsir götürməyə və ya digər kəşfiyyat fəaliyyətləri üçün yaxşı imkan yaratmasına baxmayaraq, pusquya düşməmək üçün yenə də çox ehtiyatlı və diqqətli olmaq lazımdır.

Səmtləşmə çox mürəkkəb və çətin olduğundan dağlıq ərazilərdə kəşfiyyat aparmaq üçün qrupun şəxsi heyəti xüsusi hazırlıq keçməlidir. Dağlarda bütün əşyalar həm bir-birinə oxşar, həm də daha yaxın görünürələr. Dağlıq ərazilərdə kəşfiyyata yollanan heyət gözəyari ölçmə üsulunu diqqətlə



məşq etməlidir. Məsələn, 20 km məsafədə yerləşən dağ adı insana sanki 6-8 km məsafədə görseñir. Təcrübəsi az olan kəşfiyyatçılar hərəkət zamanı xəritədə bütün keçdikləri yolu və döngələri izləmirlərsə, öz yerlərini təyin etməkdə çətinlik çəkirlər. Dağlarda hətta ən təcrübəli kəşfiyyatçılar belə komanda yüksəkliklərinə (əgər bu yüksəklik 10 km və ya daha çox məsafədə yerləşirsə) qədər olan məsafəni təyin edərkən səhv buraxırlar. Dağlarda səmtləşmənin çətinliyinin biri də orada yaşayış məntəqələrinin az olmasıdır.

Xarici ordu mütəxəssislərinin fikrincə, qoşunların dağlarda döyüş fəaliyyətlərinin xüsusiyyətləri, onların təbiət şərtlərindən əlavə kəşfiyyata təsiri dağlıq ərazilərdə kəşfiyyatın təşkili və aparılması düşmənin döyüş fəaliyyətlərinin xarakterindən asılıdır. Bu fikrə onu da əlavə etmək olar ki, dağlar hücumu xeyli çətinləşdirir və müdafiənin təşkilinə əlverişli şərait yaradır. [1]

Dağlarda səmtləşmə üçün vacib olan əlamətlər (zirvələr, dağ silsilələri, dağ çökəklikləri, böyük daş və qayalar, yol və ciğirlər, çay və kolluqlar və ya ayrı götürülən bu və ya digər nəzərə çarpan cisimlər və s.) dağ relyefinin detallarıdır. Bu zaman dağlıq ərazilərin görünən məsafəni daha da yaxınlaşdırduğunu, hərəkət zamanı səmt götürülən əşya və cisimlərin tez-tez nəzərdən itdiyini və rastlaşılan maqnit anomaliyalarının kompasın

maqnitli əqrəbinə güclü təsir etdiyini yaddan çıxarmamaq lazımdır.

Dağlıq ərazilərin bu xüsusiyyətləri kəşfiyyat orqanlarının komandir və şəxsi heyətinə keçiriləcək fəaliyyət marşrutunun diqqətlə öyrənilməsini tələb edir. Kəşfiyyatın təşkili və kəşfiyyat orqanlarının fəaliyyətləri, onların qüvvə və tərkibi qoyulan tapşırıqdan, istiqamətin vacibliyindən, fəaliyyət göstəriləcək ərazinin şərtlərindən və düşmənin fəaliyyət xarakterindən asılıdır.

Düşmənə qalib gəlmək üçün onun harada olduğunu, nə etdiyini, mühəndis qurğuları və maneələrinin xarakterini, nə etmək fikrində olduğunu bilmək lazımdır. Yalnız düşmən haqqında bu məlumatları öyrəndikdən sonra onu harada və necə məğlub etmək olduğunu dəqiq hesablamaq mümkündür. [2, 87]

Dağlarda fəaliyyət göstərən kəşfiyyat qrupu hətta ən kiçik heyətlə belə dağarası ərazinin ən dar və uyğun yerində mövqe tutaraq özündən qat-qat güclü düşmən qüvvələrinin qarşısını ala, onları geri dönməyə vadə edə və müşahidə ilə onların say və tərkibini müəyyənləşdirə və ya bunun tamamilə eksi, düşmənin yüksəklik və zirvələrdə, ya da zirvəyə gedən yolda mövqe tutmuş hətta ən kiçik qrupu da hückum edənlərə böyük itki verə və ya onların hərəkətini uzun müddət iflic edə bilər. Dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarının və çətinliklərinin həlli adı halda olduğundan xeyli çox güc və qüvvə tələb etdiyindən dağlarda kəşfiyyat daha diqqətli aparılır.

Dağlıq ərazilərdə daimi yol demək olar ki, olmur. Yerli əhalisi dolambac, bir çox çətin keçilən yerləri, gədikləri olan ensiz, qrunt yollardan istifadə edir. Belə ərazilərdə olan mümkün şose yolları da əyri-üyrü, çoxlu sayıda yol qurğuları ilə istifadə olunur. Bu çətinlik və məhrumiyyətlərə baxmayaraq, qoşunlar belə yollarla hərəkət et-

məyə məcburdurlar. Yolsuzluq səbəbindən dağlarda çox vaxt rabitə vasitələri daşıyan xüsusi avtomobilərin hərəkəti məhdud olur və bu zaman işıq siqnallarından (bayraq, fonar, raket, işıq siqnalları qurğusu və s.) istifadə ən keyfiyyətli vəsi tə sayılır.

Dağlarda kəşfiyyatın təşkili və aparılmasına təsir göstərir: yüksəklik, bitki örtüyü və dağ silsilələrinin şərtlərinə görə kəskin yolsuz relyef, istiqamətlərin dəyişkənliliyi, zəif inkişaf etmiş yol şəbəkəsi sistemi, çətinliklər, hərdən yollardan kənarda hərəkətin mümkünzsizlüyü, hava və çay rejimlərinin kəskin dəyişməsi, radio, radiotexniki və səs kəşfiyyatının işinə dağların ekranaşdırıcı təsiri, dağ uçqunları, qalaqlar, dərin dərə və yarınlarda zəhərləyici maddələrin uzun müddət qalması, ştatda olan döyüş texnikası və ləvazimatlardan istifadə etmənin mümkünzsizlüyü, döyüş əməliyyatlarını aparmanın spesifik xarakteri.

[3.34]

Dağlarda hərəkət marşrutu seçimi çox məhduddur. Təyin edilmiş marşrut xəritədə diqqətlə öyrənilməlidir. Onu da yaddan çıxarmaq olmaz ki, marşrut hesablanarkən hərəkət yolunun uzunluğu və onun xarakteri haqqında ən böyük məqyaslı xəritələr belə tam məlumat vermir. Kəşfiyyatçılar sıldırırm, yüksəklik və sərt yamaclarda irəliləyən zaman xəritədə onların yalnız proyeksiyasiının verildiyini yaddan çıxarmamalıdır.

Şəxsi heyət və texnikanın hərəkət sürəti eniş və yoxuşların sərtliyindən çox asılıdır. Çünkü belə yollarda hərəkəti məşq etmiş hazırlıqlı kəşfiyyat qrupunun, şəxsi heyətin  $10^{\circ}$ -yə qədər eniş-yoxuşlarda hərəkət sürətləri  $4-5 \text{ km/saat}$ ,  $20^{\circ}$ -də  $2,5-3 \text{ km/saat}$ ,  $30^{\circ}$ -yə qədər  $1,5-2 \text{ km/saat}$  təşkil edir. Tapşırığın həlli üçün lazım gələn vaxtı təyin edərkən kəşfiyyat orqanı dağ yolları ilə ayrı-ayrı məntəqələr arasında məsafənin topoqrafik xəritədə olduğundan  $1,5$  dəfə çox olduğunu hökmən nəzərə almalıdır. Belə ki, bu məsafəni qət etmək üçün orta hesabla sərt yamacın hər  $300-400 \text{ m-nə}$  və hər sərt enişin  $400-500 \text{ m-nə}$  1 saat vaxt əlavə etmək lazımdır.

Dağ relyefi insanların, döyüş texnikası, nəqliyyat və hətta yüksəkliklərinin yollardan kənarda hərəkətini mümkünzsiz edir. Bütün bunlar qoşunları dağlıq rayonlarda onsuz da az olan yollara

bağlayır. Buna görə də həmin yolların aramsız müşahidəsi düşmənin güc-qüvvə və vasitələrinin daşınmasını, nüvə hücumu vasitələrinin varlığını və döyüş aparmaq üçün cəmləşdirilən qoşun birləşmələrini aşkarlamaq imkanı verir. [4. 211]

Dağlarda döyüş fəaliyyətləri, adətən dərə və yol kənarları ilə aparıldığından qoşunların fəaliyyətlərinə su anbarı və hidrotxeniki qurğuların, kommunikasiya xətlərinin dağılıılması və ya zədələnməsi də xeyli təsir edir. Dağlıq ərazilərin bitki örtüyü (six meşəlik və otlu çəmənliklər, ya da az bitki örtüyü ilə daşlı-qayalı yamaclar) də müxtəlif olur. Dağların, adətən zirvəyə yaxın şimal yamaclarında bitki örtüyü zəifdir. Bitki örtüyü kimi, heyvanlar aləmi də müxtəlifdir və əsasən dağların yerləşdiyi ərazi və onun bitki örtüyü ilə six əlaqəlidir. Dağlarda çoxlu quş, heyvan növü yaşayır və onların vərdişlərini bilmək kəşfiyyatçı üçün çox önemlidir.

Fiziki qüvvə, dözüm, səbrlilik, igidlilik və diri-başlıqdan başqa hər bir kəşfiyyatçı yaxşı eşitmə və görmə qabiliyyətinə malik olmalı, gündüz olduğunu kimi, gece də həm xəritə (sxem və ya kroki ilə), həm də kompasla, yerli əşya və oriyentirlərə, günəş və ya ulduzlara görə yaxşı səmtləşməni bacarmalı, bütün heyvan və meşə quşlarının səslərini tanımlı, təbii səsi süni səsdən ayırmalı, səssiz hərəkət etməyi və ağaclarla dırmanmağı bacarmalıdır. Dağlıq ərazilərə kəşfiyyata yollanan qrupa dağlıq bölgələrdə yaşamış, hərbi xidmət qədər ovçuluqla məşğul olan insanların seçiləməsi daha məqsədə uyğundur.

Hücum əməliyyatlarından əvvəl məlumatlar əldə etmək üçün kiçik kəşfiyyat qruplarının göndərilməsi düşmən qoşunlarının qruplaşmasını üzə çıxarmağa, onun döyüş qaydası, gücü, tərkibi və məlumat alınmalı olan ərazinin xarakteri haqqında qiymətli məlumatlar verə bilir.

Dağlıq ərazilərdə döyüş təcrübələri göstərir ki, düşmən qoşunlarının qruplaşmaları yol kənarlarına təsadüf edir. Döyüş əsasən, dərə və ya vadilərdə baş verir. Yaşayış məntəqələri güclü müqavimət qovşaqlarına çevrilir. Ayrı-ayrı dağ sahələrinin çətin keçimliliyi və dağ yollarının azlığı və ya heç olmaması üzündən tam cəbhə demək olar ki, olmur. Döyüş fəaliyyətləri geniş cəbhədə müstəqil aralar və açıq cinahlara açılır ki, bu da

kiçik kəşfiyyat qruplarının düşmənin arxasına sızmalarına və ya keçmələrinə, müşahidə apar malarına və komandanlığın tapşırıqlarını həll etməyə imkan yaradır.

Böyük Vətən müharibəsi və son illərin təlimləri bu nəticəyə gəlməyə əsas verir ki, dağlıq ərazilərdə döyüş fəaliyyətləri zamanı tabor və bölük-lərdən göndərilən kəşfiyyat qrupları və döyüş kəşfiyyat dozorlarının xüsusi əhəmiyyəti var.

## NƏTİCƏ

Müasir şəraitdə ordu müxtəlif coğrafiyası və iqlimi olan ərazilərdə fəaliyyət göstərməyə hazır olmalıdır. Bu nöqtəyi-nəzərdən kəşfiyyatın aparılması və kəşfiyyat fəaliyyətlərinin hazırlığı ehtimal olunan itkiləri azaldır, düşmən üzərində tam qələbəni və müvəffəqiyyəti təmin edir. Məqalədə dağlıq ərazidə kəşfiyyatın aparılmasında ki çətinliklərin həlli ilə yanaşı bəzi məqamlara da aydınlıq gətirilmişdir.

## ƏDƏBİYYAT

1. Разведка глазами профессионалов. Красная звезда, 2010
2. Перминов. С. И. Войковые разведчики. Москва, Воениздат, 1962
3. Еременко Ф. И., Николаев Н. С., Тумас В.А. Тактическая разведка. Москва, Воениздат, 1968
4. Полевой устав армии США. Ведение боевых действий FM100. 5, 1985
5. Клементьев В. Г. Боевые действия горных войск. Москва, 1940
6. Синяев А.Д. Разведка в горной местности. Воениздат, Москва, 1963

ских и климатических местностях. С этой точки зрения ведение разведки и подготовка мероприятий по разведке ведет к уменьшению вероятных потерь, завоевания полной победы над противником и завоевания успеха. В статье отражено решение трудностей по ведению разведки в горных местностях, а также приведена ясность некоторым моментам.

## SUMMARY RECONNAISSANCE IN MOUNTAINOUS TERRAIN E. HAJIEV

In modern conditions army should be prepared in order to conduct active and decisive operations in different climates and terrains. That is why intelligence precautions are the leading way for achieving victory, probability of decreasing of the casualties and decisive war. In this article conducting of reconnaissance in mountainous and woodland terrain and problems and their solutions had been explained.

## РЕЗЮМЕ ВЕДЕНИЕ РАЗВЕДКИ В ГОРАХ Э. ГАДЖИЕВ

В современных условиях армия должна быть готова действовать в различных географиче-

# DAĞLIQ ƏRAZİDƏ ARTİLLERİYANIN TƏTBİQİ

**Mayor Məhəmmədəli ALIŞANOV**

## SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Açar sözlər:** artilleriya bölmələri, dağ artilleriyası, dağ topu, dağ toplarının təkmilləşdirilməsi, atəş mövqeyi, artilleriyanın müşahidə məntəqəsi, dağlarda artilleriyanın döyüş fəaliyyəti, lüləli artilleriya, reaktiv artilleriya, özüyeriyən artilleriya qurğuları, qəlpəli-fuqas mərmi.

**Ключевые слова:** артиллерийские подразделения, горная артиллериya, горная пушка, модернизация горных пушек, огневая позиция, наблюдательный пункт артиллерии, боевые действия артиллерии в горах, ствольная артиллериya, реактивная артиллериya, самоходные артиллерийские установки, осколочно-фугасный снаряд.

**Keywords:** artillery units, mountain artillery, mountain gun, modernisation of mountain guns, fire position, artillery observation post, artillery operations in mountains, cannon aetillery, rocket artillery, self-propelled guns, high-explosive projectile.

Dağlar – yer səthinin əhatədəki ərazi üzərində yüksəlmiş sahəsidir və yüksəkliklərin kəskin sürtəndə dəyişməsi, yamacların böyük dikliyi ilə səciyyələnir. Dağlar aşağı (500 m-dən 1000 m-ə kimi), orta (1000 m-dən 2000 m-ə kimi) və yüksək (2000 m-dən yuxarı) dağlara bölünür.

Dağlıq ərazilərin fiziki-coğrafi şərtləri döyüş bölmələrinin fəaliyyətlərini çətinləşdirdiyi kimi, döyüş dəstək bölmələrinin də fəaliyyətinə təsir göstərir. Bu səbəbdən hərbi nəzəriyyəcilər tarixin müəyyən vaxtlarında artilleriyanın dağlıq ərazidə tətbiq olunmasını asanlaşdırmaq üçün lahiyələr hazırlamış və bu ərazilərdə istifadəsi asan olan topların yaradılması üçün çalışmışdır. Bu topların çəkisi yüngül olmalı və maneəli dağ aşırımlarından asan daşına bilməli idi. Döyüş əməliyyatlarının çox az hissəsi dağlarda aparıldığı üçün bu lahiyələr ancaq sınaq mərhələsində qalırıldı. XVIII əsrin sonları dağlıq ərazilərdə aparılan döyüş əməliyyatları bu lahiyələrin inkişafına təkan verdi. Təsadüf deyil ki, bu əməliyyatların özəyini dağlardan keçirilən və qoşunları bir-birən dəstəkləyən artilleriya oldu.

Amerikan ordusu 1776-cı ildə polkovnik Henri Noksun rəhbərliyi altında əlli altı ədəd 57 mm-lıq topla silahlanmış artilleriya bölmələrini Berksir dağlarından keçirərək Corc Vaşinqtonun Bos-

ton şəhərinin mühasirəsində qələbə qazanmasını təmin etdi.

1789-cu ildə Fransada üsyanın başlanması ilə döyüş səhnələrinin bir neçəsi dağları, xüsusilə Priney və Alp dağlarını əhatə etdi. Bu əməliyyatlarda fransız topçuları Qriboval sistemində olan dörd funtluq topların (bu sistem toplara da 1776-cı ildə fransız topçusu Jan Batist Qriboval tərəfindən tətbiq olunmuşdu) dağ əməliyyatları üçün ideal olduğunu aşkar ettilər. Topun hərəkət hissələri və əsas hissələri bir-birləri ilə vint və boltlarla birləşdirilmişdi, bu isə onların ən çətin keçilən yollardan rahat daşınmaları üçün asanlıqla sükülmələri və yiğilmalarını təmin edirdi.

1818-ci ildə Rusyanın Qafqaz korpusunun komandiri general A.P Yermolov “gürcü dağ tayflarının” üzərinə hücumları zamanı nailiyyət əldə edə bilmədi. Fransa və İngiltərədən alınmış atıcı silahlarla silahlanmış dağlılar 400 addımlıqdan effektlə olmayan hamar lüləli atıcı silahlarla silahlanmış rus əsgərlərini asanlıqla nişan alırdılar. General başa düşürdü ki, bu vəziyyəti ancaq artilleriya dəyişə bilər. 1820-ci ildə İmerti də dağlıların üzərinə növbəti hücumu zamanı onlardan İngiltərə istehsalı olan və bir atın köməyilə dartila bilən top ələ keçirir. General Yermolov qəniməti Peterburqa, artilleriya mərkəzinə gön-

dərir və onlardan bu topdan düzəldilməsini xahiş edir. 1827-ci ildə Luqan zavodu Tiflisə çəkisi 213 kq olan iki ədəd dağ topu göndərir. Bu toplar atış xəttinin hündürlüyüne və qundaq qollarının quruluşuna görə ingilis toplarını üstələyirdi, lakin onların çatışmayan cəhəti sökülüb-yığıla bilməməsi idi.

İlk dəfə olaraq daşınması üçün çox asanlıqla sökülən və çox yüksək sərrastlıqla yığılan dağ toplarının proyekti iki yunan mühəndisi tərəfindən verilmişdir. 1891-ci il modeli mühəndis P. Lyikoyidis (mayor), 1893-cü il modeli isə artilleriya mayoru P. Danglis tərəfindən irəli sürülmüşdür. Bu dağ topları Balkan, I-ci və II-ci dünya müharibələrində geniş istifadə olundu və öz nüfuzunu, istifadəyə yararlılığını qoruyub saxlaya bildi.

Dağlıq ərazi mühiti və şəraitit taktikaya və silahların seçilməsinə əhəmiyyətli dərəcədə təsir edir. Şərait anلامı çox sayıda faktorların nəzərə alınmasını məcbur edir. Dağlarda müharibənin dinamikası, qoşunların fəaliyyətini aşağı salan dəqiq cəbhə xəttinin olmaması, əsgərlərin dağlarda fəaliyyətlərə hazırlıqsızlığı, silahların düzgün yerləşdirilməməsi, dəyişən temperatur və hava şəraitini kimi faktorları özündə birləşdirir.

Dağlıq ərazilərdə mübarizə qeyri-nizami xarakter daşıyır. Əgər qoşunlar təyin edilmiş nöqtəyə düz ərazidə olduğu kimi sürətlə hərəkət edirlərsə, onların bütövlükdə dəstəklənməsində çətinlik yaranır və aralarındaki məsafə böyüyür. Cəbhənin dağların yüksəklikləri boyu keçməsi məcburi deyil, bəzən eyni vaxtda dağ silsilərinə, çıxıntılarla və taktiki hədəflərə tamamilə müxtəlif istiqamətlərdən hücum etmək tələb olunur. Bu zaman 1000 m aşağıda yerləşmiş dağ vadiləri hücum istiqamətləri üçün yeganə və daimi bölgələr olur.

Əksər ordular özlərini adı şəraitdə döyüşlər üçün hazırlayırlar. Bu şəraitlər komandirlərin tapşırıqlarını asanlaşdırır və onlara kombinə edilmiş qüvvələri effektli idarə etməyə imkan yaratır. Mexanikləşdirilmiş bölmələr üçün geniş düzənliklər, dərə-təpəli ərazilər, səhralıq və ya kiçik yaşayış məntəqələri manevr üçün ideal ərazilərdir. Çətin landşaft atəş dəstək bölmələrinin istifadəsini də çətinləşdirir. Artilleriya çətin yol şərai-



ti və ərazinin kəskin bükülləkləri səbəbindən məhdudiyyətdə olur. Bütün bunlar top və döyüş maşınlarının açılmasını çətinləşdirir. Qoşunları uzaq məsafələrdə dəstəkləmək üçün batareyalar heyətlərə bölünməlidir. Hər mövqedə 1-2 top yerləşdirməklə maksimum mümkün olan məhv-ətmə radiusu örtülür. Artilleriya dəstəyinin keyfiyyətini artırmaq üçün toplar ərazinin büküldüyü və dağların əks yamaclarında yerləşdirilir. Atəş mövqelərini aşırımlarda, kəndlərin yaxınlığında, uzununa vadilərdə də seçmək olar, ancaq mövqelərin seçiləsi adətən təminatın mümkünliyündən asılıdır. Kəskin dəyişən yüksəklik və nahamar səthlər bölmələrin cinahları arasında əlaqəni çətinləşdirir. Əks yamaclarda yerləşdirmənin də özünəməxsus çətinlikləri mövcuddur. Bu cür ərazilər bölmələrin fəaliyyətlərinə gizlilik yaratdıqlarına baxmayaraq, hava hücumlarına, artilleriya atəşlərinə və qəlpə təsirinə daha həssas olurlar.

Dağlıq ərazidə artilleriya bölmələrinin yerləşdirilməsinə meteoroloji şəraitdə öz təsirini göstərir. Temperaturun və atmosfer təzyiqinin aşağı olması, güclü külək standart atış cədvəlini effektivsizləşdirir. Bütün bunlar dəqiqliyi azaldır. Yeni xəritələrin, topogeodezik bəndetmənin, meteoroloji məlumatların çatışmazlığı məsafəyə, hündürlüyü və istiqamətə görə səhvləri artırır. Atışlarda dəqiqliyə nail olmaq, hədəfləri aşkar etmək, atışlara düzəlş vermek üçün artilleriya müşahidəçiləri ilə birlikdə fəaliyyət göstərmək lazımdır.

Faktorların siyahısına insan döyümlüyünün də nəzərə alınması mütləqdir. Uzun müddət dağ şəraitində qalmaq piyadanı gücdən salır və onların yeni qüvvələrlə dəyişdirilməsini məcbur edir. Belə şəraitlərdə səhra artilleriyasının üzərinə çox böyük məsuliyyət düşür, hansı ki, öz atəşi ilə qüvvə çatışmazlığını kompensasiya edir.

Dağlara taktiki, hava və fiziki şəraitlər bir nöqtədə birləşir. Daim bu şəraitdə yaşayan və ona öyrənən döyüşçülər rəqiblərinin sayından, silahlanmasından asılı olmayaraq çox böyük üstünlüyə malik olur. Yüksək sərrast silahlar və aviasiya bu şəraitlər üçün əl vermir. Faktiki olaraq onların istifadəsinə olan məhdudiyyət artilleriyaya olan tələbatı artırır. Aviasiyanın istifadəsi yüksəkliklər səbəbindən məhdudiyyətlidir. Yağış, boran, duman, güclü külək kimi atmosfer şərtləri onların mümkün effektiv istifadəsini aşağı salır. Dağlarda müdafiə olunan qoşunlar ərazi-nin maskalayıcı xüsusiyyətlərindən və relyefindən mükəmməl sürətdə faydalanaraq havadan demək olar ki, görünməz olurlar. Vadilərdə aviasiyanın istifadəsi çox təhlükəlidir. Stasionar və çoxlu sayıda daşınan hava hücumundan müdafiə HHM vasitələrinin varlığı təyyarələri hündürdən uçaşağa məcbur edir. Belə şəraitdə hədəflərin tanınması əhəmiyyətli dərəcədə çətinləşir, öz qüvvələrimizə zərərvurma riskləri isə artır. Helikopterlər artilleriya üçün hədəflərin aşkarlanması yönündən özlərini çox yaxşı göstərmişdilər, lakin yüksəkliklər və kəskin hava şəraiti onların effektli istifadəsini çətinləşdirir. Bunlarla yanaşı yaxınlaşan aviasiyanın gurultulu səsi problemlə faktor olaraq qalır.

Dağlarda artilleriyanın döyüş fəaliyyətinə aşağıda göstərilənlər təsir göstərir:

- düşmənin mərtəbəli manəv və atəş sistemli, eşelonlaşdırılmış müdafiə yaratması, onun müdafiəsini yarmaq üçün artilleriyanın artırılmasına səbəb olur;
- artilleriyanın yerləşməsi üçün əlverişli ərazi sahəsinin məhdud olması;
- yolların sayının məhdudluğu və onlarla hərəkətin çətinliyi;
- meteoroloji şəraitin kəskin dəyişməsi;
- dağ çaylarının iti sürətlə axması həmçinin çaylarda suyun səviyyəsinin tez-tez dəyişməsi;
- qışda qəfil əmələ gələn qar uçqunları, yazda

və payızda isə sel axınları.

Hər çapdakı lüləli artilleriya bölmələri, dağlarda istifadə baxımından uyğun deyil. Məsələn, özü-yeriyən qurğuların dağlıq ərazilərdə hərəkət qabiliyyəti məhdud, atış sürəti az, maddi-texniki təminatı isə olduqca bahalıdır. Orta, yüngül qoşqulu toplar mövqelərə yükdaşıyan avtomobil, traktor, helikopter və ya bəzi fövqəladə hallarda troslardan istifadə etməklə daşına bilər.

Özüyeriyən qurğular adətən əsas nəqliyyat və daşma yollarının ətrafında yerləşdirildiyinə görə, onların tapşırıq icra etməsi məhduddur. Helikopterlərin köməyilə yerləşdirilmiş artilleriyanın döyüş sursatı ilə təmin olunması üçün çox sayıda hava vasitələrinə ehtiyac vardır. Düşmə bucaqlarının artması kimi üstünlüklərdən səmərəli şəkil-də istifadə etmək məqsədilə, atəş mövqeləri kifayət qədər geriyə doğru yerləşdirilməlidir.

Bəzi hallarda irəlidəki bölmələri dəstəkləmək məqsədilə yüngül artilleriya kifayət qədər effektli atəş uzaqlığına (mənzilə) malik olmaya bilər. Belə vəziyyətdən ən real çıxış yolu, topların helikopterlərə irəliyə nəql edilməsi ola bilər. Orta-çaplı artilleriya effektli atəş uzaqlığına malikdir, ancaq ərazi relyeflərinə görə onlardan istifadə məhduddur.

Fuqas mərmilər qayalıq ərazidə güclü partlayış təsirinə malikdirlər. Partlayış nəticəsində ətrafa yuvarlanan qaya parçaları, bu təsiri daha da artırır. Yamac və təpələrin arxasında mövqelonmış bölmələrə qarşı istifadə olunacaq ən yaxşı partladıcı, saat mexanizmlı partladıcıları olan mərmilərdir. Bu mərmilərin əsasən qalın qarla örtülü ərazilərdə istifadə olunması məqsədə uyğundur, cünki, yağış, sulu qar səbəbindən onlar öz effektivliyini itirir. Tez-tez istiqamətini dəyişən küləklər və hündür dağ yamacları atılan tüstü mərmilərinin təsirini azaldır.

Ərazi relyeflərinə görə, hərəkət və manevr imkanları məhdud olduğu üçün artilleriyanın atəş dəstəyinin effektivliyi azala bilər. Buna görə də, əməliyyatın planlaşdırılması zamanı gündəlik döyüş sursatına olan ehtiyac dəqiq hesablanaraq nəzərdə saxlanılmalıdır. Əsas manevr bölmələri ilə artilleriya bölmələri arasındaki əlaqə və dəstək silahları ilə aparılan atışların koordinasiyası mühüm əhəmiyyət kəsb edən məsələlərdir.

Artilleriyanın müşahidə məntəqələri, mümkün

olan ən yüksək yerlərdə açılmalıdır. Bununla yanaşı müşahidə məntəqələri, aşağı buludlu və ya dumanlı hava şəraitlərində minimal yüksəkliklərdə də qurula bilər.

Dağlıq bölgələrdə lüləli toplar üçün uyğun mövqelər tapmaq olduqca çətindir. Atəş mövqeləri seçilərkən lülə ağızından çıxan alovun, işığın və tozun maskalanmasına, desantçixarma nöqtələrinə və yollar şəbəkəsinə yaxın yerlərdə olmasına diqqət edilməlidir. Aşağıdakı xüsusiyyətlərə görə, mövqelərin hakim yüksəkliklərdə seçiləsinə üstünlük verilməlidir:

- qaya yuvarlanmaları və qar uçurumlarına daha az məruz qalmaq şansı vardır;
- hədəf bölgələrində daha az ölü sahə mövcuddur;
- ətrafdakı yüksəkliklərdən yüngül silah atışlarına daha az məruz qalmaq olar.

Hakim ərazidə seçilən mövqelərin, düşmən fəaliyyətlərinə qarşı maksimum müdafiəni və yaxşı atəş imkanlarını təmin edəcək örtülü yerlərdə olmasına diqqət edilməlidir. Çünkü, örtülü yerlərdə seçilmiş mövqelər, düşmən atışlarına hədəf olmaq imkanlarını azaldır.

Dağlarda hücum zamanı artilleriya, istiqamətlər üzrə və korpusun (brigadanın) hissələri (bölmələri) arasında elə hesabla bölünür ki, onların fəaliyyətinin müstəqilliyi bütün döyüş ərzində təmin edilsin. Parçalanmış istiqamətlərdə briqadaların fəaliyyəti zamanı adətən korpus (brigada) artilleriya qrupları yaradılmır. Artilleriyanın əksər hissəsi yandan ötən dəstənin və hərəkəti təmin edən dəstələrin gücləndirilməsi üçün ayrıılır.

Dağlıq ərazidə raket və artilleriya hissələri (bölmələri) yol boyunca döyüş düzülüşünə açılır. Bəzi hallarda artilleriya batareyası bir yox, iki atəş mövqeyində taqımlarla yerləşdirilə bilər və ya əksinə bir atəş mövqeyində iki batareya yaxud toplar, batareyalar arasındaki məsafəni qısaltmaqla tam divizion yerləşdirilə bilər.

Ordu (korpus) dağlarda hücum edərkən, adı şəraitdə olduğu kimi, bəzən issə daha az sayıda artilleriya ilə gücləndirilə bilər.

Raket və artilleriya qruplarının bölüşdürülməsi və yaradılmasında nəzərə almaq lazımdır ki, qoşunların dağlarda hücumu, ayrı-ayrı istiqamətlər üzrə aparılacaq. Bunun üçün raket qoşunları və

artilleriya qruplaşmasını elə yerləşdirmək lazımdır ki, bütün əməliyyatın (döyüşün) gedişatında tapşırıqların yerinə yetirilməsi üçün yenidən qruplaşmanın zəruri olmaması təmin olunsun.

XX əsrin sonu keçmiş SSRİ və XXI əsrin əvvəlləri Amerika kimi iki böyük dövlətin Əfqanistan ərazisində apardığı müharibələr dağlıq ərazilərdə aparılan əməliyyatların bariz nümunəsidir. Sovetlərin və Amerikanın Əfqanistanda apardığı müharibə təcrübələri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Əfqanistan ərazisində fəaliyyət göstərmiş sovet diviziyalarının özəyini (əsasını) artilleriya təşkil etdiyi halda, əksinə Amerika üçün Əfqanistan məhdudiyyətlə texniki vəsitələrin tətbiq edildiyi bir yer oldu.

Əfqanistan müharibəsinin çətinlikləri sovetləri paradoksal nəticələrə gətirib çıxardı. İlk olaraq düşünülürdü ki, tanınmayan ərazidə asimetrik fəaliyyət göstərən düşmənə qarşı yüksək mobil qruplarla mübarizə aparılmalıdır. Ancaq sovet ordusunun Əfqanistanda apardığı müharibə təcrübələri göstərdi ki, artilleriya, bandit qruplaşmalarına qarşı mübarizədə əvəzsiz rol oynayır. Manevr üçün az sahənin, kəskin dağ aşırılarının və dar vadilərin olmasına baxmayaraq, artilleriyanın tətbiqinə yaradıcılıqla yanaşdıqda bəzi hallarda az sayda piyada dəstəyi və ya piyadasız fəaliyyət göstərmək mümkündür. Bundan əlavə sovet piyadaçıları bütün növ əməliyyatlar üçün tələb olunan atəş dəstəyinin həcmini müəyyənləşdirə bilmədilər və bu da onlara az piyada qüvvəsi tətbiq etməklə Əfqanistanın bütün ərazilərində fəaliyyət göstərməyə imkan verirdi. Artilleriyanın vəzifəsi bütün atəş sistemlərini ümumi əməliyyat planında birləşdirilməsinə yönəldilmişdi. Kifayət qədər minaatanlar döyüş meydandasını haubitsalarla bölüşdürür, aviasiya və bütün çaplı toplar sinxron şəkildə hədəflərə qarşı fəaliyyət göstərirdilər.

ABŞ və koalisiya qoşunları 2002-ci ilin mart ayında yerinə yetirdikləri əməliyyatda sovetlərdən fərqli olaraq artilleriyadan istifadə etmədi. Artilleriyadan istifadə etməməklə onlar digər silah sistemlərinin, minaatanların, təyyarə və helikopterlərin əlavə yüklenməsinə səbəb oldular. Əfqan döyüşçüləri bu əməliyyatda D-30

haubitsalarından mükemməl istifadə etməklə ABŞ və koalisiya qoşunlarına hədəflərinə çatmaları üçün çətinliklər yaratdı.

## NƏTİCƏ

Baş vermiş silahlı konfliktlər sübut edir ki, artilleriya şərait və təbiətdən asılı olmayaraq əsas vəsitə olaraq qalır. Yüksək rəqəmsal silahların döyüş meydanında nə qədər müstəsna rol olsa da, yaxın məsafələrdə mobil və güclü atəş dəstəyinin olması çox vacibdir. Dəyişikliklər, coğrafi aspektlər nəzərə alınmaqla insanlar mexanizmlərlə yaxınlaşdırılmalıdır. Açıq-aşkar aydınlaşdırır ki, çəkisi yüngül və rahat daşınan toplar dağ əməliyyatları üçün ideal toplardır. Bu cür toplarla çətin dağ relyefində artilleriyanın mobilliyinə və piyadanın daim atəş dəstəyi ilə təmin olunmasına nail olunur.

Tarixi araşdırırmalar və müharibə təcrübələri göstərir ki, dağlıq ərazidə əməliyyatlar üçün kifayət qədər artilleriyanın olması zəruridir. Qabarıntılı ərazi müdafiə olunan tərəfə təbii örtük təşkil edir və onların aşkarlanıb məhv edilməsini əhəmiyyətli dərəcədə çətinləşdirir, hücum edən tərəfin silahlanmasıının nə qədər inkişaf etməsindən asılı olmayaraq ərazi relyefinin verdiyi üstünlüklerdən istifadə etməklə onlarla bərabərliyi təmin edirlər. Buna nümunə olaraq, Əfqanistan ərazi-sində gedən müharibələrdə əfqan döyüşçülərinin tətbiq etdiyi taktikanı göstərmək olar. Bu cür coğrafi üstünlüyü yalnız belə şəraitlərdə əməliyyatlara uyğunlaşmaq yolu ilə aradan qaldırmaq olar.

Dağlarda müharibə öz şərtlərini tələb edir. Ərazinin yaratdığı təbii maneələri dağıtmak və təcrid etmək üçün artilleriyanın tətbiqi mütləqdir. Ancaq bu tələblərə uyğunlaşmaq üçün artilleriya mobil olmalı və təsirli atəş gücü ilə az sayılı piyadanı dəstəkləməyi bacarmalıdır.

Döyüşün növündən asılı olmayaraq bütün əməliyyatlarda komandirlər daim artilleriyanın dəstəyinə arxalanırlar. Əlbəttə dağlıq ərazidə döyüş əməliyyatlarının özünəməxsus çətinlikləri var, lakin təcrübələr sübut etmişdir ki, bütün növ artilleriya toplarından effektli şəkildə istifadə etmək mümkündür.

## ƏDƏBİYYAT

1. М. ВАГШ. Ракетные войска и артиллерия в операциях. 1999
2. Стрельченко. Б. И, С. И. Лаушкин Тaktika nəzəmnəy artilleriili
3. Xüsusi şəraitlərdə qoşunların döyüş fəaliyyəti. Nəşriyyat, 2005
4. Dağlıq ərazidə artilleriyanın döyüş tətbiqi. Bakı, 2013
5. Field Artillery in Military Operations (Combat Studies Institute Press).
6. Small wars journal (Moving Artillery Forward: A Concept for the Fight in Afghanistan).
7. From Wikipedia, the free encyclopedia (75 mm Schneider-Danglis).

## РЕЗЮМЕ

### ИСПОЛЬЗОВАНИЕ АРТИЛЛЕРИИ

### В ГОРНОЙ МЕСТНОСТИ

М. АЛЫШАНОВ

В данной статье отображены вопросы определение условий боевых действий для подразделений артиллерии в горной местности, применение их в горах, дорога развития горных пушек, роль артиллерии в последние времена проведении операций в горной местность.

## SUMMARY

### THE APPLICATION ARTILLERY

### MOOUNTAIN AREA

M. ALISHANOV

In this article it has been emphasised defining the conditions for artillery units in mountain district, their application in mountains, development ways of mountain guns, in present time the role of artillery in the operations carrying out in mountains district.

# DƏMİR YOLU İLƏ MARŞIN PLANLANMASI VƏ KEÇİRİLMƏSİ ZAMANI KOMANDİRİN VƏ QƏRARGAHIN İŞİ

Mayor Anar DAŞDƏMİROV

## SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Acar sözlər:** dəmir yolu ilə marş, hərbi eşelonların daşınması, komandirin və qərargahların işi.

**Ключевые слова:** выполнение марша железнодорожным путем, перевозка военных эшелонов, работа командира и штабов.

**Keywords:** railway march, transportation of military echelons, staff's and command tasks.

Qoşunların dəmiryol nəqliyyatı vasitəsilə daşınmaları hərbi nizamnamələrə, qoşunların daşınması üzrə təlimatlara, müvafiq nazirliklərlə razılışdırılmış başqa normativ sənədlərə uyğun olaraq həyata keçirilir. Daşınmalar mümkün qədər sürətlə yerinə yetirilməlidir. Qoşunların təyin edilmiş müddətdə daşınmasının təmin olunması, daşınma ilə əlaqədar vəzifəli şəxslərin ən vacib vəzifə borclarından biridir. Qoşunların daşınması müddəti hərbi əlaqələr orqanlarının razılığı ilə dəqiqləşdirilir. Hərbi hissələri və onların bölmələrini dəmir yolu nəqliyyatı ilə daşımaq üçün hərbi eşelonlar təşkil edilir. **Hərbi hissələrin, bölmələrin bir qatarda daşınması təşkil edildikdə ona hərbi eşelon deyilir.** Çoxsaylı hərbi komandanın daşınması üçün bir və ya daha çox adam daşıyan vaqonlar tələb olunur. Qarovulların mühafizəsi ilə gedən silah və hərbi texnikalar, ayrı-ayrı hallarda hərbi eşelonlarla daşına bilər. Briqadanı yükləməzdən əvvəl çıxış rayonu, gözləmə rayonu, yük boşaldıqdan sonra isə yiğilma (bir yerə toplanma) rayonu, eləcə də bir neçə yükləmə (boşaltma) dəmiryol stansiyaları daxil edilməklə, əsas və ehtiyat yükləmə (boşaltma) rayonları təyin olunur. Əgər briqadanın yerləşdiyi rayon yükləmə rayonun yaxınlığındadırsa,

onda çıxış rayonu təyin edilməyə bilər. Qoşunlar yükləmədən əvvəl, onların hərbi eşelonlara, qatarlara bölüşdürülməsini, eləcə də yüksək yerinə yaxınlaşdırma növbəsini nəzərə almaqla, çıxış rayonunda yerləşdirilirlər. Bir

qatarda daşınan eşelonun hər bir bölməsi bilavasitə yükləmədən əvvəl, çıxış rayonundan və ya xud hissənin yerləşdiyi rayondan gözləmə rayonuna, boşaldıqdan sonra isə yiğilma (bir yerə toplanma) rayonuna çıxarılır.

Dəmir yollarında dəmiryol qovşaqları, körpü və tunellər dağıldığı hallarda daşınmanın fasiləsizliyini təmin etmək üçün müvəqqəti yükləmə (boşaltma) rayonları hazırlanır. Yükləmə (boşaltma) rayonlarının, eləcə də bölmələrin yükləmə yerlərinə çıxış yollarının mühafizəsi və müdafiəsi hissə komandirinin qərarı ilə müəyyənləşdirilir. Hərbi eşelonları yükləmək (boşaltma) üçün daimi və ya müvəqqəti düzəldilmiş hərbi yükləmə-boşaltma yerlərdən və ümumi istifadə üçün nəzərə alınmış yükləmə-boşaltma yerlərdən istifadə oluna bilər. Daşınmanın təyin edilmiş müddətdə yerinə yetirilməsi və hərbi eşelonların boşaltma rayonuna çatdırılması, döyüş tapşırığını yerinə yetirməyə hazır olmaq üçün komandirlərdən və qərargahlardan:

- hissə və bölmələrin daşınmaya daimi hazırlığını saxlamaq;
- tapsırıqların bölmə (eşelonların rəislərinə) komandirlərinə vaxtında çatdırılması;
- silahların, hərbi texnikaların, əşyaların və başqa material vasitələrinin yükləmə (boşaltma) və



bərkitmə qaydalarının şəxsi heyətə öyrədilməsi;

- bölmələrin çıxma və gözləmə rayonuna, yükləmə yerinə təcili çıxışını təmin etmək;
- yükləmənin (boşaltmanın, başqa yerə yükləmənin) təyin edilmiş müddətdə yerinə yetirilməsi;
- qəfil boşaltmaya, marşla hərəkət etməyə və təkrar yükləməyə hazır olmaları;
- hava hücumundan müdafiənin, hərbi, texniki və arxa təchizatın, eləcə də yükləmə (boşaltma, başqa yerə yükləmə) rayonunda və yolda hərəkət zamanı idarəetmənin və rabitənin təşkil olunması;
- hərbi əlaqə və nəqliyyat orqanları ilə qarşılıqlı fəaliyyət göstərməsi tələb edilir.

Nəqliyyat orqanlarından isə daşınma üçün həzirlanmış nəqliyyat vasitələrini, yükləmə-boşaltma yerlərini, sursatları və hərbi texnikaları bərkitmək üçün təyin edilmiş material və avadanlıqları, manevr lokomotivlərinin, lokomotiv və tərtibat briqadalarının ayrılmısını, yükləməni təmin etmək üçün kranları vaxtında təqdim etmək, hərəkət qrafikini yerinə yetirmək və təhlükəsizliyi təmin etməklə hərbi daşınmanı yerinə yetirmək tələb olunur.

Qoşunların daşınmasında gizliliyi təmin etmək, hərbi hissələrin komandirlərinin və qərargahlarının, hərbi əlaqə orqanlarının və nəqliyyatın vəzifəli şəxslərinin ən vacib vəzifə borcudur.

Hərbi daşınmaların gizliliyinə nail olunur:

- hazırlıq tədbirlərini və daşınmaları gizli saxlamaqla;
- bir yerə toplanma (gözləmə), yükləmə (boşaltma) rayonlarında və yolda hərəkət zamanı qoşunları gizli idarə etməklə;
- daşınmanın təşkilinə və daşınmanın təminatına cəlb olunmuş şəxslərin dairəsini məhdudlaşdırmaqla və yalnız onları işləmək üçün lazım olan məlumatlarla tanış etməklə;
- daşınmaya sıfarişlərin, tapşırıqların təyin edilmiş təqdimat qaydalarına və nəqliyyat sənədlərinin tərtibat qaydalarına, eləcə də qoşunların daşınması məsələləri üzrə yazışmalar və danışqlar aparan zaman vəzifəli şəxslərin gizlilik rejimində riayət etməsi ilə;
- yükləmə (boşaltma) rayonlarında qoşunları kiçik hissələrlə yerləşdirməklə, daldanacaqda gizlətməklə və maskalamaqla, eləcə də yolda hərəkət zamanı maskalamaqla;
- daşınmanı hazırlayarkən və yerinə yetirərkən qoşunların mühafizəsini məhdudlaşdırmaqla;
- şəxsi heyətin stansiyalarda nəqliyyat vasitələrindən çıxmasını məhdudlaşdırmaqla, eləcə də hərbi eşelonlu qatarları ayrı-ayrı sahələrdə və ya gecə vaxtı vagon qapıları və lyükləri bağlı halda stansiyalarda saxlamadan buraxmaqla;
- kənar şəxslərin hərbi eşelonla daşınmasını qadağan etməklə.

# DÖYÜŞ HAZIRLIĞI

Qoşunların daşınması təhlükəsizliyi, nəqliyyatda fəaliyyət göstərən qayda və təlimatları yerinə yetirməklə, eləcə də döyüş təchizatı tələblərini yerinə yetirməklə təmin edilir.

## HƏRBİ EŞELONLARIN DAŞINMAYA HAZIRLANMASI ÜZRƏ BRİQADA KOMANDİRİNİN VƏ QƏRARGAHIN İŞİ

Briqadanın daşınmasını hərb əlaqələr orqanları ilə birlikdə briqada komandiri təşkil edir. Daşınmanın dayandırıldığı hal üçün onlar, qoşunların daşınmasından marş cəld keçidini təmin edən tədbirləri nəzərdə tuturlar.

Hərbi hissənin daşınma hesablamaları üçün aşağıda göstərilən ilkin qiymətlər olmalıdır:

- şəxsi heyətin sayı, bölmədə olan texnikaların sayı, kütləsi və əndazəsi;
- hərb eşelonun şəxsi heyətinin vaqonlarda yerləşdirmə normaları;
- hərb eşelonla birlikdə qatarın kütləsi və uzunluğu;
- hərb qoşunları daşımaq üçün nəqliyyat vasitələrinin əsas xarakteristikaları;
- yolda hərəkət zamanı bütün növ təminat üçün güc və vasitələrin mövcudluğu;
- daşınmanın məsafəsi, şərait və xüsusiyyətləri.

Hərbi hissələrin daşınması üçün hesablaşmalar aşağıdakılardır təmin etməlidir:

- hissə və bölmələrin imkanına görə təşkilat bütövlüyünü saxlamaq və onların döyüş hazırlıqlarını sərbəst yerinə yetirilməsinə hazırlığı;
- yükləmə-boşaltma işləri yerinə yetirilən zaman və yolda hərəkət zamanı gizliliyi;
- daşınma zamanı hissənin birgə hərəkətə keçməsi üçün, ağır hərb texnikası olan bölmələr, eləcə də kiçik ehtiyat yeri və marş sürəti olan hərb texnikası olan bölmələrin imkan daxilində ayrıca qatarlara yüklənməsini;
- bölmələrə və hərb eşelonlara rabitə vasitələrinin və başqa təməndici vasitə növlərinin bölüşdürülməsini;
- boşaldıqdan sonra yerinə yetirilən tapşırıqların xarakterini nəzərə almaqla, bölmələrin göndərilmə və təyinat məntəqələrinə çatma növbəni;
- təhlükəsizlik tədbirlərinə riayət etmək və hərb eşelonun tez yüklənməsini (boşaldılmasını) tə-

min etmək şərtilə silahların və hərb texnikaların nəqliyyat vasitələrində six yerləşdirilməsi imkanını;

– daşınan texnikaların kuzovlarında material vəsait ehtiyatlarının maksimal yerləşdirilməsi imkanını.

Briqadanın daşınma hesablamalarına aiddir:

- silahların və hərb texnikaların daşınması üçün dəmiryolu nəqliyyat vasitələrinin, eləcə də onları bərkitmək üçün material və avadanlıqların zəruri sayının təyin edilməsi;

– nəqliyyat vasitələrinin yüksəltürmə və yük-tutumu qabiliyyətlərindən maksimal istifadə edərək bölmələrin qatarlara bölüşdürülməsi.

Daşınma istiqamətində qatarın vahid kütləsinin norması və uzunluğu hərəkət qrafiki ilə müəyyənləşdirilir. Bir qatarın kütləsi və uzunluğu aşağıdakı kimi qəbul olunmuşdur:

- 1500 t yük üçün 40 şərti vaqon;
- 3000 t yük üçün 57 şərti vaqon.

Hərb eşelonlu qatarın kütləsi və uzunluğu daşınma marşrutunun limitlənmiş sahəsi üzrə qatarların hərəkət qrafikində müəyyənləşdirilmiş normadan artıq olmamalıdır. Qatarın kütləsi şəxsi heyətin, silahların, hərb texnikaların və vaqonların tara kütləsinin (lokomotivsiz) cəmindən ibarətdir. Silahların və hərb texnikaların kütləsini təyin etdikdə döyüş dəstinin, doldurulmuş yanaçağın, yağılayıcı materialların və başqa material vasitələrin ehtiyatlarının kütləsi nəzərə alınmalıdır. Adamları və ya fəaliyyətdə olan səhra mətbəxlərini daşımaq üçün nəzərdə tutulmuş örtülü vaqonların xalis kütləsi 33 t, yumşaq sərnişin vaqonları üçün 3 t, bərk kupeli vaqonlar üçün 4 t, bərk kuplesiz (yatmaq yerləri ilə) - 6 t, oturmaq üçün yerlərlə bərk kuplesiz - 8 t qəbul edilir. Qatarın uzunluğu şərti vaqonlarla hesablanır. Şərti vaqonların uzunluğu 14 metrdir.

Dəmiryolu nəqliyyatı ilə daşınmaya tapşırıq alındıqdan sonra briqadanın qərargahı daşınma hesablaşmalarını dəqiqləşdirir və hərb eşelonlərin yükləmə qaydasını hərb əlaqədar orqanlar ilə razılışdıraraq, yükləmə sıfarişini və daşınma hesabatını dəmiryolunda hərb komendantə göndərir. Hərb eşelonlarının nömrələrini onunla dəqiqləşdirir, yükləmə yerləri, ona yaxınlaşma yolları, yükləmə müddətləri (başlangıç, son) haq-

qında göstərişlər alır.

- Daşınma niyyətində briqada komandiri göstərir:
- hissəni daşımaq üçün hərbi eşelonların lazımı sayını;
  - bölmələrin yükləmə ardıcılığını, yükləmə və göndərilmə müddətini;
  - bölmələrin eşelonlara və stansiyalara bölüşdürülməsini;
  - bölmələrin çıxış rayonlarını, gözləmə, yiğilma (bir yerə toplanma) rayonlarını, marşrutları, rayonlara və yükləmə yerinə çıxış vaxtını;
  - daşınmaların pozulduğu və dayandırıldığı hallarda bölmələrin fəaliyyət qaydalarını;
  - idarəetmənin, hava hücumundan müdafiənin, qoşunların kütləvi qırğın silahlarından qorunmasının, mühafizənin və döyüş təchizatının təşkili.

Briqada komandiri daşınma niyyətini müəyyənləşdirdikdən sonra daşımaya aid əmr verir və orada göstərir:

- düşmən haqqında qısa məlumat;
- briqadanın tapşırığını – nəqliyyatın növünü, daşınmanın istiqamətini (marşrutu), bir yerə toplanış rayonunu və vaxtını, yükləmə (boşaltma) rayonunu, yükləmə müddətini,
- bölmələrə tapşırıqları – daşınmanın hansı nəqliyyatla həyata keçirmək, çıxma rayonu, yükləmə stansiyaları və gözləmə rayonları, eləcə də ayrılan hərbi eşelonların sayı və onların yüksətkürmə qabiliyyəti;
- yükləmə stansiyalarında operativ qrupların heyətini (nümayəndələri);
- yükləməyə hazırlıq müddətini.

Briqada komandirinin daşımaya aid qərarı, hər bir nəqliyyat növü üzrə lazımı hesabatları əlavə etməklə, xəritə üzərində tərtib edilir. Briqadanın komandiri daşınma əmrində göstərir:

- birinci bənddə – düşmən haqqında məlumatı;
- ikinci bənddə – briqadanın tapşırıqlarını;
- üçüncü bənddə – daşınma niyyətini;
- dördüncü bənddə – «**Əmr edirəm**» sözlərindən sonra bölmələrə tapşırıqlarını, hərbi eşelonların sayını və nömrələrini, əsas və ehtiyat yükləmə və boşaltma stansiyalarını, yükləmədən qabaq çıxış rayonunu, gözləmə və toplanış rayonlarını, bu rayonlara, yüklənmə yerlərinə və toplanma (cəmlənmə) rayonlarına marşrutları, qaydala-

rı və çıxma vaxtını, yükləmə müddətini (başlangıç və sonu). Hərbi eşelonlar üçün ayrılmış zenit-raket (zenit artilleriya) bölmələrinə məxfilik və maskalanma üzrə tədbirləri. Bundan başqa yükləmə, yolda hərəkət zamanı və boşaltma zamanı qoşunları qorumaq üçün tapşırıqları və hərbi eşelonlonda yerlərin ayrılmاسını;

- beşinci bənddə – ehtiyat döyüş sursatlarının, yanacağın və başqa material vasitələrin miqdarnı və onların eşelonlaşdırılmasını;
- altıncı bənddə – idarəetmənin təşkilini, briqadanın idarəetmə məntəqələrinin yerlərini və daşınma qaydalarını və eşelonların nömrələrini, eləcə də hərbi eşelonlarla və bölmələrlə əlaqələrin saxlanması qaydalarını;
- yeddinci bənddə – briqadanın daşınmaya hazırlama vaxtını;
- səkkizinci bənddə – müavinlərini, eləcə də briqadanın komanda məntəqəsi əvvəlki eşelonla getdikdən sonra qalan bölmələrin göndərilməsinin kimə həvalə olunmasını.

Tapşırıqlar verərək, briqada komandiri yükləmə, yolla hərəkət, boşaltma və daşınmanın dayandırıldığı zaman bölmələrin təminatının təşkili üzrə göstərişlər verir.

Daşınmaya hazırlıq zamanı briqada komandiri qərargahla, xidmət rəisləri və bölmə komandirləri ilə birlikdə yükləmə rayonlarının (stansiyaların) kəşfiyyatını aparır, çıxma rayonunu və gözləmə rayonunu, onlara yaxınlaşma və yükləmə yerlərinə yolları dəqiqləşdirir. Kəşfiyyat aparmaqla yoxlanmanın gedişi zamanı hava hücumundan müdafiə, qoşunların kütləvi qırğın silahlarından mühafizəsi, maskalanma məsələlərinin təşkilini aydınlaşdırır, yükləmə rayonunun mühəndis avadanlığı işlərinin həcmini və yaxınlaşma yollarının hazırlığını və onların yerinə yetirilmə müddətini, kimyəvi, texniki və arxa təminatın təşkiliyi müəyyənləşdirir, yükləməyə gətirilən zaman və gedişi zamanı bölmələrin idarə olunmasının təşkili və onlarla əlaqələrin saxlanması məsələlərini həll edir.

Yükləmə rayonlarının və bölmələrin gözləmə rayonlarından yükləmə yerinə yaxınlaşma yollarının kəşfiyyatında və öyrənilməsində dəmir yolunun hərbi komendantları da iştirak edirlər. Boşaltma, toplanma və bir yerə cəmlənmə rayonla-

rının kəşfiyyatının aparılması qərargahın, xidmət rəisiinin və daşınan briqadanın zabitləri və ya yuxarı qərargahın zabitləri tərəfindən yerinə yetirilir. Hərbi eşelonada briqada komandiri tərəfindən təyin olunur:

- hərbi eşelonun rəisi;
- hərbi eşelon rəisinin döyüş təchizatı üzrə köməkçisi;
- hərbi eşelon rəisinin təchizat üzrə köməkçisi;
- hərbi eşelonun rabitə rəisi;
- hərbi eşelonun həkimi (feldşeri).

Müvəqqəti hərbi təşkilat kimi daşınma müddətinə yaradılmış hərbi eşelon, öz fəaliyyətini hərbi daşınma üçün və hərbi eşelon rəisinin təyinatı haqqında hissə üzrə əmrin verildiyi vaxtdan başlayır. Eşelonun rəisi yükləmə-boşaltma komandalarının rəisi lərini təyin edir. Hərbi eşelonada qarovalı xidmətini aparmaq üçün təyin edilir:

- hərbi eşelon üzrə növbətçi və onun köməkçisi;
- böyükler üzrə növbətçilər;
- vəqonlar üzrə növbətçilər;
- qarovalı;
- növbətçi bölmə;
- növbətçi siqnalçı.

Hərbi eşelonların silahları və hərbi texnikaları bir qayda olaraq, gözləmə rayonunda (çıxış rayonunda) bölmələrin gücü və vasitələrilə daşınmaşa hazırlanır. Yükləmək üçün irəli hərəkət, bölmələr üzrə elə hesabla həyata keçirilir ki, stansiyaya çatan kimi onlar gecikmədən yükləməyə başlaya bilsinlər. Irəli çəkilmə və yükləmə müddətində bölmələrin idarə edilməsi irəli çəkilmə rayonunda hazırlanmış komanda məntəqəsinə həyata keçirilir. Hərbi eşelonla komandırın və qərargahın getməsindən sonra yükləmə zamanı qalan bölmələrin idarə olunması briqada komandırının müavinləri və bunun üçün təyin edilmiş qərargah zabitləri tərəfindən aparılır və həmin zabit sonuncu eşelonla yola düşür.

Yükləmə vaxtı bölmələrin fasıləsiz idarə olunmasını təmin etmək üçün ilkin çıxış rayonunda, gözləmə rayonlarında yerləşdirilmiş bölmələrə, yükləmə stansiyalarında olan qərargah zabitləri ilə, tənzimləyici postlarla və yollarda hərbi əlaqələr komendantı ilə rabitə təşkil olunur. Dəmir yolu ilə hərəkət vaxtı briqada komandırı vacib qovşaq məntəqələrində olan böyük komandırı,

operativ qruplar, hərbi əlaqələr orqanları radio-stansiyalarından və siqnal vasitələrindən istifadə etməklə bölmələri idarə edir.

Hərbi eşelonların qarşılıması və gəlib çatan bölmələrin yerləşdirilməsi əvvəlcədən yüklenmə (boşaltma) rayonlarının kəşfiyyatını aparmaq üçün göndərilmiş qərargah zabitlərinə həvalə olunur.

Silah və hərbi texnikaların yüklenməsi (boşaldılması), şəxsi heyətin mindirilməsi (düşürülməsi) təyin edilmiş müddətdə, gizli, təhlükəsizlik tədbirlərinə riayət edilməklə aparılmalı və bu zaman nəqliyyat vasitələrinin xarab olmasına yol verilməməlidir.

Mühafizə və komendant xidmətlərini yüklemə rayonunda sonuncu eşelonla yola düşən bölmələrin şəxsi heyəti, yolda hərəkət zamanı – sutkalıq növbətçilər, boşaltma yerlərində isə – birinci eşelonla gəlib çatmış bölmələrin şəxsi heyəti həyata keçirir. Daşınma zamanı qoşunlar boşalmaya, sonradan marşla hərəkət etməyə və döyüşə başlamağa daima hazır vəziyyətdə olmalıdır. Dəmir yolu ilə daşınan bölmələr, daşınmada fasılə və ya dayanma halları yarandıqda, briqada komandırının əmri və ya böyük rəisin göstərişi ilə boşaldırlar və yeni yükləmə yerinə və ya əvvəlcədən təyin olunmuş rayona öz gedisi ilə hərəkət edirlər.

### NƏTİCƏ

Müasir döyüslər göstərir ki, əməliyyat sahəsində qoşunların yerdəyişməsində sürət, gizlilik və təhlükəsizlik mühüm yer tutur. Bunların təşkil olunması üçün istər sülh, istərsə də müharibə dövründə daşınmalar hazırlanın və yerinə yetirilən zaman, eləcə də təchizatın bütün növləri üzrə əlavə tədbirlər həyata keçirilərkən komandirlərdən və qərargahlardan, hərbi əlaqə və nəqliyyat orqanlarından dəqiqliq qarşılıqlı fəaliyyət və icraçılıq tələb olunur. Dəqiqliq qarşılıqlı əlaqənin təşkil olunması üçün qərargah koordinasiya yaratmalı, araşdırma aparmalı və komandırı vaxtı-vaxtında məlumatla təmin edərək onun düzgün istiqamətdə, düşünülmüş qərar qəbul etməsinə köməklik göstərməlidir.

Hərbi qərar qəbuletmə prosesi komandırın və qərargahın hərtərəfli, aydın və ən əsası isə məntiqi ardıcılıqla qərar qəbul etməsinə imkan verir.

## ƏDƏBİYYAT

1. Əməliyyata hazırlıq və qərargah prosedurları. Bakı, 2007
2. Maddi-texniki təminat ixtisasları üzrə mühabirələr toplusu. Bakı, 2012
3. Azərbaycan Respublikası Müdafiə nazirinin 30 dekabr 2002-ci il tarixli 498 sayılı əmri

## РЕЗЮМЕ

### РАБОТА КОМАНДИРА И ШТАБА ВО ВРЕМЯ ПЛАНИРОВАНИЯ И ПРОВЕДЕНИЯ МАРША ПО ЖЕЛЕЗНЫМ ДОРОГАМ

А. ДАШДАМИРОВ

Современные войны показывают что, скорость, безопасность и скрытность имеют решающее значение при передвижении войск. Для их организации как в мирное так и военное время при подготовке и проведение перевозок а также при выполнении мероприятий по видам обеспечения от командиров, штабов, органов военных отношений и транспорта требуется четкие меры взаимодействия и исполнения.

Для организации взаимодействия, штаб координирует, исследует и обеспечивает командаира своевременной информацией для оказания помощи в принятии целенаправленного и продуманного решения.

Процесс принятия решения дает возможность командиру и штабу принять разностороннее, понятное и самое главное логическое решение.

## SUMMARY

### DURING PLANNING AND UNDERTAKING THE MARCH RAILWAYS FUNCTION ING (WORKUNG) THE COMMANDER AND STAFF A.DASHDAMIROV

Modern wars show that, speed, sekretness and

security take main part of the troops campaign in the area of operation. To organize all of these, during deployment of the troops, preparation and execution of the deployments, also accomplishments of different measures about all kinds of supplies are demand accurate mutual operating and execution from commanders, headquarters, military communication and traffic organizations.

Headquarter has to organize coordination and carry out researches for the organization of accurate mutual communication and to provide commander with information in time due to help him in making the rightest decision in the correct direction.

The process of decision making helps the commanding officer and headquarter to make understandable, the rightest and mainly logical decision.

# HÜCUM ƏMƏLİYYATINDA RAKET-TEXNİKİ TƏMİNATIN VƏ ARTİLLERİYA-TEXNİKİ TƏMİNATIN TƏŞKİLİ

Kapitan Anar PAŞALI

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Acar sözlər:** həcum döyüşü, raket-texniki təminat, artilleriya-texniki təminat, təmir, təxliyyə, döyük sursatı, ehtiyatların yaradılması, maddi vəsaitlərin daşınması, döyük, silah, raket, texniki təminat, texniki qulluq, təmir bölmələri.

**Ключевые слова:** наступательный бой, ракетно-техническое обеспечение, артиллерийско-техническое обеспечение, ремонт, эвакуация, боеприпасы, создание резервов, перевозка материальных средств, бой, оружие, ракет, техническое обеспечение, техническое обслуживание, ремонтные подразделения.

**Keywords:** attack, missile-service supply, artillery-service supply, repairing, evacuation, ammunition, foundation of resources, carrying out of material subsances, battle, weapon, missile, technical supply, maintendance, service units.

Dünyada bütün aparıcı dövlətlər hərbi əməliyyatların müvəffəqiyyətlə aparılması üçün müasir texniki təminatın və lazımı ehtiyatların vaxtında yaradılması və onların düzgün tətbiqinə ciddi fikir verir. Texniki təminatın düzgün tətbiqi əməliyyatların nəinki gedişinə, hətta ümumi nəticəsinə təsir edir. Bununla əlaqədar texniki təminat vasitələrinin müasir tələblərə uyğun istehsalında, inkişafında keyfiyyətli dəyişikliklər aparılır ki, bu da öz növbəsində müasir döyük üsullarının daha da təkmilləşdirilməsinə yönəldilmişdir.

Müasir döyük əməliyyatlarının planlaşdırılması, hazırlığı və keçirilməsi zamanı raket-texniki və artilleriya-texniki təminatın təşkili üzrə rəhbər-edici sənədlərin tələblərinə riayət etməklə texniki təminat hissə və bölmələrinin düzgün idarə edilməsi qaydalarını, maddi vəsaitlərin qanunu və məqsədə uyğun məsrəf edilməsi, silah və hərbi texnikanın daima saz vəziyyətdə saxlanılması, düzgün istifadə edilməsi əsas məqsəddir.

Raket-texniki və artilleriya-texniki təminata nail olmaq üçün MTT hissə və bölmələrinin məsul vəzifəli şəxsləri aşağıda göstərilənləri bilmə-

lidirlər:

- döyük növlərinin əsaslarını;
- maddi-texniki təminat hissələrinin (bölmələrinin) ştat strukturunu və döyük imkanlarını;
- texniki təminat üzrə əmrlərin, əsasnamələrin, təlimatların və direktivlərin tələblərini;
- silah və texnikaların taktiki-texniki xassələrini və normalarının tətbiqini;
- qoşun ehtiyatlarının eşelonlaşdırılmasını;
- praktiki məşğələlər zamanı raket-texniki və artilleriya-texniki təminat bölmələrinin fəaliyyətini, düzgün yerləşdirilməsi qaydalarını;
- artilleriya anbarlarının və təmir bölmələrinin yerdəyişmələrini;
- texniki təminatda görülən əsas tədbirləri;
- marş (hərəkət) zamanı hissə və bölmələrin taktiki fəaliyyətlərini;
- döyüşlərdə maddi vəsaitlərin vaxtında və tam şəkildə şəxsi heyətə çatdırılmasını;
- silahların (texnikaların) təmiri və təxliyyəsinin təşkili qaydalarını;
- maddi vəsaitlərin alınması, qeydiyyatı, saxlanması, onların təyinatı üzrə istifadəsi, silin-

məsi və onların qorunması qaydalarını;

- daşınmaların təşkilini və praktiki olaraq düzgün tətbiqini.

Hücum döyüslərinin aparılması zamanı qoşunlarda raket-texniki və artilleriya-texniki təminatının düzgün təşkili, onların vaxtında yerinə yetirilməsi döyük əməliyyatlarının müvəffəqiyəyətinə əsasını təşkil edir və uğurla tamamlanmasında böyük rol oynayır.

### **Hücum əməliyyatında raket-texniki və artilleriya-texniki təminat.**

Ümumi müddəalar.

Raket-texniki və artilleriya-texniki təminatın (RTT və ATT) məsələləri üzrə qəbul edilmiş qərarlara əsasən birlikdə (birləşmədə, hissədə) hücum hazırlıq zamanı bunlar yerinə yetirilir:

- birləşmələrə (hissələrə, bölmələrə) və təminat orqanlarına tapşırıqlar verilir;
- onun planlaşdırılması həyata keçirilir;
- RTT və ATT-nin qüvvə və vasitələri təyin olunmuş rayonlara çıxarılır və yerləşdirilir;
- müəyyən olunmuş normalara qədər raket, döyük sursatları və hərbi-texniki ehtiyatlar doldurulur;

– silah və döyük texnikasının döyük tətbiqinə hazırlığı həyata keçirilir, silahların reqlament işləri, texniki xidməti və təxirəsalınmaz təmiri keçirilir;

– texniki təminat hissələrinin (bölmələrinin) qorunması, mühafizəsi və müdafiəsi, onların idarə edilməsi təşkil edilir;

– döyük zamanı raket-artilleriya silahları (RAS) xidmətinə həvalə olunan tapşırıqların yerinə yetirilməsinin hazır olmasına nəzarət edilir, zəruri hallarda başqa tədbirlər də həyata keçirilə bilər.

RTT və ATT qoşunların hücumakeçmə üsulundan – dərinlikdən hərəkətə gətirməklə və ya düşmənlə bilavasitə temas vəziyyətindən asılı olaraq təşkil edilir və həyata keçirilir. Birinci halda RTT və ATT-nin əsas tədbirləri çıxış rayonlarında (cəmləşmə rayonlarında) başa çatdırılmalıdır. İkinci halda isə tədbirlər qoşunların hücum üçün çıxış vəziyyətini tutmalarına qədər başa çatdırılmalıdır.

RTT və ATT üzrə tədbirlərin həyata keçirilmə-

sinin həcmi və ardıcılığı, şəraitin, birliyin (birləşmə, hissənin) döyük düzülüşündə yeri və onun qarşısına qoyulan döyük tapşırıqlarının şərtləri ilə təyin edilir. Bu tədbirlər vaxtından asılı olaraq tam həcmdə, habelə ixtisar edilmiş həcmdə yeri-nə yetirilə bilər. Bütün hallarda, ilk növbədə döyükün vaxtında başlanılmasını və müvəffəqiyətlə aparılmasını təmin edən tədbirlər yerinə yetirilir. Qoşunların hücumakeçmə üsullarından asılı olmayaraq döyük əməliyyatlarına hazırlıq dövründə RTT və ATT-nin əsas tədbirləri adətən aşağıdakılardan ibarət olur:

Raket-texniki təminat üzrə:

- birliyə (birləşməyə, hissəyə) gələn raketlərin qəbulu;
- raketlərin birləşmələrə (hissələrə, bölmələrə) çatdırılması;
- raketlərin döyük tətbiqinə hazırlanması.

Artilleriya-texniki təminat üzrə:

- birliyə (birləşməyə, hissəyə) gələn döyük sursatlarının və silahların qəbulu, onların döyük tətbiqinə hazırlanması;
- döyük sursatlarının birləşmələrə (hissələrə, bölmələrə) çatdırılması;
- döyük sursatları ehtiyatlarının müəyyən olunmuş normalara qədər çatdırılması;
- birləşmələrin (hissələrin, bölmələrin) zəruri hallarda silahlarla dəstləşdirilməsi;

– silahların texniki xidməti və təmiri, döyük sahəsinin münasib nöqtəsinə birliyin (birləşmənin, hissənin) qüvvə və vasitələri ilə bərpası mümkün olmayan nasaz, ştatdan artıq silahların, həmçinin hərbi texniki əmlakın təxliyyəsi;

– təmir bölmələrinin və artilleriya anbarlarının vaxtlı-vaxtında birləşmələrə (hissələrə, bölmələrə) yaxınlaşdırılması, döyük fəaliyyəti zamanı onların tapşırıqlarını yerinə yetirməyə hazırlanması.

Hücumun gedişati zamanı RTT və ATT-nin əsas tədbirləri aşağıdakılardır:

- raket və döyük sursatlarının məsrəf və itkilərinin yerinin fasiləsiz olaraq doldurulması;
- sıradan çıxmış silahların qısa müddətdə maksimal miqdarda bərpası;
- RTT və ATT qüvvə və vasitələrinin ən böyük effektivliklə istifadə olunması məqsədilə onların vaxtlı-vaxtında hücum edən birləşmələrə (hissə-

lərə, bölmələrə) yaxınlaşdırılması;

– tapşırıqların və döyüş gedişi şəraitlərinin dəyişməsi zamanı birləşmələrin (hissə və bölmələrin) təminatının tezliklə yenidən qurulması;

– RTT və ATT-nin kütləvi qırğın silahlarından (KQS-dən) mühafizəsi və pozulmuş idarəetmənin tez bərpa edilməsi;

– birləşmələrin (hissə və bölmələrin) növbəti döyüş fəaliyyətinin təminatı üzrə hazırlıq tədbirlərinin vaxtında keçirilməsi.

Birliyin (birləşmənin, hissənin) RAS xidməti rəisi ancaq kütləvi qırğın vasitələri tətbiq edilən hücum əməliyyatı aparıllarkən daim yaranmış vəziyyəti öyrənir. Zəruri hallarda tabeçiliyində olan bölmələrinin tapşırıqlarını dəqiqləşdirir, onların qüvvə və vasitələrinin yerdəyişməsini həyata keçirir, habelə RAS xidmətinin tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməni təmin edən başqa tədbirləri həyata keçirir.

KQS istifadə edilən şəraitdə hücuma keçərkən birləşmələrin (hissə və bölmələrin) RTT və ATT-nin təşkili yaranmış şəraitə müvafiq olaraq təyin edilir. Ancaq bütün hallarda RTT və ATT-nin əsas səyləri hər şeydən önce aktiv döyüş aparan birləşmələrin (hissə və bölmələrin) təmin edilməsi üçün cəmlənməlidir. RAS xidməti rəisləri onların tabeçiliyində olan orqanların vəziyyətlərini bilməli, onların tapşırıq və imkanlarını dəqiqləşdirməli və icrası üçün bütün tədbirləri görməlidir. Bütün xidmət rəisləri məlumatların tam qəbul olunmasını gözləmədən qısa müddət ərzində şəraiti qiymətləndirməli, RT və AT təminatının təşkili üzrə komandirin MTT üzrə müavininə öz təkliflərini məruzə etməli, tabeçiliyində olan bölmələrin tapşırıqlarını dəqiqləşdirərək onların yerinə yetirilməsini təşkil etməlidir.

Aktiv döyüş aparan birləşmələrin (hissələrin, bölmələrin) RT və AT təminatını həyata keçirmək üçün ilk növbədə təminat orqanlarının qüvvə və vasitələrindən istifadə olunur. RTT və ATT-nin ayrı-ayrı bölmələrinin döyüş qabiliyyətinin itirilməsi hallarında onların tezliklə bərpası və KQS tətbiqi nəticələrinin ləğv edilməsi təşkil edilir.

**Hərəkətdən hücum keçmə zamanı raket-texniki və artilleriya-texniki təminat.**

Qoşunlar çıxış rayonunda yerləşən zaman raket

və döyüş sursatlarının ehtiyatları müəyyən olunmuş normalara çatdırılır. Silahlara texniki xidmət və təmir işləri həyata keçirilir. Təmir bölmələri silahlara texniki xidmət və təmir keçirilməsi zamanı onların heyətlərinə kömək göstərilməsi üçün daha çox istifadə olunur. Çıxış rayonlarında artilleriya anbarları, təmir bölmələri tam və ya qismən açıla bilər. Bu zaman onlar birləşmələrin (hissələrin, bölmələrin) ardınca hərəkət etmək və onların təminatı üzrə tapşırıqları yerinə yetirmək üçün daim hazır olmalıdır. Döyüşün başlanmasına qədər birləşmələrin (hissələrin) raket və döyüş sursatları ilə təminatı birinci növbədə birlikdən qəbul edilən raket və döyüş sursatları ilə həyata keçirilir.

Raket və döyüş sursatlarının birləşmələrə (hissələrə), artilleriya atəş mövqelərinə birliyin avtomobil nəqliyyatı ilə daşınması sifarişlər əsasında birliyin RAS xidməti rəisi tərəfindən planlaşdırılaraq təşkil edilir.

Birinci eşelondakı hissələr həmlənin artilleriya hazırlığı, həmlənin artilleriya dəstəyi və artilleriya müşayiətini həyata keçirmək üçün atəş mövqelərində yerə (torpaq üzərinə) boşaldılmaqla və yaxud sursat daşıyan bölmələrin avtomobil lərində döyüş sursatlarının əlavə (qoşun ehtiyatları normalarından artıq) ehtiyatlarını yerləşdirməklə yaradıla bilər. Bu ehtiyatların miqdarı birliyin artilleriya rəisi və ya birləşmələrin artilleriya rəisi tərəfindən təyin edilir.

Əlavə ayrılmış döyüş sursatları ilə yüklenmiş nəqliyyat vasitələri çıxış rayonlarına (cəmləşmə rayonlarına) gəlməli və sonra artilleriya hissələri (bölmələri) ilə birlikdə onların atəş mövqeləri olan rayonlara getməlidir. Döyüş sursatlarının verilməsindən (boşaldılmasından) sonra azad olmuş nəqliyyat vasitələri mənsubiyəti üzrə geri qayıdır.

Atəş mövqelərində yerə (torpaq üzərinə) boşaldılmaqla və ya avtomobil lərində döyüş sursatlarının əlavə ehtiyatlarını yiğmaq mümkün olmayan hallarda həmlənin artilleriya hazırlığı və həmlənin artilleriya dəstəyinin keçirilməsi üçün birləşmələrdə (hissələrdə, bölmələrdə) daşınan döyüş sursatlarının qoşun ehtiyatları məsrəf olunur. Bu zaman məsrəf edilmiş ehtiyatların artilleriyanın atəş mövqelərinin dəyişdirilməsinə qə-

dər doldurulması imkanları əvvəlcədən nəzərdə tutulmalıdır.

Taborların (divizionların) döyüş zamanı raketlər (TƏİR, YM-ZİR) və döyüş sursatları ilə fasiləsiz təminatına nail olmaq məqsədilə taborların (divizionların) təminat taqımları döyüş təminatı məntəqələri (DTM) açırlar. Döyüş təminatı məntəqələri qarşılara qoyulan tapşırıqları yerinə yetirən zaman taborların (divizionların) ardınca hərəkət edərək təyin olunmuş məsafədə aralıda qalmalıdır. Birliklərin (birləşmələrin, hissələrin) artilleriya anbarları adətən sutkada 1-2 (2-3) dəfə yerlərini dəyişirlər. Əgər birliyin artilleriya anbarı bölünərək 2 istiqamətdə hərəkət edirsə, onda o, günün axırına bir rayona cəmlənir. Birliyin (birləşmənin, hissənin) RAS xidməti hücumun gedişatı zamanı birləşmələrə (hissələrə, bölmələrə) raket və döyüş sursatlarının çatdırılmasını, gələn raket və döyüş sursatlarının qəbulunu, silahların texniki xidmətini, onların etibarlı işləməsini təmin edən həcmədə təmirini, zədələnmiş silahların, atılmış gilizlərin, boşalmış yeşiklərin yiğilmasını və anbarlara daşınmasını təşkil edir.

Döyüşün gedişatı zamanı döyüş sursatlarının (raketlərin) məsrəf və itkilərinin doldurulmasını birinci növbədə əsas istiqamətdə döyüş əməliyyatları aparan birləşmələrdə (hissələrdə, bölmələrdə) həyata keçirilir.

Korpus (briqada, alay) hücum çıxış rayonundan hücum xəttinə çıxanda briqadanın (alayın) artilleriya anbarı və silahların təmiri üzrə bölmələri arxa cəbhənin yürüş kolonlarında irəliləyir, raket və döyüş sursatları ilə avtomobil bölmələrinin bir hissəsi korpusun (briqadanın, alayın) birinci eşelonunun arxasında irəliləyərək ehtiyatların doldurulmasının təşkilinə hazır olur, qalan hissəsi isə ikinci eşelonun (ümmumqoşun ehtiyatının) arxasında 5-10 (2-3) km aralıda irəliləyərək hücum zamanı öz tapşırıqlarını yerinə yetirməyə hazır olurlar.

Korpusun hücum zolağının enindən asılı olaraq əlahiddə maddi-texniki təminat taboru (ƏMTT) bir və ya iki marşrutla irəliləyə bilər. Taborun iki marşrutda hərəkəti zamanı artilleriya anbarı əlahiddə maddi-texniki təminat taborunun kolonları üzrə bölünür. Hər kolon üzrə döyüş sursatları

(raketləri) miqdarı ilə nomenklaturu korpusun tapşırıqlarına və onun döyüş düzülüşünə uyğun olaraq təyin edilir.

Korpusun (briqadanın, alayın) tərkibinə daxil olmayan artilleriya briqadalarının (alaylarının) texniki təmir bölmələri təyin edilmiş rayonlarına öz birləşmələrinin (hissələrinin) yürüş kolonlarında irəliləyirlər. Təmir bölmələri və artilleriya anbarları hissələrin (bölmələrin) hücuma keçməsi zamanı onlara təyin edilmiş rayonlarda cəbhə boyu açılmağa hazır vəziyyətdə dayanırlar. Bu zaman artilleriya anbarının birinci eşelonunun arxasında hərəkət edən hissəsi cəbhə xəttindən briqadada (alayda) 6-8 km, korpusda 15 km-ə qədər aralıda, ikinci eşelonun və ya ümmumqoşun ehtiyatlarının arxasında hərəkət edən hissəsi isə müvafiq olaraq 15-25 km aralıda yerləşirlər. Çıxış rayonu çox uzaqda olmadığıda (20-25 km) və KQS istifadə edilməyən döyüş əməliyyatları zamanı korpusun artilleriya anbarı düşmənin müdafiəsini yarana qədər hücum edən hissələrin arxasında irəliləməyə hazır vəziyyətdə çıxış rayonunda qala bilər. Artilleriya və başqa korpusların (briqadaların, alayların) texniki hissələri (bölmələri) bu birləşmələrin (hissələrin) həll etdiyi döyüş tapşırıqlarının xarakterindən asılı olaraq döyüşən hissələrin (bölmələrinin) arxasında və ya onların əməliyyat rayonlarında yerləşirlər.

RTT və ATT bölmələri hücumun gedişatı zamanı öz tapşırıqlarını yerlərdəki işləri ilə təmin edilən hissələrin (bölmələrin) yerdəyişməsinə uyğunlaşdırılaraq yerinə yetirirlər. Yerdəyişmənin dövriliyi bölmələrin təyinatında, onların yerinə yetirdiyi tapşırıqlardan, hücumun tempindən və şəraitin başqa şərtlərdən asılıdır. Bölmələrin yerdəyişməsi bütün hallarda məqsədlər, vaxt, yer üzrə oxşar və əməliyyat orqanları ilə qarşılıqlı koordinasiyada həyata keçirilir.

Artilleriya anbarlarının, təmir bölmələrinin yerdəyişməsinin təşkili zamanı onların açılma rayonlarının kəşfiyyat yolu ilə öyrənilməsi, radiasiya və kimyəvi kəşfiyyatı aparılır. Cəbhə boyu açılma rayonlarında yerin maskalanma və mühafizə xüsusiyyətlərdən, əvvəllər qoşunlar tərəfindən hazırlanmış və ya düşmən tərəfindən atılmış (yoxlamadan sonra) mühəndis qurğularından maksimum istifadə edilir. Daldalanacaq-

## DÖYÜŞ HAZIRLIĞI

lar olmadıqda birinci növbədə sonradan onları örtmək şərti ilə şəxsi heyət üçün səngərlər qazılır, sonra isə raket və döyüş sursatları olan avtomobilər üçün daldalanacaqlar hazırlanır.

Tank əleyhinə idarə olunan raketlərin (TƏİR) və yaxın məsafəli zenit raketlərinin (YM-ZR) məsrəf edilmiş ehtiyatları günün axırında, zəruri halarda döyüşün gedisində doldurulur.

Hücum edən hissələrin düşmən müdafiəsinin dərinliyinə çıxışı zamanı onların raket və döyüş sursatları ehtiyati hissələrə əlavə nəqliyyatın ayrılmazı hesabına artırıla bilər. Hücum edən qoşunların təchizat bazalarından xeyli aralanması zamanı onlara raket və döyüş sursatları hava nəqliyyatı ilə çatdırıla bilər. Hissələrin RAS xidməti döyüş sursatlarının (raketlərin) helikopterlərdən (təyyarələrdən) qəbulunu və boşaldılmasını, həmçinin təyin olunmuş rayonlarda paraşütlə atılmış konteynerlərin yiğilmasını təşkil etməlidir.

İkinci eşelon döyüşə girməmişdən əvvəl onun raket və döyüş sursatı ilə təminat qaydası dəqiqləşdirilir. Adətən bu vaxta qədər raket və döyüş sursatlarının qoşun ehtiyatları müəyyən olunmuş normalara qədər doldurulmalıdır.

Hissələrə (bölmələrə) raket və döyüş sursatlarının daşınması adətən birləşmələr (hissələr) tərəfindən tapşırıqlar yerinə yetirildikdən sonra sutkada bir dəfə habelə zərurət olduqda tapşırıqlar zamanı həyata keçirilə bilər. Birinci eşelonda hücum edən hissələrə (bölmələrə) raket və döyüş sursatlarının daşınması yuxarı qərargahın avtomobil nəqliyyatı ilə həyata keçirilir. Raket və döyüş sursatları ilə avtomobil nəqliyyatı adətən korpusun, anbarların hərkət marşrutunda nəqliyyatı qarşılamaq üçün təyin edilmiş görüş məntəqələrinə göndərilir. Nəqliyyatın vaxtında qarşılınamasına, taktiki raketlərin (TƏİR, KT-ZİR, YM-ZİR) və döyüş sursatlarının qəbuluna cavabdehlik onların göndərildiyi birləşmənin (hissənin) RAS xidmətinin üzərinə düşür.

Hücumun gedisində silah və texnikanın təmiri təşkil edilir və keçirilir. Təmirin əsas məqsədi mümkün qədər çox miqdarda zədələnmiş silahların tez sıraya qaytarılması və onun təxliyyəsinə ibarətdir. Buna görə təmir adətən silahların sıradan çıxdığı yerdə, yaxın daldalanacaqlarda və birliyin (birləşmənin, hissənin) təmir bölmələ-

rində keçirilir, uzun sürən təmir tələb edən silahlar isə təmir - bərpa hissələrinə və birliyin artilleriya anbarına təxliyyə edilir və ya yerindəcə təxliyyə hissələrinə verilir. Təmir bölmələri hücum edən hissələrə yaxınlaşır, daşınma və təxliyyə yollarında və ya zədələnmiş silah və texnikanın topluş məntəqəsində müvafiq təmir işlərini həyata keçirir. Bu zaman onların yerində təmiri isə həmin dövr üçün yerdəyişmələrin uzlaşması hesabına böyük əhəmiyyət kəsb edir. Hücumun sürtindən (tempindən) asılı olaraq hissənin və birləşmənin təmir bölmələri sutkada 2-3 dəfə, birliyin təmir bölməsi isə sutkada 1-2 dəfə yerlərini dəyişə bilərlər. Taktiki hava desantının tərkibinə təyin edilmiş bölmələr raket və döyüş sursatı ilə desantın tapşırıqları yerinə yetirməsi üçün bütün vaxtında onu təmin edirlər. Birləşmələrin (hissələrin) düşməni mühasirə etmək və mühasirədəki düşməni məhv etmək döyüşündə düşmənin arxasında olan hissələrin (bölmələrin) təminatına xüsusi diqqət yetirilir. Bu hissələr döyüş tapşırığının yerinə yetirilməsi üçün bütün zəruri olan əmlakı özləri ilə götürməlidirlər. Raket və döyüş sursatlarının avtomobil nəqliyyatı ilə daşınması onun etibarlı qorunması şərti ilə mümkün ola bilər. RTT və ATT bölmələrinin qorunması, mühafizəsi və müdafiəsi arxa cəbhə hissə və bölmələri tərəfindən təşkil edilir. Hücum əməliyyatında birləşmələr (hissələr) düşmən müdafiəsinin dərinliklərinə doğru irəliləməyə müvəffəq olsalar RTT və ATT bölmələrinin mühafizəsi gücləndirilir. Bəzi hallarda mühafizə üçün döyüş bölmələri verilə bilər. Düşmən tərəfindən KQS tətbiq edildikdə RTT və ATT bölmələri zərurət olduqda çox güclü radiaktiv və kimyəvi zəhərlənmə zonalarından (yanğın, dağıntı və subasma rayonlarından) təhlükəsiz rayonlara çıxarılır. Onların radiaktiv və kimyəvi zəhərlənmə zo-nalarında hərkətləri elə təşkil edilməlidir ki, onlar ən az şüalanma dozaları alınsınlar. Bu zonalardan çıxdıqdan sonra qarşılara qoyulan tapşırıqları yerinə yetirmək imkanına malik olsunlar.

### NƏTİCƏ

Beləliklə, nəticə olaraq bildirirəm ki, müasir döyüş əməliyyatlarının planlaşdırılması, hazırlığı, həyata keçirilməsi zamanı raket-texniki (artille-

riya-texniki) təminatın müvəffəqiyyətli təşkili gələcək döyüslərdə motoatıcı (tank) hissə və bölmələrinin fəaliyyətlərinin əsas xüsusiyyətlərindən biri olacaqdır. Hərb tarixi və keçmiş döyüslərin təcrübəsi göstərir ki, birləşmə, hissə qarşısına qoyulan vəzifəni raket-texniki və artilleriya-texniki təminatını vaxtında, fasiləsiz və düzgün təşkil etdikdə yerinə yetirmək olar.

Müasir döyüslərdə düşmən tərəfindən istifadə oluna biləcək dəqiq raket-artilleriya (nüvə) zərbələri qoşunların ola biləcəyi hər bir rayonda (bölgədə) raket-artilleriya silahları və döyükə sursatlarının böyük ölçüdə itkisinə, həmçinin sıradan çıxmışına səbəb ola bilər.

Məhz bu səbəbdən qoşunların hücum əməliyyatı zamanı raket-texniki və artilleriya-texniki təminatı baxımından daha dəqiq təşkili zərurəti yaranır.

Hücumun raket-texniki və artilleriya texniki təminatı yüksək səviyyədə təşkili şəxsi heyətin yüksək peşəkarlığa malik olmasından, təminatın vaxtında təşkilindən, təmir və təxliyyənin planlaşdırılması və praktiki cəhətdən məharətlə icra edilməsindən asılıdır. Bütün hallarda raket-texniki və artilleriya-texniki təminatın müvəffəqiyyətlə yerinə yetirilməsinə yalnız həmin bölmələrin şəxsi heyətinin deyil, həm də bütün qoşun növlərinin şəxsi heyətinin səyləri nəticəsində nail olunur.

Gələcəkdə hücum döyüsləri zamanı RTT və ATT vasitələrinin daşınmasını yerinə yetirmək üçün əsas rolu yüksək sürət və manevrliyə malik olan nəqliyyat vasitələri oynayacaqdır. Bundan əlavə, hücum əməliyyatları aparılan zaman müxtəlif nəqliyyat növləri ilə təminat, təxliyyə və təmir üçün etibarlı qarşılıqlı əlaqənin və idarə etmənin təşkilini vacib edəcəkdir. Bu mənada, qoşunların müxtəlif şəraitlərdə hücumu müvəffəqiyyətlə başa çatdırmasına, həmçinin istənilən şəraitlərdə maddi vəsaitlərin daşımalarını, müvəffəqiyyətlə yerinə yetirilməsinin əhəmiyyətini daha da aktual edəcəkdir.

## ƏDƏBİYYAT

1. Hissə, birləşmə və birləşmələrin təmir orqanlarında raket-artilleriya silahlarının təmirinin və

texniki qulluğunun təşkili haqqında. Bakı, 2004

2. Raket-artilleriya silahlarının texniki təminatı. Silah və texnika silsiləsinin fənn-metodiki iclasında müzakirə olunaraq, 03 sayılı protokolla tövsiyyə olunmuşdur. Dərs vəsaiti.

## РЕЗЮМЕ

### РАКЕТНО-ТЕХНИЧЕСКОЕ И АРТИЛЛЕРИ-ТЕХНИЧЕСКОЕ ОБЕСПЕЧЕНИЕ ВО ВРЕМЯ НАСТУПАТЕЛЬНОГО БОЯ

А. ПАШАЛЫ

В статье нашло свое отражение организация ракетно-техническое и артиллери-технического обеспечения, подвоз боеприпасов и создания резервов, эвакуация поврежденных оружий, ремонт и возвращение на поле боя, охрана личного состава и техники во время боя.

## SUMMARY

### ORGANIZATION OF AT MISSILE-SERVICE AND ARTILLERY-SERVICE IN THE ASSAULT OPERATIONS

A. PASHALI

Organization of missile-service and artillery-service supply, evacuation of damaged weapons, their repairing and returning to the battle, security of personal staff and machines, carrying out of ammunition and foundation of resources during battle are marked in the article.

# RADIOTEXNİKİ TABOR KOMANDİRİNİN HAVADAN HÜCUM EDƏN DÜŞMƏNİ QİYMƏTLƏNDİRMƏ METODİKASI

Kapitan Zamin MUSAYEV

## SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Açar sözlər:** hava hücumundan müdafiə, hava hədəfi, aşkaretmə zonası, qorunan obyekt, aşağı hündürlük.

**Ключевые слова:** противовоздушная оборона, воздушные цели, зона обнаружения, обороняемый объект, малые высоты.

**Keywords:** Air defence, low altitude, Publicity zone, defended object, air target.

Düşmən fəaliyyətinin radiotexniki taborun döyüş tapşırığına hazırlığı və icrasına hərtərəfli təsirinin qeydə alınması məqsədilə “hava düşməninin” qiymətləndirilməsi daimi aparılır. Radiotexniki taborda düşmənin qiymətləndirilməsi aşağıdakı xüsusiyyətləri nəzərə alaraq aparılır:

– radiotexniki tabor əvvəlcədən sülh zamanı HHM birləşməsi yaradılarkən qurulur və düşmənin hava hücum vasitələri (HHV), zenit-raket qoşunları (ZRQ), HHQ birləşməsinin qırıcı aviasiyası (QA) və döyüş fəaliyyətlərinin dəyişməsini nəzərə alaraq təkmilləşdirilir. Döyüş fəaliyyətləri başlayana qədər radiotexniki taborun döyüş düzülüşündə əhəmiyyətli dəyişmələr nəzərdə tutulmur;

– bu mərhələdə radiotexniki tabor komandiri və qərargahı bir qayda olaraq, “hava düşməninin” fəaliyyəti haqqında məlumatın toplanılması, əməliyyat-taktiki hesabatların aparılması, düşmənin HHV-nin yerləşmə yerlərinin öyrənilməsi, tərkibi, döyüş qabiliyyətlərinin və başqa fəaliyyət növlərinin öyrənilməsi üçün və eləcə də bunların radiolokasiya kəşfiyyatının

aparılması effektivliyinə, kəşfiyyat məlumatı (KM) və döyüş məlumatının (DM) verilməsinə təsirini öyrənməyə kifayət qədər vaxta sahibdirlər;

– HHV-nin yüksək həzırlığı, qərarın dəqiqləşdi-

rilməsi üçün minimal sərəncamda olan vaxta malik olması düşmənin qiymətləndirilməsi üçün bütün tədbirlərin yerinə yetirilməsinə imkan vermir, ona görə lazımlı tədbirlər əvvəlcədən keçirilir, öz vasitələrindən, qonşu və qarşılıqlı əlaqədə olan qüvvələrdən düşmən haqqında daxil olan yeni məlumatlar diqqətlə proqnozlaşdırılır və daim dəqiqləşdirilir;

– radiotexniki taborda “hava düşməninin” qiymətləndirilməsi, HHQ birləşməsində işlənilmiş zərbə variantlarına görə və radiotexniki taborun bu variantlar üzrə HHQ birləşməsinin döyüş fəaliyyətini aparması üçün KM və DM-in ötürülməsi imkanlarına görə aparılır;

– HHQ birləşməsinin döyüş fəaliyyətlərinin başlaması ilə HHV fəaliyyətləri və real tərkibi haqqında əsas məlumat mənbəsi, taborun radiotexniki bölmələri qonşu hissələr, eləcə də, başqa silahlı qüvvələrin “hava düşməninin” kəşfiyyat vasitələridir. Bu məlumatlara əsasən qərar qəbul olunur (dəqiqləşdirilir) və HHQ birləşməsinin ZRQ və QA-nın döyüş fəaliyyətləri üçün döyüş məlumatı verilir.

Radiotexniki taborda hava düşməninin qiymətləndirilməsi ancaq birinci zərbə müddətinə

aparılmır, onun sonrakı fəaliyyətləri, aviasiya manevr qüvvələri və itkilər də nəzərə alınır. Bu, qüvvə, vasitələr və ehtiyatların səmərəli surətdə bölməsinə imkan yaradır və hər bir şəraitdə döyüş məlumatının verilməsi təşşirinqərinən etibarlı və fasiləsiz həllini təmin edir.

“Hava düşməninin” qiymətləndirilməsində, HHQ-nin birləşməsindən alınan məlumatlarla bərabər, radiotexniki tabor komandiri eyni zamanda əməliyyat bölmə rəisinin rəhbərliyi altında öz qərargahının məlumatlarından istifadə edir, düşmənin qiymətləndirilməsi üçün lazımlı olan materiallara – “hava düşməni” haqqında məlumatın toplanılması və ümumiləşməsinə cavabdehlik daşıyır.

Düşmənin qiymətləndirilməsi üçün ilkin məlumatlar HHQ birləşməsindən daxil olur:

- verilmiş istiqamət üzrə düşmənin hava hücum vasitələri qruplaşması haqqında (aerodromlar və bazaların yerləşməsi, təyyarələrin tipi və sayı, HHV-nin döyüş hazırlığı dərəcələri);

- düşmənin HHV-nin HHQ birləşməsi sərhədlərində ehtimal olunan zərbələrinin variantları (aviasiyanın və pilotsuz aparatların istiqamətlər və qorunan obyektlər üzrə gözlənilən bölgüsü, reaktiv və aviasiya zərbələrinin tətbiqi, hava hücumunun sıxlığı və HHQ-ni dəfətmə və obyektlərə zərbəvurma taktiki fəndləri, düşmənin elektron susdurma vasitələrinin tətbiq üsulları, onlar tərəfindən tətbiq edilən maneələrin növü və sıxlığı).

Bu materiallardan başqa briqada komandiri kəşfiyyat məlumatlarını, eləcə də qonşu radiotexniki taborların və tabeçilikdə olan bölmələrdən əldə etdiyi materialları istifadə edir.

Əvvəlcədən və bilavasitə hazırlıq zamanı “hava düşməni”nin qiymətləndirilməsində üç əsas qrup sualları:

1. Əks tərəf “hava düşməni” qruplaşmasının yerləşməsi və döyüş qabiliyyətləri.

2. Əks tərəf qruplaşmanın HHV-nin uçuş-taktiki xarakteristikaları.

3. “Hava düşməninin” ehtimal olunan zərbə variantları və HHV-lərinin fəaliyyət taktikası.

Sualların birinci qrupunda qiymətləndirilir:

- düşmənin yerləşməsi, döyüş tərkibi, döyüş

hazırlığı, uçub gəlmə vaxtı;

- düşmənin hava və kosmik kəşfiyyataparma imkanları;
- düşmənin KQS-nin tətbiq imkanları;
- düşmənin elektron susdurulma imkanları;
- düşmənin zərbə zamanı döyüş düzülüşlərinin elementlərini zədələmə imkanları.

Düşmənin HHV-nin yerləşməsinin öyrənilməsində aerodromların (bazaların), radiotexniki taborun radiolokasiya sahəsinin xarici sərhəddindən, ZRQ mövqelərindən və obyektlərdən uzaqlığı və döyüşə hazır olan təyyarələrin ümumi sayı qiymətləndirilir.

HHQ birləşməsinin və zərbə obyektlərinin radiolokasiya sahəsinin xarici sərhəddindən aerodromların (bazaların) uzaqlığı, düşmənin HHV-nin çatma hüdüdlərini müəyyən etməyə və hər HHV tipinin uçuş-taktiki xarakteristikasından, onun uçuşunun maksimal uzaqlığı və taktiki fəaliyyət radiusu, eləcə də hədəflərin briqadanın radiolokasiya sahəsinə giriş vaxtı və zərbə obyektlərinə çıxış vaxtından asılı olaraq çatma hüdüdlərinin xəritəyə çəkilməsinə imkan verir. Hava hücumu vasitələrinin döyüş hazırlığının öyrənilməsində onların uçuşa hazırlığı qiymətləndirilir.

Düşmənin HHV-nin görmə sahəsinə giriş vaxtı aşağıdakı düstur ilə hesablanır:

$$T_{\text{gir}} = T_{\text{qalx } i} + \frac{D_{iz}}{V_h}$$

HHV-nin zərbə obyektlərinə çıxış vaxtı:

$$T_{\text{çix}} = T_{\text{qalx } i} + \frac{D_{ij}}{V_h}$$

$T_{\text{qalx}}$  – düşmən aviasiyasının  $i$  aerodromundan qalxma vaxtı

$D_{iz}$  ( $D_{ij}$ ) –  $i$  aerodromundan görmə zonasına ( $j$  obyekti) məsafəsi.

Uçub gəlmə vaxtı hər istiqamət və fərqli HHV uçuş hündürlüyü üçün aşağıdakı düstur ilə hesablanır:

## DÖYÜŞ HAZIRLIĞI

$$T_{ug} \text{ (dəq)} = \frac{D \text{ km}}{V_h \text{ (km saat)}}$$

D – birinci xəttin radiolokasiya sahəsi sərhədindən verilmiş hissənin, RTQ birləşməsinin sahəsinin sərhəddinə olan məsafə;

$V_h$  – hədəfin uçma sürəti.

Birinci zərbə zamanı gözlənilən təyyarələrin sayı HHM birləşməsi tərəfindən verilən məlumatlar əsasında müəyyən edilir.

Düşmənin hava, elektron və kosmik kəşfiyyat-parma qabiliyyətinin öyrənilməsində təyin edilir:

- idarə olunan və pilotsuz aerodinamik kəşfiyyat vasitələrin yerləşməsi, tipi və fəaliyyət növləri (marşrutlar, dövlət sərhəddinə yaxınlığı, onun pozulması zamanı təyyarələrin fəaliyyət xüsusüyyəti);

- kosmik RTV qruplaşmasının kəşfiyyat vasitələrinin verilmiş ərazidə uçma orbiti, təyinatı və uçma vaxtı;

- aerodinamik və kosmik kəşfiyyat vasitələrinin kəşfiyyat məlumatlarını əldə etmək imkanları.

Bu sualların qiymətləndirilməsi radiotexniki tabor komandirinin bütün kəşfiyyat növlərindən maskalanması üçün tədbirlərin planlanmasına imkan verir. Düşmənin KQS-dən istifadə imkanları aşağıdakı suallar üzrə qiymətləndirilir:

- nüvə, kimyəvi və bioloji silah daşıyıcılarının sayı və imkanları;

- HHQ birləşməsi sərhədlərində kütləvi qırğınlıq silahından istifadəsi təxmin edilən rayonlar və obyektlər;

- düşmən aviasiyası tərəfindən KQS-nin tətbiq edilməsinə taktiki fəndləri və üsulları;

- nüvə silahının, zəhərli maddələrin və bioloji vasitələrin bölmələrə, hissələrə, RTQ birləşmələrinin fəaliyyətinə gözlənilən təsiri (itkilər, rəsədi, kimyəvi, bioloji zəhərlənmənin zonaları, yanğın, su altında qalan uçqunların rayonları);

Düşmənin KQS-dən istifadə imkanlarının qiymətləndirilməsi, gözlənilən nüvə, kimyəvi, bakterioloji vəziyyəti proqnozlaşdırmağa və müdafiə üçün tədbirləri əvvəlcədən nəzərə almağa

imkan verir.

Düşmənin elektron susdurulması imkanlarının aşağıdakı suallar üzrə qiymətləndirilir:

- qarşında duran düşmən qruplaşmasının maneə vasitələrinin xarakteristikası;

- maneələri qoyma fəndləri və üsulları;

- düşmənin radiolokasiya əleyhinə raketlərdən istifadə imkanları (tipi, onların məqsədli təyinatı, idarə və yönəltmə prinsipləri, RTQ və RLS-lərinə tətbiq imkanları).

Düşmənin radiolokasiya üzrə susdurulması, imkanların qiymətləndirilməsi, gözlənilən maneə vəziyyətini proqnozlaşdırmağa və RTQ qruplaşmasına bütünlükdə, maneəyə qarşı sabitliyini artırılması üçün tədbirləri təyin etməyə imkan verir.

Düşmənin müdafiə obyektləri və radiotexniki taborun döyüş düzülüşlərinin zədələnməsi imkanları aşağıdakı suallar nəzərə alınaraq qiymətləndirilir:

- nüvə müharibəsində və adi məhvətmə silahları istifadə edilən müharibədə güc və vasitələrin naryadı (HHQ birləşməsinin məlumatları üzrə hesablanır);

- hava düşmənin KM (YM) və radiotexniki bölmələrin bilavasitə atışla susdurulması imkanları və məhvətmə vasitələri;

- diviziya və desant dəstələrinin radiotexniki bölmələrlə fəaliyyət imkanları.

Düşmənin bu imkanlarının qiymətləndirilməsi atəş təsirinin effektivliyini proqnozlaşdırmağa, birbaşa və dolayı olaraq gözlənilən itkiləri və radiotexniki taborun döyüş qabiliyyətini bərpa etmək üçün tədbirləri nəzərə almağa və KQS-dən istifadə nəticələrini ləğv etməyə imkan verir.

Sualların ikinci qrupunda uçuş-taktiki xarakteristika qiymətləndirilir:

- HHV təyinatı və onların effektiv əksetmə sahəsi;

- uzaqlığı və fəaliyyətinin taktiki radiusu;

- döyüş tətbiqinin sürətləri və hündürlükləri;

- manevr imkanları;

- silah və naviqasiya avadanlığı;

Təyyarələrin və «hava-yer» İOR-ların təyinatını bilmək düşmən tərəfindən onların gözlənilən döyüş tətbiqini qiymətləndirilməsinə imkan

verir.

Hücum vasitələrinin effektiv əksetmə sahəsinə bilmək RLS-in onları görmə uzaqlıqlarının imkanlarını qiymətləndirməyə və hər növ təyyarələrin və ya İOR-ların (raketlərin) minimal effektiv əksetmə sahəsinə görə radiotexniki taborun radiolokasiya sahəsinin parametrlərini hesablamağa imkan verir.

Məsələn, zərbədə taktiki ( $ef = 1-5 \text{ m}^2$ ), aviadaşıyıcı ( $ef = 1-8 \text{ m}^2$ ) və strateji ( $ef = 15-20 \text{ m}^2$ ) təyyarələr iştirak edə bilər. O zaman hesablama effektiv əksetmə sahəsi  $ef = 1 \text{ m}^2$  bərabərdir. Bundan başqa, RLS-in düşmənin «hava-yer» raketlərini görmə imkanları nəzərə alınır. Fərqli tipdə təyyarələrin və «hava-yer» raketlərinin uçuş uzaqlığı haqqında olan məlumatlara əsasən radiolokasiya sahəsinin parametrləri hesablanır. Düşmənin HHV-nin uzaqlıq və taktiki fəaliyyət radiusunu bilmək, fərqli tipli HHV-nin çatma uzaqlığını təyin etməyə, xəritəyə aşağı, orta və böyük hündürlükdə çatma hədlərini çəkməyə imkan verir. Çatma uzaqlığı ( $R_m$ ) taktiki fəaliyyət radiusuna bərabər və ya çox qəbul edilir və aşağıdakı düstur ilə hesablanır:

$$R_m = 0,3 - 0,4 \cdot D_{tak},$$

$D_{tak}$  – düşmənin müvafiq olan HHV-nin maksimal uçuş uzaqlığıdır.

Təyyarələrin uçuş sürətlərini bilmək, uğub-gəlmə vaxtlarını ( $T_{ug}$ ), girmə vaxtını ( $T_g$ ) hesablamağa, həmcinin döyüş fəaliyyətləri zamanı təyyarələrin tiplərini təyin etməyə və RLS-in görmə sahəsində və görünməyən sahələrdə (proqnozlaşdırma) olma müddətlərini təyin etməyə imkan verir.

Aviasiyanın və «hava-yer» raketlərinin döyüş tətbiqi hündürlüklərini bilmək radiolokasiya sahəsinin yuxarı və aşağı sərhədlərinin ( $H_y$ ,  $H_a$ ) tələblərini təyin etməyə imkan verir.

Bundan başqa, döyüş tətbiqinin hündürlükləri RLS-in görmə sahələrinin taktiki üsulları və tətbiqetmə qaydalarını səciyyələndirir, habelə RTQ qruplaşmasının hədəfləri görmə və müşayiətetmə imkanlarını qiymətləndirilməsinə imkan verir.

Təyyarələrin manevr qabiliyyətlərini bilmək (kursun, sürətin, hündürlüyün dəyişməsi, hündürlüyü yüksək sürəti, alçalma sürəti, fərqli hündürlükdə və sürətlərdə dönmə radiusu və b.) HHV-nin tipini düzgün təyin etməyə və manevr zamanı hədəfin fasılısız müşayiətini təmin etməyə imkan verir.

Silahlanmanın və bort naviqasiya avadanlığının imkanlarının öyrənilməsi (yer və bort naviqasiya avadanlıqlarının xarakteristikası, obyektlərə çıxış dəqiqliyi) RTQ mövqelərinə atəş təsirinin effektivliyinin qiymətləndirilməsinə, radiotexniki bölmələrin mövqelərinə təyyarələrin çıxma ehtimalını təyin etməyə və mövqelərin, KM-in (YM) maskalanması və müdafiəsi üçün tədbirlər planını tutmağa imkan verir.

Üçüncü qrup sualları qiymətləndirərkən düşmənin HHV zərbələrinin variantları təhlil edilir.

Bu zərbə variantlarının, radiotexniki taborun fəaliyyətinin tapşırıq və xüsusiyyətlərinə uyğun olaraq aşağıdakı suallar üzrə aparılır:

- hücum vasitələrinin qalxma və radiotexniki taborun görmə sahəsinə giriş vaxtı;

- düşmənin HHV zərbəsinin quruluşu (aviasiya qruplarının sayı və onların istiqamətlər üzrə bölünməsi, HHV zərbəsinin müddəti, hədəflərin ehtimal olunan marşrutlar və hündürlükler üzrə bölünməsi, qrupların döyüş düzülüşləri, «hava-yer» raketlərini buraxma sərhədləri (o cümlədən SQR), müəyyən zərbə variantında radiolokasiya hədəflərinin sayı);

- maneə vəziyyəti;
- radiotexniki bölmələrin atəşlə susdurulması və KQS tətbiq etməklə radiotexniki taborun döyüş düzülüşlərinin zədələnməsi;
- yer relyefinin düşmənin HHV-nin fəaliyyət xarakterinə təsiri.

Aviasiyanın qalxma və onun görmə sahəsinə girmə vaxtı ballistik raketlərin start vaxtına nisbətən («start» siqnalının alınması ilə) aşağıdakı düstur ilə qiymətləndirilir:

$$Tq = «S» \pm \Delta t$$

$S$  – düşmənin ballistik raketlərinin start vaxtı;

## DÖYÜŞ HAZIRLIĞI

$\Delta t$  – raketlərin start vaxtı ilə aviasiyanın qalxması arasındaki vaxt intervalı «+» təyyarələrin startdan sonra, «-» raketlərdən əvvəl qalxması zamanı istifadə edilir, eyni vaxtda start və qalxmada  $\Delta t = 0$ .

RTBR komandiri «sərəncəmında» olan vaxtı bilməlidir, hansı ki, aşağıdakı düstur ilə təyin edilir:

$$T_{sər} = T_{gir} - T_{galx} - t_{eht} = K \frac{D}{V_h} \quad \text{qalx}$$

$T_{gir}$  düsturu əvvəlcə verilmişdir.

$D$  – ən yaxın aerodromlardan (bazalardan) RLS-in görmə sahələrinə olan məsafə,

$K$  – düstura daxil olan gözlənilməyən kəmiyyətlərin xüsusiyətlərini nəzərə alan əmsaldır və 1,25-ə bərabərdir.

Ballistik raketlərin startı haqqında məlumat olmadıqda hesablama belə aparılır.

$$T_{sər} = K \frac{D}{V_h} - t_{rouv} - t_{eht}$$

$t_{rouv}$  – raketlərin zərbə obyektlərinə uçma vaxtı,

$t_{eht}$  – raketlərin startı haqqında məlumatın gecikmə vaxtı.

Düşmən aviasiyasının zərbəsinin qurulması hər istiqamət üzrə qiymətləndirilməlidir. Buna əsaslanaraq, verilmiş hədəflərin radiotexniki vasitələr görünüşünə görə bilən radiotexniki taborun bölmələri təyin edilir, hədəflərin radiotexniki vasitələrin görmə sahəsində qalma müddətindən asılı olaraq onların fasiləsiz işləmə vaxtı müəyyənləşdirilir.

Radiotexniki bölmələrin görmə zonasında və radiotexniki taborun radiolokasiya sahəsində, zərbədə iştirak edən hava hədəflərinin miqdəri, bölmələrin və radiotexniki taborun KM-inə məlumat imkanlarına tələblər irəli sürür və aşağıdakı düstur ilə təyin edilir:

$$M_{rtbr} \text{ km} \geq N_h - N_{qa qr}$$

$N_h$  – radiotexniki taborun radiolokasiya sahəsində eyni vaxtda müşahidə olunan hədəflərin sayı;

$N_{qa qr}$  – radiotexniki taborun eyni zamanda müşayiət etdiyi QA qruplarının sayı.

Taktiki və aviadaşıyıcı aviasiyanın hava basqını zamanı radiolokasiya hədəflərinin sayı təxminini olaraq hesablana bilər:

$$N_{rlh} = \frac{N_{təy} \text{ TA,AA}}{2}$$

və qruplaşmış hədəflərin sayı:

$$N_{rlh} = \frac{N_{təy} \text{ TA,AA}}{4}$$

Zərbə variantının qrafiki və mətni təsvirini istifadə edərək, komandir və radiotexniki taborun qərargahı hər zərbə üçün hava hədəflərinin sayını, tərkibini, təyyarə qruplarının tapşırıqlarını, onların döyüş düzülüşlərini, qruplar arasındaki interval və məsafəni, hava hədəflərinin yerləşmə bazalarından qanadlı raketlərin buraxılma sərhədlərinə və zərbə obyektlərinə uçma profillərini, aşağı hündürlükdə hədəflərin mümkün olan gizli yaxınlaşmalarını, zərbə-kəşfiyyat komplekslərinin ehtimal olan patrul çəkmə zonalarını qiymətləndirir.

Bütün bunlar “hava düşməni”nin zərbəsinin taktiki fikrinin aşkarla çıxarılmasına yol verir. Zərbənin qurulmasının və düşmən aviasiyasının hər istiqamət və marşrut üzrə fəaliyyət parametrlərini detallaşdırılması ilə, radiotexniki tabor komandiri fərqli vaxt hissələrində, öz qırıcılarının ehtimal olunan fəaliyyətini nəzərə alaraq, zərbənin sıxlığını qiymətləndirir və öz RLS, KM İM-si heyətlərinin ehtimal olunan maksimal gərginliyini təyin edir.

«Hava-yer» raketlərinin buraxılma sərhədləri (zolaqları) uçuş marşrutlarını və raketlərin fəaliyyət uzaqlıqlarını nəzərə almaqla xəritədə təyin edilir. Bununla bərabər raketlərin tətbiqetmə (buraxılma) variantları, onların naviqasiya sistemləri, vizual və radiolokasiya oriyentirlərinin varlığı nəzərə alınır.

SQR-in buraxılma sərhədlərinin qiymətləndirilməsi, RTQ-in onları daşıyanları aşkaretmə imkanlarını təyin etməyə, daşıyıcılar qarşı



SQR-in buraxılma sərhədlərinə qədər məhv etmək üçün HHM vasitələrinə kəşfiyyat və döyüş məlumatının ötürülməsinə imkan verir.

«Hava-yer» İOR-nin buraxılma sərhədlərinin qiymətləndirilməsi, RTQ-nın onları daşıyıcı təyyarələrdən ayrılmama məqamından aşkarətmə imkanlarını təyin etməyə və onlara qarşı atəş vasitələrinə kəşfiyyat və döyüş məlumatının ötürülməsinə yol verir.

Düşmənin zərbə variantında maneə vəziyyətinin qiymətləndirilməsində dəqiqləşdirilir:

- xüsusi maneə qoyanlarının yerləşməsi və aviasiya qruplaşmasında fəaliyyət göstərən maneə qoyanlarının (maneə qoyanların sayı və tipi, onların fəaliyyət rayonları, briqadanın RLS-nin görmə sahəsinə girmə vaxtı, uçuş hündürlükləri) yerləşməsi;

- maneə qoymaya başlama sərhədləri;
- maneə vasitələrilə nümayiş qruplarının ehtimal olunan fəaliyyət rayonları;
- istiqamətlər və marşrutlar üzrə maneələrin xarakteristikası;
- maneə qoyma üsulları;
- düşmən tərəfindən aldadıcı hədəflərin, tələ-raketlərin tətbiqi və s.;
- passiv maneələr qoyulan rayonlar.

Maneə vəziyyətini qiymətləndirmə nəticəsində maneəyə qarşı dayanıqlılığın sərhədləri və göz-lənilən maneə sıxlığı 2 sayılı düstur ilə təyin

olunur. RLS hədəfləri görmə, QA-nın döyüşə yürütmə sərhədləri, ZRDN tapşırığın qoyulması və b. maneəyə qarşı dayanıqlılığın hesablaşma sərhədləridir. Qiymətləndirmə nəticəsində komandır radiotexniki taborun maneə vəziyyətində hədəfləri aşkar və müşayiətətmə imkanları haqqında nəticə çıxarır.

Rayonlarda passiv maneələrin sıxlığı və onların qoyulması 3 sayılı düstur ilə hesablanır.

Radiotexniki tabor komandiri radiotexniki bölmələrin həm birbaşa atəşlə susdurulması, eləcə də nüvə silahının radiotexniki taborun döyüş düzülüşü hüdudlarında olan obyektlərə zərbə endirilməsi zamanı dolayı təsiri ilə ehtimal olunan itkilərin hesablanması aparır.

Bu məqsədlə hər zərbə variantında susdurma qruplarının yerləşməsi və tərkibi, təyyarələrin mövqelərə çıxardılma qaydaları, zərbəni endirmənin üsul və fəndləri, radiolokasiya əleyhinə, lazer və televiziya başlıqlı tuşlama sistemləri olan raketlərin buraxılma sərhədləri dəqiqləşdirilir, bölmələr və briqada üzrə ehtimal olunan şəxsi heyətin və radioelektron texnikanın itkiləri hesablanır, radiotexniki bölmələrə qarşı diversiya qruplarının fəaliyyət imkanları qiymətləndirilir. Bundan başqa düşmən tərəfindən nüvə silahının tətbiq etdiyi rayonlar və obyektlər qiymətləndirilir (silahın növü, partlayıcı madənin gücü, parlayış növləri), şəxsi heyətin və radioelektron texnikanın bilavasitə itkiləri, mövqelərin radioaktiv zəhərlənmə dərəcəsi və onun nəticələri, eləcə də bioloji və kimyəvi silahın tətbiqətmə rayonları və onlar tərəfindən radiotexniki bölmələri məhvətmə ehtimalları dəqiqləşdirilir. Qiymətləndirmənin nəticələri cəmləşdirilmiş (birbaşa və dolayı zədələnmədən) itkiləri təyin etmək, heyətin və ehtiyatın yerləşdirilməsi, aviasiya və diversiya qruplarının zərbələrindən ümumilikdə briqadanın dö-

yüş fəaliyyətinin bərpa olunmasında və KM-in (İM) mövqelərinin müdafiəsində istifadə edilir.

Ərazi relyefinin qiymətləndirilməsi və onun düşmən HHV fəaliyyətlərinin xarakterinə təsiri, radiotexniki taborun rayonu sərhədlərində olan obyektlərə gizli yaxınlaşma yerlərinin (körfəzlər, çay yataqları, vadilər, düzənliklər, çuxurlar) və müşahidə olunmayan sahələrin, xüsusilə aşağı və çox aşağı hündürlüklərdə, eləcə də bundan irəli gələn düşmənin HHV-nin fərqli istiqamətlərdən gözlənilən uçuş profillərinin quruluşunun təyin olunmasını daxil edir. Yer relyefinin düşmən HHV-nin fəaliyyət xarakterinə təsirinin müəyyən zərbə variantında nəzərə alınması, xüsusilə, aşağı və çox aşağı hündürlüklərdə radiolokasiya sahəsinin təkmiləşdirilməsi üçün tədbirlərin təyin olunmasına imkan verir.

## DÜŞMƏNİN QİYMƏTLƏNDİRİLMƏSİNİN NƏTİCƏLƏRİ

Düşmənin qiymətləndirilməsi nəticəsində, radiotexniki tabor komandiri taborun HHM birləşməsinin döyüş fəaliyyətlərinin aparılması üçün kəşfiyyat və döyüş məlumatının verilməsi və döyüş tətbiqinin təşkili üzrə olan qərarına əsasən nəticə çıxarır.

Düşmənin qiymətləndirilməsi nəticəsində aşağıdakı suallar əks olunur:

- fikir, birinci zərbədə ehtimal olunan qüvvələr naryadı, HHM vasitələrinin dəfətmə və zərbəendirmə üsulları, onların müddəti, uçub gəlmə vaxtı;
- radiolokasiya sahəsinə tələblər (əsas qüvvələrin cəmləşmə istiqamətləri, radiolokasiya sahəsi sərhədlərinin hündürlükləri, radiolokasiya sahəsinin qurulması üçün hədəflərin hesablanmış effektiv əksetmə sahəsi);
- döyüş hazırlığına və döyüş növbəsinin təşkilinə tələblər (sərəncamda olan vaxt, döyüş hazırlığının lazım olan səviyyəsi və növbətçi qüvvələrin tərkibi);
- döyüş tətbiqinin gözlənilən gərginlik üçün tələb olunan məlumat imkanları, bölmələrin (KM)(İM) döyüş işinin müddəti və intensivliyi;
- maneolərin radiolokasiya sahəsinə və radiotexniki taborun tapşırığın yerinə yetirilməsinə

təsiri və maneøyə dayanıqlığın artırılması üçün tədbirlər (RES-in maneə şəraitində istifadəsi, trianqulyasiya sisteminin tutumu);

– gözlənilən itkilər və radiotexniki taborun döyüş düzülüşü davamlılığının artırılması üçün tədbirlər;

– briqada (alay) komandirinin düşmənin qiymətləndirilməsi nəticələrinin radiotexniki taborun döyüş tətbiqinin təşkili zamanı əvvəlcədən və bilavasitə əsas sualları müəyyənləşdirilmişdir.

Radiotexniki tabor komandirinin hava düşmənin qiymətləndirilməsi nəticələri əks olunur:

– komandirin radiotexniki taborun döyüş tətbiqinə qərarında (qrafiki olaraq radiotexniki tabor komandirinin xəritəsində, mətn olaraq düşmənin qiymətləndirilməsindən nəticələr izahedici yazıda);

– radiotexniki taborun döyüş əmrində düşmənin qiymətləndirilməsindən ümumi nəticələr;

– radiotexniki taborun döyüş tətbiqi planında, «vəziyyətin qiymətləndirilməsi nəticələri» bölməsində – düşmənin qiymətləndirilməsindən əsaslı nəticələr.

## RADIOTEXNİKİ TABORUN DÖYÜŞ TƏTBİQİ ZAMANI HAVA DÜŞMƏNİNİ QİYMƏTLƏNDİRİRMƏ QAYDASI

Radiotexniki tabor komandirinin döyüş tətbiqi müddətində hava düşmənini qiymətləndirməsi məqsədi, düşmən HHV-nin zərbəsinin başlanmasının təyin edilməsi, HHM birləşməsinin KM-ə, düşmən fəaliyyətinin niyyətini aşkarla çıxartmaq üçün və HHM birləşməsinin döyüş fəaliyyətlərini aparma qərarının qəbul edilməsi üçün məlumatların əldə edilməsi və ötürülməsidir.

Bu mərhələdə, düşmənin qiymətləndirilməsinin əsas məzmunu, tabeçilikdə olan bölmələrdən, qonşulardan, yuxarı KM-dən daxil olan hava vəziyyəti haqqında məlumatların sürətli və dəqiq təhlilini, onların radiotexniki taborun döyüş tətbiqini təşkiletmə zamanı qiymətləndirmə nəticələri ilə müqayisəni, düşmən fəaliyyətləri baxımından mümkün olan dəyişmələri qabaqcadan görmək və HHM birləşməsinin döyüş fəaliyyətləri üçün kəşfiyyat və dö-

yüş məlumatının verilməsini həyata keçirmək gərəkdir. Bu mərhələdə düşmənin qiymətləndirilməsinin xüsusiyyəti, onun fasiləsiz və məhdud müddətdə aparılmasıdır.

### DÜŞMƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ ÜÇÜN İLKİN MƏLUMATLAR

Radiotexniki taborun döyüş tətbiqi müddətin-də komandır tərəfindən düşmənin qiymətləndirilməsi KM-də yuxarı KM (qərargahlardan), qonşular və tabeçilikdə olan bölmələrdən daxil olan ilkin məlumatlar əsasında yerinə yetirilir.

Bu məlumatlara daxildir:

- raketlərin start vaxtı (HHQ birləşməsi rayonunda nüvə partlayışlarının vaxtı və yeri);
- fəaliyyətlər və HHM birləşməsinin qorunan obyektlərinə zərbə endirə bilən düşmənin hava-kosmik hücum vasitələrinin miqdari;
- düşmənin fəaliyyət niyyətinin dəqiqləşdirilməsi və HHM birləşməsinin döyüş fəaliyyətlərinə verilən kəşfiyyat və döyüş məlumatı ilə bağlı olan tapşırıqlar;
- yaxınlaşmaqda olan “hava düşməni”nin yerləşməsi, tərkibi, fəaliyyəti və axtarış vəziyyəti haqqında ilkin məlumatın təhlili briqadanın KM-də tam döyüş heyəti tərəfindən aparılır. Tam döyüş heyətinin başçıları briqada komandirinə nəticələri məruzə edir. Lakin briqada komandiri həmişə tam ilkin məlumatı almayıcaq. Bəzən o, düşməni ancaq tabeçilikdə olan bölmələrdən və qarşılıqlı əlaqədə olan RTQ hissələrdən (birləşmələrdən) gələn məlumatlar əsasında qiymətləndirmək məcburiyyətində olacaq.

### DÜŞMƏNİN QİYMƏTLƏNDİRİLMƏSİNDE ƏSAS SUALLAR

Radiotexniki tabor komandirinin döyüş fəaliyətləri müddətində düşmənin qiymətləndirilməsi aşağıdakı suallar üzrə aparılır:

- nüvə zərbəsi endirilən obyektlər;
- əsas zərbənin istiqaməti və düşmən aviasiyasının ehtimal olunan fəaliyyət xarakteri;
- zərbə obyektlərinə hədəflərin uçma profili və hündürlüyü;
- briqada rayonunda HHV-nin ümumi miqda-

ri, tərkibi və aviasiya qruplarının, təyyarə tiplərinin, qanadlı və radiolokasiyaya qarşı raketlərin sayı, qrupların döyüş düzülüşləri və «havyer» raketlərinin buraxılma rayonları (sərhədləri);

– HHM-i yarma taktiki fəndləri (hündürlüklə, sürətlə, kursla, qrupun dağıılması və yerdəyişməsi və b. manevrlərlə);

– radiomaneələrin RLS-lərə təsiri və rabitə vasitələri (maneələrin diapazonu və onların effektivliyi);

– düşmən aviasiyasının bölmələri atəş ilə susdurma fəaliyyəti (radiolokasiya əleyhinə raketlərin tətbiqi, RLS və KM-i adı silahlardan və ya nüvə sursatları ilə məhvətmə və b.);

– düşmənin aviadesant və diversiya qruplarının fəaliyyəti;

– düşmənin birinci cəmləşmiş zərbəsinin fəaliyyətlərinin təhlili, eləcə də sonrakı zərbələrdə gözlənilən düşmənin HHV-nin miqdari və istiqaməti;

– zərbələrarası aviasiya qruplarının fəaliyyət xarakteri.

### DÜŞMƏNİN QİYMƏTLƏNDİRİLMƏSİNDE NƏTİCƏLƏR

Radiotexniki tabor komandirinin düşməni qiymətləndirilməsi aşağıdakıları ehtiva edir:

– düşmən fəaliyyətlərinin xarakteri (düşmənin cəmləşmiş zərbəsinin başlanması, yayındırma fəaliyyətləri və ya kəşfiyyat aviasiyasının uçuşları), aviasiyanın briqadanın xarici sərhədlərinə yaxınlaşmasına qədər sərəncamda olan vaxt (sərhəd yanındakı, dəniz kənarındaki RTQ qruplaşmaları üçün olmaya bilər);

– HHV-nin ehtimal olunan əsas istiqaməti, briqadanın radiolokasiya sahəsində istiqamətlər üzrə və bütünlükdə hədəflərin miqdarı və xarakteri, aviasiya qruplarının və əlahiddə hava hədəflərinin təyinatı (yayındırılan, HHM-i susdurun, maneə qoyan, zərbə vuran, daşıyıcılar və s.);

– düşmən aviasiya qruplarının taktikasında, yaxın zamanda ehtimal olunan dəyişikliklər (hündürlüğünün dəyişməsi, kurs ilə, sürət ilə, ayrılma, passiv maneələr sahəsinə girişlər, yer-

dəyişmə manevrləri və s.) bütün hədəfləri (sürtli, maneəqoyan və s.) aşkaremə və fasılısız izləmə üçün radiotexniki bölmələrin güc və vasitələrinin böülüdürlülməsi;

– maneə şəraitinin vəziyyəti və maneə şəraitində döyüş işinin təşkili;

– atəşin susdurulması nəticəsində itkilər və nüvə zərbəsindən dolayı zədələnmələr, döyüş hazırlığının saxlanması və bərpa olunması.

## NƏTİCƏ

Bu gunə qədər baş vermiş müharibələr və əməliyyatların nəticəsi olaraq radiotexniki qoşunların hərbi hava qüvvələri əməliyyatlarında xüsusu rolu olduğu barədə qənaətə gəlmək olar. Radiotexniki qoşunlar hava hücumundan müdafiə sisteminin hündürlüklər, sektorlar və istiqamətlər üzrə dəfələrlə qatlılığının qurulması və hava hücum vasitələrinin maksimal uzaqlıqda aşkarlanması ölkənin və qoşunlarının effektli olaraq himayəsini təşkil edir. Eyni zamanda hava hücumundan müdafiə vasitələrinin yüksək manevr qabiliyyətinin, radioelektron maneələrin tətbiqi şəraitində maskalanma mümkünlüyünün olması və döyüş heyətlərinin yüksək manevrli hava hücum vasitələrinə qarşı döyüş fəaliyyətlərinin aparılma qabiliyyəti əsas şərtlərdən biridir. Hava hücumundan müdafiə sisteminin dayanıqlılığına yeni texnologiyaların istifadəsi, heyətlərin döyüş hazırlığı, yüksək mənəvi psixoloji vəziyyət, döyüş texnikasının döyüş xüsusiyyətlərinin müxtəlifliyi və onlardan düzgün istifadə, radioelektron mübarizə tədbirlərinin artırılması, manevr qabiliyyətinin yüksəldilməsi və avtomatlaşdırılmış idarəetmə sistemlərinin istifadəsi ilə nail olmaq olar.

## ƏDƏBİYYAT

1. Генерал-лейтенант Сечкин Н.В. Тaktika Radiotekhnicheskikh Vojsk. Москва, 1988

2. Боевой устав: радиотехнических войск противовоздушной обороны, бригада, полк, батальон, рота. Москва, 1989

## РЕЗЮМЕ

### МЕТОДИКА ОЦЕНИВАНИЯ ВОЗДУШНОГО ПРОТИВНИКА КОМАНДИРОМ РАДИО-ТЕХНИЧЕСКОГО БАТАЛЬОНА 3. МУСАЕВ

В статье анализирован актуальность проблемы и применение радиотехнических войск на войне прошедших в ближащем прошлом. Проясняется важность роли радиотехнических средств, возможность их использования в боевых операциях и их боевое применение. Освещает своевременное обнаружение и пропольное оценивание средств воздушной атаки, создание эффективной системы воздушной обороны, боевые возможности средств основывающегося на систему и важности подготовки боевого состава.

### SUMMARY THE EVALUATION METODOLOGY OF THE ENEMY'S AIR WARFARE OF THE RADIO-TECHNICAL BATTALION COMMANDER Z.MUSAYEV

The actuality of the problem based on historical facts and analysed in the essay. Main role useing possibility during combat operations and combat implementation of the radar systems are detailed. The foundation and evaluation of the air assault unit in time the importance of the personnels readiness for the effective organization of anti-air warfare system and the combat capability of the systems devices have been clarified.

# DÜNYA TƏCRÜBƏSİNĐƏ PUA-NIN TƏTBİQİ

**Mayor Vüqar ABBASOV**

## SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Açar sözlər:** PUA, kəşfiyyat PUA-sı, PUA-nın tətbiq sahələri, PUA kəşfiyatda.

**Ключевые слова:** БЛА, разведочный БЛА, применение БЛА, БЛА в разведке.

**Keywords:** unmanned flying machine, reconnaissance unmanned flying machine, using unmanned flying machine, unmanned flying machine in exploring.

müxtəlif təyinatlı PUA ilə təchiz edilməsidir. PUA-nın yaradılma tarixi I Dünya mühəribəsindən başlanır desək səhv etmərik. Hərçənd ki, bu qurğunu müasir PUA-larla heç müqayisə belə etmək olmaz. Məsələ burasındadır ki, o dövrdə tarixdə ilk dəfə olaraq "uçan bomba" yaradılmış və istifadə edilmişdir. Ondan sonra II Dünya mühəribəsində, Vyetnam mühəribəsində bu qurğuların qismən də olsa istifadə olunmuşdur. Keçən əsrin 80-90-cı illərindən etibarən müasir PUA-lar həm hərbi, həm də mülki sahədə müxtəlif tapşırıqları yerinə yetirmişdir. Bu gün dünyada PUA istehsalçısı və idarəetmə proqramları üz-

*Bu gün öz silahlı qüvvələrini müxtəlif PUA sistemləri ilə silahlaşdırın ölkələrin sayı getdikcə artmaqdadır. Müasir və perspektivli texnologiyaların inkişafı bu gün pilotsuz uçan aviasiyaya imkan verir ki, əvvəllər daha çox qüvvə və vəsait tələb edən işlər dəha asan başa gəlsin, istər briqada, istərsə də daha aşağı səviyyələrdə keçirilən əməliyyatlarda son texniki nailiyyətlərdən istifadə olunsun.*

Xarici mütəxəssislərin fikrincə qoşunların (qüvvələrin) effektli tətbiqi zamanı xüsusi diqqət yetirilən istiqamətlərdən biri də SQ-nin



**ŞƏKİL 1. PUA-NIN ƏLLƏ HAVAYA BURAXILMASI**

rə dönyanın ən aparıcı ölkələrindən ABŞ, İsrail, Yaponiya, Almaniya, Fransa, İtaliya, Kanada, Türkiyə və s. dövlətləri göstərmək olar. İllər öncə Yuqoslaviyada, bu gün Əfqanistan və İraqda keçirilən əməliyyatlara hazırlıq dövründə və bila-vasitə əməliyyatlarda tətbiq edilən PUA-nın döyüş imkanlarını ABŞ mütəxəssisləri çox yüksək qiymətləndirmişlər. “PUA-nı qiymətləndirməmək (yüksek mobililik, xeyli aşağı qiymət imkanları, geniş imkanlar və s.) çox çətindir.” [1] İki aparat dəstindən ibarət komplektin daşınma və saxlanması iki ədəd 15 kq ağırlığında daşınan konteynerlə həyata keçirilir. Uçuş vəziyyətinə gətirmək üçün 15 dəq. vaxt lazım gəlir (şəkil 1).

Hal-hazırda ABŞ SQ-də 20 tipdən yuxarı 4200-dən çox PUA var. Onlardan istifadə intensivliyi isə son zamanlar xeyli çoxalmışdır. Belə ki, əgər bu strateji və taktiki PUA-nın 2009-cu ildə ümumi uçuşu 180 min saat təşkil edirdi, 2010-cu ildə bu rəqəm 900 min saat olmuşdur. Son hərbi münaqişələrin xarici tədqiqatçılar tərəfindən aparılan təhlillərinin nəticələrinə görə, əməliyyatların aktiv fazası başa çatandan sonra qoşunlara ən çox təhlükəni qeyri-hökumət hərbi birləşkləri və terrorçu qrupları yaradır. Buna görə də canlı qüvvənin, silah və texnikanın hərəkət faktını, təşkil edilən pusqluları və nəqliyyat kolonlarının hərəkət marşrutlarında və ya digər sahələrdə düşmən fəaliyyətlərini aşkarlamaq, həmin bölgədə hav-

dan aramsız aparılan müşahidənin təşkili ilə həyata keçirilir. Havadan uzun müddət və gizli kəşfiyyat aparmaq PUA sistemlərinə pilotlu kəşfiyyat sistemi və vasitələrindən qat-qat az güc, qüvvə və vəsait sərf etməyə imkan verir.

PUA-nın kəşfiyyat avadanlıqlarının köməyi ilə hücum ediləcək obyekt və ərazilər haqqında əldə edilən informasiya döyüş təyyarə və helikopterləri heyətlərinin döyüşqabağı hazırlanmasında, həmçinin tapşırıqları bilavasitə icra edərkən istifadə olunur. Bu, hədəfə çıxışın effektivliyini artırmağa, onu mürəkkəb şəraitdə tanımağa və məhv etməyə (xüsusən də yaşayış məntəqələri şəraitində) imkan verir.

Bu gün ABŞ Quru Qoşunları çoxu taktiki təyinatlı olmaqla dünyada ən çoxsayılı PUA parkına malikdir və bu maşınları həll edəcəkləri tapşırıqlardan asılı olaraq 3 səviyyəyə bölürlər: birinci tabor və daha aşağı, ikinci briqada, üçüncü korpus və briqada.

Son onillikdə ABŞ HHQ-nin rəhbərliyi strateji kəşfiyyat aparatlarından intensiv istifadə edir. Məsələn, 2003-cü ildə İraqda döyüş əməliyyatlarının aktiv fazasında bir RQ-4A “Global Xok” PUA 16 döyüş uçuşu həyata keçirərək 360 saat havada olmuşdur. Bu, aviasiya qruplaşması tərəfindən həyata keçirilən kəşfiyyat uçuşlarının cəmi 3%-ni təşkil edir. Ancaq bu müddət ərzində PUA real zaman kəsimində düşmənin kritik hədəfləri haqqında olan informasiyanın 55 %-dən



ŞƏKİL 2. PUA MQ-9 PREDATOR-B

çoxunu operatorlara ötürmüştür. Daha bir misal göstərək: idarəedilən aviasiya silahları ilə təchiz edilən PUA-lar yerüstü hədəflərin məhv edilməsi üçün aktiv istifadə edilmişdir. "... yerdə olan operatorla PUA arasında daima informasiya mübadiləsi gedir və PUA-nın bortunda olan cihazların (telekamera, infraqırmızı cihazlar və s.) vasitəsilə onun üstündən keçdiyi yerüstü hədəflərin müşahidəsi yerinə yetirilir. [2. 3] 2002-ci ilin noyabr ayında Yəməndə PUA "Predator"un köməkliy ilə içində "Əl-Qaildə" terror təşkilatının üzvləri olan avtomobil aşkarlanaraq və yerdən komanda ilə məhv edilmişdir. Bu hadisədən sonra oxşar əməliyyatlar Əfqanistan, İraq və Pakistanda da keçirilmişdir. Dünya ölkələrinin bu təcrübədən imtina edəcəkləri heç də inandırıcı görünmür.

Bələliklə, NATO komandanlığı Yuqoslaviyaya qarşı hava əməliyyatı keçirərkən Yuqoslaviya HHQ-nin əks-təsir göstərməsinə, hava və ərazi-nin mürəkkəbliyinə baxmayaraq, çox aktiv surətdə PUA-dan istifadə etdi, həm kəşfiyyat, həm də xüsusi təyinatlıların şəxsi heyətindən itki vermədi.

Başqa bir nümunə: PUA-dan istifadə etməklə Kosovada keçirilən hava kəşfiyyatının üstünlükləri göz qabağındadır:

- şəxsi heyət itkisi risqinin azaldılması;
- uzun müddət döyüş əməliyyatları bölgəsinin üzərində qalma imkanları;
- komandanlığa düşmən haqqında real videoinformasiyanı çatdırma imkanının olması;
- pilotlu kəşfiyyat vasitələri ilə müqayisədə xərclərin xeyli aşağı olması və s. [3.6]

PUA-lar müşahidə və kəşfiyyat tapşırıqlarını həll etmə sahəsindəki effektivliyini artıq sübut etmişdir. PUA-lar "səmada hər şeyi görən göz" rolunu oynayaraq operatora real zaman kəsimində verilmiş bölgə və ya marşrutda vəziyyəti müşahidə və nəzarət etməyə imkan yaradır. Ekspertlər etiraf edirlər ki, PUA-nın əsas üstünlüyü, bortda insanın olmamasıdır ki, bu da PUA tərəfindən həll ediləcək tapşırığın mürəkkəbliyi və təhlükəsindən asılı olmayıaraq hərbçi həyatının təhlükəyə məruz qalmamasıdır. PUA kimyəvi zəhərlənmə və şüalanma bölgələrində fəaliyyət göstərə bilir. Ona ekipajın yaşaması üçün gərəkli olan mürəkkəb sistemlər lazımdır. Böhranlı vəziyy-

yətlərdə artıq istehsalı günbə-günə artırılan PUA-nı istənilən dəqiqliq qurban vermək də olar. Öz üstünlüklerinə görə PUA-lar bu gün pilotlu aviasiyanın bir çox funksiyalarını artıq icra edirlər. Dünyada PUA-nın inkişaf tempi və təcrübəsi göstərir ki, yaxın gələcəkdə bəzi xüsusi tapşırıqlardan başqa, PUA-lar bu gün pilotlu aviasiyanın həll etdiyi tapşırıqların əksəriyyətini icra edə biləcəklər. Bununla belə, xarici mütəxəssislərin heç də hamısı gələcək hərbi PUA-la bağlı bu fikirlə razı deyil. Belə ki, hələ 2003-cü ildə ABŞ Quru Qoşunlarında PUA və perspektivli ordu kəşfiyyat helikopteri RAH-66 "Komanç"ın müqayisəli araşdırılması həyata keçirilmişdir. Bu sınaqlarda PUA-nın yalnız :

- döyüş meydanında kəşfiyyat tapşırıqlarını yerinə yetirməsi 67%;
- qoşunların mühafizəsini 50 %;
- hədəfi məhv etməsi 25 % təşkil etdiyi aydınlaşdırılmışdır.

Elə o zaman da belə qərar qəbul edilmişdi ki, PUA-lar ordu aviasiyasının döyüş helikopterlərini tam əvəz edə bilməz, lakin onlara əlavə imkanlar verə bilər. PUA-dan istifadənin yalnız bir üstünlüyü də asan istifadə, ucuzluğu, effektivliyi və şəxsi heyətin təhlükəsizliyidir. Bununla əlaqədar olaraq, hərbi təyinatlı pilotsuz aviasiyanın müasir inkişaf istiqamətini formalasdırıran 4 faktor qrupunu qeyd etmək olar:

- funksiyalar faktoru. Bu, PUA-nı silahlanmaya qəbul etməklə bugünkü və sabahkı tapşırıqları həll etməcəyini zənn edən sıfarişçinin (hərbi sıfarişçi təşkilatın) tələbidir;
- texniki faktor. Bu, əldə olan və yeni PUA-nın inkişafı və təkmilləşdirilməsi, müxtəlif təyinatlı PUA-nın yaradılması və istehsalı, o cümlədən onların lazımı yüklenmə variantlarının işlənməsidir;
- psixoloji faktor. PUA-nın kütləvi surətdə tətbiq edilməsi prinsip etibarı ilə qərar qəbul edən şəxsin psixologiyasını dəyişir;

- maddi-iqtisadi faktor. Bu, qoşunların maraqları baxımından səmərəli qiyməti olan PUA-nın seriya nümunələrinin istehsalı və istismarı. [ 4 ]

Yuxarıda göstərdiyimiz 4 faktorun təsiri altında pilotsuz aviasiyanın texniki inkişaf meyli formasıdır. İqtisadi cəhətdən inkişaf etmiş dövlətin təc-

rübəsindən çıxış edərək demək olar ki, bu zaman iki müxtəlif istiqamət daha çox nəzər-diqqəti cəlb edir:

- birinci, PUA sistemlərinin funksiyalarının, o cümlədən uçuş məsafəsi və havada daha çox qalma müddətinin artırılması;
- ikincisi, PUA-nın ölçülərinin daha da kiçildilməsi.

Quru qoşunlarının fəaliyyətlərinə daha yaxın olan bu meyllər PUA-nın inkişafında özünü belə göstərir:

– birincisi, quru qoşunları silahlanmasına operativ-taktiki və operativ dərinlikdə tapşırıqları həyata keçirməyə imkan verən və uçuş məsafəsi daha artıq olan PUA-ları qəbul etməyə can atır.

– ikincisi, komandanlığın quru qoşunlarını PUA-la kiçik taktiki qruplar (hətta tabora qədər) səviyyəsinə qədər təchiz etmək meyllərinin kəskin surətdə artması aydın nəzərə çarpir. [5]

PUA-nın sertifikatlaşdırılma konsepsiyasını formalasdırıran, standartlaşdırma və uçuşlarının nizamlanması ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatı “UVS İnternational” pilotsuz uçan aparatlari belə siniflərə bölür:

- taktiki PUA-lar
- nano-PUA (Nano) – fəaliyyət sahəsi 1 km-dən az, çəkisi 0,025 kq;
- mikro-PUA – fəaliyyət sahəsi 10 km-ə qədər, maksimal uçuş çəkisi 5 kq-a qədər;
- mini-PUA (Mini) – fəaliyyət sahəsi 10 km-ə qədər, çəki, 20-150 kq-a qədər;
- yaxın fəaliyyət sahəli PUA (CR, Close Range) - 10-30 km, çəkisi 25-150 kq;
- kiçik fəaliyyət radiusuna malik PUA (SR, Short Range) – 30-70 km, çəkisi 50-250 kq;
- orta fəaliyyət radiusuna malik PUA (MR, Medium Range) – 70-200 km, çəkisi 150-500 kq;
- davamlı uçuşa malik orta fəaliyyət radiuslu PUA (MRE, Medium Range Endurance) – 500 km-dən çox, çəkisi 500-1500 kq;
- aşağı yüksəklikdə uçan dərinliyə dalmaq üçün təyin edilən PUA-lar (LADR, Low Altitude Deep Penetration) 250 km-dən çox, çəkisi 250-2500 kq;
- aşağı yüksəklikdə və daha uzun müddətə uçmaq üçün təyin edilən PUA-lar (LALE, Low Altitude Long Endurance) 500 km-dən çox, çəki-

si 15-25 kq;

– daha uzun müddətə uçmaq üçün təyin edilən orta yüksəklikli PUA-lar (MALE, Medium Altitude Long Endurance) 500 km-dən çox, çəkisi 1000-1500 kq.

## Strateji PUA-lar:

– daha yüksəklikdə və daha uzun müddətə uçmaq üçün təyin edilən PUA-lar (HALE, Nigh Altitude Long Endurance) 2000 km-dən çox, çəkisi 2500-5000 kq.

## Xüsusi PUA-lar:

– döyüş PUA-sı (UCAV, Unmanned Combat Aerial Vehicle) – 1500 km-ə yaxın, 100 kq-dan çox;

– öldürücü təsirli (Lethal, LETH);

– saxta hədəflər (Decoy, DEC);

– stratosferdə fəaliyyət göstərənlər (Stratospheric, STRATO);

– stratosferdən kənarda fəaliyyət göstərənlər (Exo-stratospheric, EXO);

– kosmik (Space, SPACE) [6]

O da aydındır ki, yaxın gələcəkdə PUA-lar idarəedilən “ağılılı” bombalarla, əməliyyat-taktiki raketləri uçuş trayektoriyasının aktiv sahəsində “ələ keçirmək” üçün uyğunlaşdırılacaq, idarəedilən “hava-yer” raketləri və içində REM aparatlari quraşdırılmış xüsusi konteynerlə təchiz ediləcək. PUA-lar üzərində aparılan işlərdə “stels” (gözə görünməzlik) texnologiyasından aktiv istifadə olunur.

Amerika hərbi ekspertləri belə nəticəyə gəlmis-lər ki, PUA-dan gələcəkdə istifadə ABŞ-a xeyli ziyan verə bilər. Belə ki, PUA-lara qarşı bütün dünyada neqativ reaksiya gündən-günə artır və nəticədə PUA programları faktiki olaraq, “terrorçuluğa cəlbetmək üçün maqnitə” çevrilir.

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) siyasi analiz şöbəsi rəisinin keçmiş köməkçisi Mark Louenthalın da təsdiq etdiyinə görə, ABŞ PUA programları çərçivəsində “həqiqətən də həyati cəhətdən vacib olan nəticələrin çərçivəsindən kənara çıxmışdır” qənaətindədir.

Bir tərəfdən terror və dövlətçiliyə qarşı olan qüvvələr əleyhinə işlənən PUA-lar haqqında son zamanlar həm KİV-də, həm də dünya dövlətləri

nümayəndələrinin tamamilə eks-mövqe nümayış etdirmələri, PUA-nın xeyirdən çox ziyan gətirdiyini sübut etməyə çalışmaları sadə oxucunu di-lemma qarşısında qoyur:

“Fəaliyyət eks-fəaliyyət doğurur. Güc tətbiqetmə, xüsusilə havadan, özünə düşmən qazanmanın ən etibarlı yoludur. Hər dəfə, planetin hər hansı bir guşəsində aviazərbə haqqında əmr verilirsə, həmin əmri verən adam bilməlidir ki, həmin zərbədən sonra qisas almağa and içmiş, hüzn-iztirab içinde olan, qəddarlaşmış ər, arvad, bacı, dostlar həqiqi ədalətsizlikdən qəzəbli real namızədlər – insanlar olacaqdır.” [7]

## NƏTİCƏ

Gələcək hərbi münaqişələrdə yeni nəsil qırıcı təyyarələrlə birlikdə yeni nəsil PUA-ları da görəcəyimiz sözsüzdür. Nano və biotexnologiyaların inkişafı ilə mini və makro PUA-nın inkişaf perspektivləri çox artmışdır. Belə qabaqcıl texnologiyalardan istifadə də öz növbəsində yeni çətinliklər yaradır. Bu, yerüstü komanda məntəqələrindən kompyuter vasitəsilə PUA-nı idarə edə bilən, yaxşı hazırlıqlı minlərlə pilot və mühəndisin hazırlanması deməkdir.

## ƏDƏBİYYAT

1. Романов, Ю. В небесах «Компьютерра». № 20, 31 май. 2007
2. Sheridan T.B. Teleoperators. Symposium of Undersea Teleoperators and Intelligent Autonomous Vehicles. MIT, Dallas, MA. june, 1986
3. Балканы военный аспект операции «Сюзанна сила» – уроки и последствия. “Terra”, 09.04. 2014
4. <http://aviat21.narod.ru/index.htm> - Беспилотники - дальний прицел
5. <http://dpla.info/articles/195> - Разведывательные ДПЛА
6. Tom Endelqart-TomDispatch.com. 10 aprel, 2008
7. <http://apk.klub.org/161-Про БПЛА>

## РЕЗЮМЕ

### ПРИМЕНЕНИЕ И УПРАВЛЕНИЕ БЛА В РАЗВЕДКЕ

В. АББАСОВ

Ведение разведки – это один из стоящий перед войсками и важный и для личного состава опасных задач. Использование для этих целей БЛА считается более целесообразно. По назначению БЛА бывает: ведущие наблюдение, сопровождающие, разведывательные и ударные и каждый из них выполняет специфические задачи. Именно по этому использование БЛА широко применяется в вооруженных силах зарубежных стран. Развитие подготовленных поnano и биотехнологиями мини и макро БЛА для использования как в вооруженных силах, так и в различных сферах современного общества доказывает что, уже сегодня можно говорить о приоритетах будущих БЛА.

### SUMMARY USING and MANAGEMENT UAV in RECONNAISSANCE

V. ABBASOV

Conducting of the intelligence is one of the most important subjects for the troops and dangerous for the life of the personal. Usage of the UAV for these purposes is more effective. Surveillance, observation, Intelligence, attack types of UAVs are designed and each of them accomplishing specific tasks. That's why usage of the UAVs in the forces of the developed countries are widely spread . The development perspectives of the new nano and biotechnologies made mini and micro UAV are proving that UAV s will be chosen for usage not only in the military forces even in the different fields of the modern societies.

# MEŞƏLİK ƏRAZİDƏ MADDİ-TEXNİKİ TƏMİNATIN TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ

Polkovnik-leytenant Füzuli İSMAYILOV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Açar sözlər:** meşədə müdafiə, MTT, hazırlıq.

**Ключевые слова:** оборона в лесу, материально-техническое обеспечение, готовность.

**Keywords:** in the forest defence, logistcal-materialsupplies, prepearinq.

Müasir ümumqoşun döyüşünün və qoşunların döyüş fəaliyyətinin xarakteri yeni mübarizə vətələrinin, yüksək sərrast silahların, xüsusiilə, nüvə silahının, raketlərin və digər yeni döyüş texnikalarının sürətlə inkişafı, quru qoşunlarının tam olaraq mexanikləşdirilməsi və motorlaşdırılması, həmcinin müasir aviasiya, HHM vasitələrinin sürətlə inkişafı səbəbindən tamam dəyişmişdir. Sadalanan şərtlər qoşunların təminatının əsasını təşkil edən maddi-texniki təminatın iş həcmini, fəaliyyət şəraitini və metodlarını dəyişmiş, onun tapşırıqlarını çətinləşdirmiş və qarşıya qoyulan tələbləri artırılmışdır. Müasir ümumqoşun döyüşünün xarakterinin dəyişməsi, qoşunların yeni təşkilati strukturlara keçməsi, texniki cəhətdən təchizatın yaxşılaşdırılması qoşunların maddi vəsaitlərə olan tələbatlarını daha da artırmışdır. Hal-hazırda adı şəraitlərdə olduğu kimi xüsusi şəraitlərdə də MTT-nin qoşunların döyüşdə müvəffəqiyyət qazanmasında və qələbə çalışmasında artan rolu obyektiv qanuna uyğunluqdur.

Müasir döyüş əməliyyatlarının icrası adı şəraitlərdə olduğu kimi meşəlik şəraitində də maddi vəsaitlərə, xüsusiilə sursatlara və yanacağa olan tələbatı artırır. Həmcinin zədələnmiş bütün növ texnikanın tez bir zamanda sıraya qaytarılması, yaralı və xəstələrə vaxtında tibbi yardımın göstə-

rilməsi tələb olunur. Buna görə də, bütün şəraitlərdə qoşunların hərtərəfli, fasiləsiz təminat döyüşün qələbə ilə nəticələnməsi üçün həllədici faktor hesab olunur. Meşəlik ərazidə motoatıcı briqadanın maddi-texniki təminatı adı şəraitdə olduğu kimi özündə maddi, texniki,

tibbi və digər təminat növləri üzrə həyata keçirilən tədbirləri birləşdirir.

## MEŞƏLİK ƏRƏZİNİN MTT-NİN TƏŞKİLINƏ TƏSİRİ

Nəhəng meşə sahəsi (xüsusiilə də, geniş bataqlıq sahələri olan meşələr) ordunun (hərbi hissələrin) hərəkətinə, yerdəyişməsinə (manevr etməsinə) nəzərə çarpacaq dərəcədə mənfi təsir göstərərək, onun imkanlarını xeyli dərəcədə məhdudlaşdırır.

Müşahidəni, atşin effektivliyini, nəqliyyat vasitələrinin hərəkətini (xüsusiilə yolsuzluq şəraitində) məhdudlaşdırır, tixaniq əmələ gəlməsinə şərait yaradır. Meşə yanğınlarının baş verməsi və tez bir zamanda yayılması, havanın və ərazinin tüstü ilə zəhərlənməsi və uzun müddət bu vəziyyətin davam etməsi istiqamət seçməni, hərəkətin tənzimlənməsini xeyli mürəkkəbləşdirir. Bataqlıq ərazilərdə yeraltı suyun səviyyəsinin hündürlüyü, daldalanma qurğularının inşasını çətinləşdirir.

Yerüstü su mənbələri adətən təmizlənməmiş halda istifadəyə (icməyə, qida hazırlamağa) yararlı olmur.

Eyni zamanda meşə şəraiti, MTT hərbi hissə və bölmələrinin gizli hərəkətinə, yerləşməsinə, maskalanmasına, daldalanacaqların inşası üçün la-

zim olan tikinti materiallarından istifadə imkanlarına, nüvə partlayışı zamanı işq şüalanmasının təsirinin və dağıdıcı zərbə dalğasının yayılma radiusunun azalmasına müsbət şərait yaradır.

Maddi-texniki təminatı təşkil edərkən, nəzərə almaq lazımdır ki, məşədə həcum istiqamətlər üzrə, əsasən yol və cığırlara paralel olaraq, yan-danötmə və dövrələmə üsullarının tətbiqi və tak-tiki hava desantından geniş istifadə etməklə aparılır.

Ordu korpusunun (briqadanın) döyüş tapşırığıının dərinliyi adı şəraitdəkinə nisbətən az ola bilər. Artilleriyanın çox hissəsi, müstəqil istiqamətlərdə döyüş aparan (həcum edən) briqadalara (taborlara) verilir. İkinci eşelon və ehtiyatlar, birinci eşelonun döyüş düzülüşü mövqeyinə yaxınlaşdırılır. Ordu korpusunun (briqadanın) cinahlarında daimi kəşfiyyat aparılır. Lazım gəldikdə meşənin daraması təşkil edilir.

Ordu korpusunun (briqadanın) hərbi hissə və bölmələrinin arxa cəbhə təminatı (maddi-texniki təminatı) yuxarıda göstərilən xüsusiyyətlər nə-zərə alınmaqla təşkil olunur.

MTT-ni təşkil edərkən bölmələrin şəxsi heyəti ilə yerli şəraitin xüsusiyyətləri, havanın yüksək rütubətliyi, dumanlı, yağışlı şəraitdə olması, texnikanın istismarı və qorunmasında, maddi vəsaitlərin, silah və sursatların saxlanılmasında təhlükəsizlik qaydaları haqqında təlimat və izahatlar aparılmalıdır. Soyuqdəyməyə və digər xəstəliklərə qarşı profilaktik tədbirlər görülməlidir.

MTT hərbi hissələrinin (bölmələrinin) sürücüləri avtomobilərin bataqlıq, məhdud görəmə, mürəkkəb keçid və manələr şəraitində idarə olunması, ilişərkən (batarkən) özünü dartıb-çıxarma, batmış maşınların dartıcılar vasitəsilə təxliyyəsi üsulları üzrə hazırlanmalıdır.

Avtomobilər, yüksək hərəkətətmə qabiliyyətini təmin edən ləvazimat və avadanlıqlarla təchiz olunmalı, yüksək səviyyədə texniki baxışdan keçirilməli, yanğından mühafizə və suyadavamlı örtüklərlə və.s təmin olunmalıdır.

### MEŞƏLİK ƏRƏZİDƏ MTT BÖLMƏLƏRİNİN YERLƏŞDİRİLMƏSİNİN VƏ YERDƏYİŞMƏSİNİN XÜSUSİYYƏTLƏRİ

Arxa cəbhə (MTT) hərbi hissə və bölmələri, döyüşən hərbi hissələrin (bölmələrin) döyüş apar-

dığı istiqamətlərdə, yol və cığırlar boyu paralel, adı şəraitdə aparılan döyüslərə nisbətən, cəbhə xəttindən az aralı məsafədə yerləşdirilir.

Hücumda, əlahiddə tibb taboru və əlahiddə MTT taborunun avtomobil bölmələrinin bir hissəsi, sursat və yanacaqla, ordu korpusunun (briqadanın) döyüş düzülüşünün birinci eşelonunun arxasında, 10-12 km aralıda, əlahiddə MTT taboru isə ordu korpusunun (briqadanın) döyüşən hərbi hissə və bölmələrinin fəaliyyəti istiqamətlərində, adətən iki rayonda, döyüş düzülüşünün ikinci eşelonunun arxasında, cəbhə xəttindən 20-25 km aralıda yerləşdirilir. Birinci eşelon briqadalarının tibb məntəqələri və avtomobil bölmələrinin bir hissəsi maddi vəsait ehtiyatları ilə öz briqadalarının döyüş düzülüşünün birinci eşelonun arxasında, 4-6 km aralıda, maddi-texniki təminat bələdiyə isə, öz briqadalarının döyüş düzülüşünün ikinci eşelonunun arxasında, cəbhə xəttindən 10-12 km aralıda yerləşdirilir.

Meşədə müdafiədə maddi-texniki təminat hərbi hissə və bölmələri, adı şəraitdəki döyüsdə olduğu kimi yerləşdirilirlər.

Həcum ərzində ordu korpusunun MTT hərbi hissə və bölmələrinin yerdəyişməsi tapşırığın dərinliyindən asılı olaraq, sutkada bir-iki dəfə, briqadanın MTT bölmələrinin yerdəyişməsi isə sutkada iki-üç dəfə həyata keçirilir.

MTT hissə və bölmələrinin yerdəyişməsi və yerləşdirilməsi ikinci eşelonun (ümumqoşun ehtiyatının) himayəsi altında həyata keçirilir. Daşınma və təxliyyə yollarının vacib hissə və kəsişmələrində, adı şəraitdəkinə nisbətən, daha çox mühafizə məntəqələri (postları) təşkil edilməlidir. Şəxsi heyətin müdafiə mövqeyinə tez çıxmاسını təmin etmək üçün meşəlik ərazilərdə düşmən tərəfdən müşahidə olunmayan xüsusi cığırlar, bataqlıq ərazilərdə isə körpüçükler hazırlanır.


### MEŞƏLİK ƏRƏZİDƏ DAŞINMA VƏ TƏXLIYYƏ YOLLARININ TƏŞKİLİ

Meşədə, xüsusilə də bataqlıq olan ərazilərdə, daşınma və təxliyyə yollarının hazırlanması və yararlı vəziyyətdə saxlanılması böyük çətinlik törədir. Yolların kəşfiyyatı zamanı əsas diqqət, körpülərin mövcudluğuna, onların vəziyyətinə və drenaj sisteminin qurğularına yönəldilir.

## MADDİ-TEXNİKİ TƏMİNAT

MABR-in MÜDAFİƏDƏ MTT-nin TƏŞKİLİ

" S X E M İ (variant)



**SƏKİL 1. MABR-IN MÜDAFİƏDƏ MADDİ-TEXNİKİ TƏMİNATININ RƏŞKİLİ SXEMİ**

Yolların bataqlıq hissələri ağaç və ya qum örtüyü ilə gücləndirilir və hərəkəti tənzimləyicilər təyin olunur.

Yolların çətin keçilən hissələrində MTT bölmələrinin avtomobil kolonlarının hərəkətini təmin etmək üçün mühəndis bölmələri və təxliyyə vasitələri ayrıla bilər.

Yol kəsişmələrində, ciğirlarda və açıq sahələrdə yaxşı görünən istiqamət göstəriciləri qoyulur.

Yolların istiqamətini daha aydın görmək üçün yay vaxtı yoluñ kənarlarındakı ağacların gövdələri ağ rənglə boyanır.

Ordu korpusunun (briqadanın) döyüş zolağında yalnız bir yol olduqda, daşınma və təxliyyə üçün hərbi hissələrinin (bölmələrinə) ondan istifadə qaydası qərargah rəisinin MTT üzrə köməkçisi tərəfindən təyin edilir.

### MEŞƏLİK ƏRAZİDƏ MTT

Meşədə və bataqlıq ərazilərdə (torpaqda) mərmi və minaların təsir gücü (effektivliyi) azaldığı üçün onların sərfi çıxalır. Yanacağın sərfi də, bir qədər artacaq (xüsusilə də yaz-payız mövsümü şəraitinə nisbətən). Yanacaq sərfinin azaldılmasına nail olmaq üçün avtomobillərin mühərriklərinin valının fırlanma sürətini orta rejimdə təmin etmək, mümkün qədər qoşqlardan istifadə və yedəklənməni məhdudlaşdırmaq, torpağın vəziyyətindən asılı olaraq şinlərdə təzyiqin bacarıqla tənzimlənməsi və qabaq aparıcı-körpülərdən (mostlardan) mümkün qədər az istifadə etmək məsləhətdir.

Məddi vəsaitlərin bölmələrə çatdırılmasının çətinliyini nəzərə alaraq, onlarda əlavə yanacaq və sursat ehtiyatı yaratmaq məqsədə uyğundur. Müstəqil istiqamətlərdə fəaliyyət göstərən hərbi hissə və bölmələr, ordu korpusunun (briqadanın) MTT güc və vasitələri hesabına gücləndirilə bilər.

Nəmliyi asanlıqla özünə hopturan (çəkən) ərzaq məhsullarını (xüsusilə duz, şəkər və.s) nəmişliyə davamlı (su keçirməyən) materiallarla qablaşdırmaq lazımdır.

İçmək üçün və yeməklərin hazırlanmasında yerüstü su mənbələrindən istifadə olunarkən, su əvvəlcədən təmizlənməlidir.

Məddi vəsaitlərin daşınmasını təşkil edərkən,

nəzərə almaq lazımdır ki, meşədə yol şəbəkəsinin qıtlığı, zəif inkişafı, yararsız vəziyyətdə olması və eləcə də döyüşlərin istiqamətlər üzrə aparılması, nəqliyyat vasitələrinin manevr imkanlarını, maddi vəsaitlərin vaxtında çatdırılmasını çətinləşdirir, onların ehtiyatlarının yaradılması müddətini artırır, avtomobillərin hərəkət sürətini və yüksəldirme qabiliyyətindən istifadənin səmərəliyini azaldır.

Avtonəqliyyatdan istifadə mümkün olmayan rayonlarda, maddi vəsaitlərin daşınması üçün helikopterlərdən, qoşqulu traktorlardan, araba və yüksəltən heyvanlardan istifadə olunur. Taborlarda (böülüklərdə) maddi vəsaitlərin çatdırılması üçün xüsusi təyin olunmuş daşıyıcı komandalar tətbiq oluna bilər.

Texniki təminatı təşkil edərkən nəzərə almaq lazımdır ki, yüksək rütubətli hava, çox yağıntı, şəh ve yeraltı suyun səviyyəsinin yüksəkliyi texnika-nın istismarına, saxlanmasına mənfi təsir göstərir. Ona görə də, metal hissələrinin vaxtında yağılanmasına rənglənməsinə və digər texniki xidmət növlərinin yerinə yetirilməsinə xüsusi diqqət yetirilməlidir. MTT texnikasının, əlavə olaraq qazma alətləri, kəsici alətləri, yanğından mühafizə avadanlıqları ilə təchiz olunması əvvəlcədən nəzərdə tutulmalıdır.

### MEŞƏLİK ƏRAZİDƏ TİBBİ TƏMİNAT

Hərbi hissə və bölmələrin meşə şəraitində tibbi təminatını təşkil edərkən, adı şəraitdə həyata keçirilən təminat tədbirləri ilə yanaşı, aşağıdakılara xüsusi diqqət yetirilməlidir:

- yaralı və xəstələrin vaxtında axtarışı, onların döyüş meydanından çıxarılması və təxliyyəsinə;
- tibbi təxliyyənin mərhələlərinin, daşınma və təxliyyə yollarının, eləcə də yaralı və xəstələrin toplanma yerinin təyin edilməsinə;
- tibb məntəqələrinin, tibb bölmələrinin xəstə və yaralılarla olan nəqliyyat vasitələrinin müdafiə və mühafizəsinin gücləndirilməsinə;
- yanğın əleyhinə tədbirlərə və yanğın baş verən halda, tez bir zamanda onun lokallaşdırılması və söndürülməsinə;
- tibbi hissə və bölmələrin yerləşdiyi rayonlarda, onların yerdəyişmə marşrutlarında qalaqlan-

ma və digər maneələrin tez bir zamanda təmizlənməsi və keçib getməsi hazırlığına;

– gənələr və həşəratlar vasitəsi ilə ötürülə biləcək yoluxucu xəstəliklərin və digər təbii faktorların (amillərin) şəxsi heyətə mənfi təsirini azaldan və qarşısını alan tədbirlərin görülməsinə.

Meşədə aparılan hücumda, xəstə və yaralıların axtarışı, bölmələrdəki sanitər-aticılar, bölüklərin sanitər-təlimatçıları, taborların, tibb məntəqələrində ştat üzrə nəzərdə tutulan və ya əmrlərinə verilən sanitər-transportyorlar, eləcə də, bu məqsəd üçün bölmə komandirləri tərəfindən təyin edilmiş şəxsi heyət vasitəsi ilə həyata keçirilir.

Döyüş meydanında xəstə və yaralıların təkrar axtarışını briqadanın (alayın) tibb xidməti rəisi təşkil edir. Bu məqsədlə o, hərbi hissə komandirinin qərarı ilə yaradılmış axtarış qrupundan, eləcə də, briqadanın tibb məntəqəsində ştat üzrə nəzərdə tutulmuş və təhkim edilmiş sanitər transportyorlardan istifadə edir.

Xəstə və yaralılar, axtarışdan və ilk tibbi yardımından sonra, yol və ciğirlərin yaxınlığında, nəqliyyatın yaxınlaşa biləcəyi yerlərdə toplanırlar. Sanitar nəqliyyat məntəqələri, bölmələrin döyüş düzülüşü yaxınlığında təşkil olunur.

Meşə yolları və ciğirlər ilə xəstə və yaralıların daşınmasını avtomobil nəqliyyatı vasitəsilə təşkil edərkən, onların təxliyyəyə hazırlanması üçün əlavə tədbirlər (xüsusi ilə ikinci qanaxmanın qarşısının alınması, siniqların etibarlı sarınması ilə bağlı tədbirlər və.s) görülməlidir. Daşınma zamanı xəstə və yaralıların əlavə zədələnməsinin qarşısını almaq məqsədilə avtomobillərin yumşaq hərəkəti təmin olunmalıdır. Bunun üçün şinlərdə təzyiq azaldılır, kuzovlara əlavə yüklər yığılır. Avtonəqliyyatın hərəkəti mümkün olmayan rayonlarda, təxliyyə üçün arabalardan, yükdaşıyan heyvanlardan, helikopterlərdən istifadə olunur.

### MEŞƏLİK ƏRƏZİDƏ QORUNMA, MÜDAFIƏ VƏ MÜHAFİZƏ

Arxa cəbhənin qorunmasını, müdafiə və mühafəsini təşkil edərkən, meşəlik ərazidə zəhərləyici maddələrin uzun müddət qalması ehtimalı nəzərə alınır, yanğından mühafizə tədbirlərinə və nəticələrin tez aradan qaldırılmasına xüsusi diq-

qət yetirilir, MTT hissə və bölmələrinin qalaqlanma və dağıntılı ərazilərdən keçib-getmə bacarığı və hazırlıq səviyyəsi nəzərə alınır. Arxa cəbhənin yerləşdiyi rayonda, yanğından mühafizə məntəqəsi yaradılır, yanğınsöndürmə komandası hazırlanır. Arxa cəbhənin şəxsi heyətinin yanğından mühafizə qaydaları, onlara riayət olunması, yanğının söndürülməsi üsulları və təhlükəsizlik tədbirləri barədə biliyinə və bacarığına xüsusi fikir verilir. MTT bölmələrinin yanğından mühafizəsi məqsədilə onların yerləşdiyi ərazilər quru ağaclar, qırıntılar və quru otdan təmizlənir, yanğının yayılmasının qarşısını alan xəndeklər, kəsintilər və.s hazırlanır. Bölmələrin yanğın zonasından çıxmasını təmin etmək məqsədilə, xüsusi yanğınsöndürən helikopterlərdən, nasoslu sudaşıyıcı texnikadan, ərazini zəhərlənmədən təmizləyən xüsusi maşınlardan (ARS) və. s istifadə olunaraq hərəkət marşrutları üzrə yanğın mənbələri lokallaşdırılır və söndürülür.

Müdafiə və mühafizəni təşkil edərkən nəzərə almaq lazımdır ki, hərbi hissə və bölmələr istiqamətlər üzrə yerləşdiyindən, ərazinin görünməz (bağlılıq) xarakterli olmasından, düşmən istifadə edərək asanlıqla arxa cəbhə ərazilərinə keçə bilər, onun kəşfiyyat-təxribat qruplarının aktiv fəaliyyət imkanı artar. Arxa cəbhənin müdafiə və mühafizəsi üçün xüsusi təyinatlı bölmələr ayrıla bilər.

### MEŞƏLIK ƏRƏZİDƏ MTT-NİN İDARƏ EDİLMƏSİ

MTT-nin idarə edilməsi, hərbi birlik, birləşmə və hissələrin ümumi idarəetmə sisteminin ayrılmaz tərkib hissəsi olaraq, özünəməxsus prinsiplər və üsullar üzrə fəaliyyət göstərən idarəetmə orqanları və obyektlərinə malik, daxil və xaric olan məlumat axınlarının (düzünə və geriyə doğru istiqamətlənmiş) fasiləsiz olaraq dövr etdiyi bir sistemdir.

Meşəlik ərazidə maddi-texniki təminatı idarə edərkən, meşəlik-bataqlıq şəraitinin, bölmələrin maddi-texniki təminatına təsirini diqqətlə qiymətləndirərək, onun səmərəli və vaxtında həyata keçirilməsinə yönəldilən, şəraitin mənfi təsirini azaldan əlavə tədbirlər görülməlidir. Xüsusi diq-

qət, texnikanın hərtərəfli hazırlığına, saxlanılmasına, daşınma və təxliyyə yollarının hazırlanma və saxlanılmasına, yaralı və xəstələrin vaxtında axtarışı və təxliyyəsinə, arxa cəbhənin müdafiə və mühafizəsinə, yanğından mühafizə tədbirləri-nə yönəldilməlidir.

## NƏTİCƏ

İstifadə edilən mənbələrin təhlili göstərir ki, sü-rətli texnoloji inkişaf dövründə müasir döyüş fəaliyyətlərində MTT mühüm əhəmiyyət kəsb edir. Bu, hissə və bölmələrin təşkil edib keçirdik-ləri marşlarda və müxtəlif döyüş şəraitlərində MTT vasitələrinin fasılısız təminatının mühüm yer tutması ilə əlaqədardır.

Meşədə müdafiədə MTT-nin müdafiəsinin aparılması zamanı müdafiə olunan bölmələrin MTT vasitələri ilə fasılısız və vaxtında təyin olunmuş normalara uyğun təmin olunması və qarşısında duran tapşırıqların uğurla icra etməsi-nin təminolunması məqsədilə həyata keçirilir. MTT bölmələri digər bölmələrin hərtərəfli və fasılısız təminatını təşkil etmək məqsədilə daim düşmən təzyiqi (KQS, adı silahlarının, aviasiya zərbələrinin, kəşfiyyat-diversiya qruplarının tə-tbiqi, dağlılış yollar, körpülər və s.) altında fəaliyyət göstərməyə və yerdəyişmələrə hazır ol-malıdır. Bu, MTT bölmələrinin şəxsi heyətinin və texnikasının xüsusi şəraitlərdə fəaliyyətlərə və istifadəyə düzgün hazırlanmasını (xüsusilə yürü-şə), həmçinin onun idarə olunmasını tələb edir.

## ƏDƏBİYYAT

1. Döyüş əməliyyatlarında MTT-nin təşkili. Bakı, 2008.
2. MTT ixtisasları üzrə mühazirələr toplusu. Bakı, 2012.
3. Боевой устав мотострелковой бригады вооруженных сил Российской Федерации.
4. Танкотехническое обеспечение танковых (мотострелковых) подразделений в боевых условиях.

## РЕЗЮМЕ

### ОРГАНИЗАЦИЯ И УПРАВЛЕНИЕ МАТЕРИАЛЬНО-ТЕХНИЧЕСКИМ ОБЕСПЕЧЕНИЕМ В ЛЕСНОЙ МЕСТНОСТИ Ф. ИСМАИЛОВ

В статье нашло широкое отражение организаций и управления материально-технического обеспечения обороны в лесу. Во время ведения боевых операций в лесной местности организация и управление материально-технического обеспечения, бесперебойное и своевременное материально-технического обеспечение подразделений является основой успеха и играет основную роль в успешном завершении всех операций.

### SUMMARY SUPPORT AND SERVICE DURING DEFENSE IN THE FOREST F. ISMAYILOV

In this essay has been emphasized about organization, command and control of the combat support and service during defense in the forest. The organization, command and control of the combat support and service and continuous providing all the units with services in time is playing main role during operations in the forest environment and in its success.

# QLOBALLAŞMANIN BEYNƏLXALQ SİSTEMƏ TƏSİRİ

Mayor Adəm HÜSEYNOV

## SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Açar sözlər:** qloballaşma, beynəlxalq münasibətlər, cəmiyyət, konsepsiya, infrastruktur, integrasiya.

**Ключевые слова:** глобализация, международные отношения, общество, концепция, инфраструктура, интеграция.

**Keywords:** Globalization, international affairs, society, concept, infrastructure, integration.

Qloballaşma nədir? Əvvəlcə bu sözün mənasına nəzər salaq. Qloballaşma sözü "qlobus" sözünün ilkin mənəsi olub "dairəvi" deməkdir və Yer kürəsi anlamındadır. Qloballaşma Yer kürəsi üzərində yaşayan inasnların üzləşdiyi ümumi problemlərin birgə həlli yolunda bəşər övladlarının vahid cəbhədə birləşmək istəyidir.

Qloballaşma həm obyektiv (bu proses heç kimdən və heç nədən asılı olmadan gedir) həm də subyektivdir (insanların iştirakı ilə gedir). Bu prosesdə biz elə etməliyik ki, o insanlara dəhşət yox, tərəqqi gətirsin.

Dahi fransız yaziçisi Viktor Hüqo 1849-cu ildə, 165 il bundan qabaq maraqlı bir fikir söyləmişdir: – “ Bir gün gələcək, siz – Fransa, Rusiya, İtaliya, İngiltərə, Almaniya, Qıtənin bütün xalqları öz müxtəlifliyinizi və qürur duyduğunuz fərdiyətçiliyinizi qoruyub saxlayaraq daha böyük bir birliyin içində əriyib Avropa qardaşlığını yaradacaqsınız”. Çox maraqlıdır Hüqo bu fikirləri söylədiyi dövrdə onu eşidənlərin görəsən neçəsi bunu ciddi qəbul edib? Bu uzaqgörən insan birinci və ikinci cahan savaşlarını təsəvvür edə bilibmi? O dövrlərdə bir-birini didməyə hər an hazır olan bu dövlətlərin nə vaxtsa bir ailədə birləşəcəyi ideyası hardan onun ağlına gəlmışdı?

Əvvəl ailədə, icmada, sonra feodal birliliklərində və dövlətlərdə birləşən insanlar min illərlə bir-bi-

ri ilə müharibələr etdilər və nəhayət, anladılar ki, bu müharibələr udana da, məğlub olana da sağlamaz yaralar vurur. Əvvəl dini müharibələr, da-

ha sonra xaç yürüşlərini, kommunizmi, faşizmi, dəhşətli qırğınlar törədən terrorizmi ortaya qoymuş insanlıq bu gün deyəsən, haqqın yoluna gəlir. Bu mənada qloballaşma bəşər cəmiyyəti ilə yaşıd bir prosesdir. İnsan övladı yarandığı gündən səhvlərə yol verə-verə və bu səhvlərdən nəticə çıxara-çıxara qloballaşmaya doğru yol gedir. Bu gün hamı birmənalı şəkildə təsdiq edir ki, milli, irqi, dini, cinsi, ictimai, siyasi və sair müxtəlifliyi normal qarşılıaya bilən insan hamı ilə rahat yaşaya bilər.

Qloballaşma prosesinin mahiyyətini və dövlətlərarası sistemə və beynəlxalq münasibətlərə təsirini öyrənmək üçün ilk əvvəl qloballaşmanın baş verməsində mühüm faktor olan “kompleks qarşılıqlı asılılıq” terminini aşadırmaq lazımdır. Qarşılıqlı asılılıq üç əsas komponentdən ibarətdir:

1. Coxqatlı əlaqələr.
2. Hadisələr və münasibətlər arasında iyerarxiyanın olmaması.
3. Hərbin əsas vasitə kimi öz əhəmiyyətini itirməsi.

Coxqatlı əlaqələr, qeyri-formal bağlarla hökumətin elita qrupunu, formal halda xarici işlərlə məşğul olan dövlət qurumlarını, qeyri-formal bağlarla qeyri-hökumət elita qrupunu və transmilli təşkilatları, bir sözlə cəmiyyətin müxtəlif

təbəqələrini formal və qeyri-formal yollarla əlaqələndirir. Bu kanallar dövlətdaxili, hökumətlər-arası və transmilli əlaqələr kimi təsnif oluna bilər.

Dövlətlərarası münasibətlər çoxqatlı səviyyələrə malik olur və onları aydın, davamlı iyerarxiya üzrə qruplaşdırmaq mümkün olmur. Konkret olaraq bu o deməkdir ki, digər məsələlər arasındaki sərhəd şəffaflaşmağa başlayır. Bu zaman həm dövlət daxilində, həm də dövlətlər arasında müxtəlif növ məsələlərin həlli müxtəlif qruplaşmalar yaradır.

Hərbin əsas vasitə kimi öz əhəmiyyətini itirməsi zamanı kompleks qarşılıqlı asılılıq hakim olan regionda dövlətlər hərbi qüvvəni bir-birlərinə təsir vasitəsi kimi istifadə etmirlər. Güc-bazar məraqları, informasiya üstünlüyü, diplomatik üstünlük və s. əsasında da formalaşa bilər. Lakin digər ərazi və dövlətlərlə münasibətlərdə hərbi qüvvə hələ də lazımlı gələ bilər.

Cəmiyyətlər arasında bu cür əlaqələrin yaranması və texnologiyanın inkişafı müxtəlif vəziyyətlərin bir-birinə qarışmasına, son nəticədə isə homogenləşməyə səbəb olur. Qloballaşma ilə assosiasiya edilən "dərinləşən qarşılıqlı əlaqələr", "uzaqdan fəaliyyət", "zaman-məkan faktorlarının sıxılması" kimi ifadələr qloballaşmanın məhiyyətini açmaq üçün kifayət etmir. Konseptual baza yaratmaq üçün daha dərin baxış lazımdır.

Qloballaşma anlayışı lokal, milli və regional anlayışların məntiqi davamı kimi qəbul edilə bilər. Bu zaman bu silsilənin bir başında lokal və ya regional səviyyədə təşkil olunmuş sosial-iqtisadi əlaqələr və şəbəkələr, digər başında isə qlobal səviyyədə təşkil olunmuş sosial-iqtisadi əlaqələr və şəbəkələr dayanır. Bu yanaşmaya əsasən qloballaşmaya insan fəaliyyətinin təşkilini zaman və məkan baxımından yenidən formalaşdırıv və müxtəlif region və kontinentlərdəki fəaliyyət sahələrini və fəaliyyət subyektlərini əlaqələndirən proses kimi baxıla bilər.

Artıq qeyd olunduğu kimi, qloballaşma həyatın bütün sahələrinə nüfuz edir. Onun qarşısını almaq, geri qaytarmaq mümkün deyildir. Prosesin milli məkana daha səmərəli təsirini təmin etmək, qlobal təsir və təzyiqlərin idarəolunan məcraяa yönəltmək kimi aspektlərindən danışmaq daha real mövqedir. Fəaliyyətin yenidən formalaşma-

sını daha dərindən başa düşmək üçün qloballaşmanın "zaman-məkan" faktorlarına nəzər salmaq lazımdır:

**Ekstensivlik** – "genişlənmə", "uzaqdan fəaliyyət".

Qloballaşma konsepsiyasına görə ilk əvvəl sosial, siyasi və iqtisadi fəaliyyət sferası sərhədləri aşaraq genişlənir və dönyanın bir qütbündə verilən qərar, yaxud atılan hər bir addım digər qütbədə istər fərdin, istərsə də ictimaiyyətin həyatına iri miqyasda təsir göstərə bilər. Bu baxımdan proses regionlararası qarşılıqlı əlaqələri güc və sosial fəaliyyətin təsir dərəcəsinin genişlənməsini və kənardan fəaliyyətin mümkünüyünü ehtiva edir. Bundan əlavə, konsepsiaya görə bu qarşılıqlı əlaqələr nizamsız və təsadüfi deyil, daimi olaraq tənzimlənir.

**Intensivlik** – əlaqələrin təsadüfən, ya qeyri-müntəzəm surətdə yox, planlı şəkildə tənzimlənməsidir, daimi olaraq qarşılıqlı əlaqələrin, qarşılıqlı fəaliyyətin və dünya düzəninin konturlarını müəyyən edən və dövlət sərhədlərini tanımayan proseslərin daimi intensivləşməsidir.

**Sürət** – potensial sürətin artması, qlobal əlaqələrin intensivliyinin və ekstensivliyinin artması qlobal proseslərin və qarşılıqlı əlaqələrin sürətlənməsini şərtləndirir. Digər tərəfdən dünya miqyaslı transport (transport burda daha geniş mənada işlənir, məsələn, ingilis dili anlaşma üçün universal infrastruktur) şəbəkəsinin yaranması, ideyaların, informasiyanın, əmtəənin interaksiyasını daha da sürətləndirir.

**Təsir dərəcəsi** – qarşılıqlı əlaqələrin təsir dərəcəsinə intensivlik və tezlik çox böyük təsir göstərə bilər. Çünkü qlobal səviyyədə baş vermiş hadisənin lokal səviyyədə güclü təsir dərəcəsinə malik olduğu qədər də hər hansı bir lokal hadisə lokal səviyyədə güclü rezonans doğura bilər. Bu səbəbdən qlobal və yerli məsələlər arasında sərhəd şəffaflaşmağa başlayır.

Qloballaşmanın dolğun tərifi bu dörd amilin hər birini özündə ehtiva etməlidir və qloballaşma konsepsiyasının tam izahı bunları tam sürətdə tədqiq etməlidir. Konsepsiyanı tədqiq edərkən daha iki anlayış nəzərdən yayınmamalıdır:

**a. Axın** – məkandan asılı olmayaraq, baş verən prosesdir və fiziki cisimlər, insanlar, simvollar və informasiyaya şamil edilir;

**b. Şəbəkə** – müstəqil subyektlər arasındaki mövcud əlaqələri, kəsişən fəaliyyəti mümkün edir.

Deyilənlərə əsasən, qloballaşmaya belə bir tərif vermək olar. Qloballaşma ictimai əlaqələrin və köçürmələrin ərazi baxımından yenidən təşkilidir və bu proses transkontinental və regionlararası axınların fəaliyyət şəbəkələrini və qarşılıqlı fəaliyyəti, gücün həyata keçirilməsinin artmasını ehtiva edir və bu amillərin intensivliyi, tezliyi və təsir dərəcəsinin artması ilə müşahidə olunur.

Bu konsepsiya qloballaşma barədə olan digər fikirləri təkzib edir. Qloballaşma ilə bağlı digər yanaşmalara “lokallaşma”, “milliləşmə”, “regionlaşma” və beynəlmiləlləşməni də aid etmək olar. Göründüyü kimi qloballaşmanın müxtəlif cür interpretasiya etmək olar, lakin qloballaşma heç bir vəchlə digər proseslərlə qarışdırılmamalıdır.

**Lokallaşma** – axınların və şəbəkənin spesifik ərazidə dövr etməsini nəzərdə tutur.

**Milliləşmə** – sosial əlaqələr və münasibətlər axınları müəyyən, təyin olunmuş sərhədlər daxilində baş verir.

**Regionlaşma** – coğrafi və fəaliyyət uyğunluğu nəticəsində yaranmış qruplararası qarşılıqlı əlaqələrin, axının baş verməsi və şəbəkənin yaranmasıdır.

**Beynəlmiləlləşmə** – coğrafi mövqeyində asılı olmayaraq iki və daha artıq milli dövlətlər arasında qarşılıqlı əlaqə və fəaliyyət istiqamətinin yaranmasıdır.

Bələliklə, qloballaşma nəzəriyyəsinə əsasən ticarət və maliyyə axını dünya iqtisadiyyatı sisteminin əsas sahələri arasında baş verir və bu proses zamanı yaranan digər ekvivalent axınlar xarakterinə görə lokal, milli, regional kateqoriyalara bölünə bilər.

Eyni zamanda bu konsepsiya qloballaşma daxilində regionlaşmanın inkar etmir. Əksinə, bu tip qurumlar daha sıx və dinamik sürətlə əlaqədardır. Çünkü bu qruplaşmalar qloballaşmanın dərinləşməsi üçün zəruri olan iqtisadi, sosial və fiziki strukturları təmin edir və bu prosesi sürətləndirir. İqtisadi regionlaşma bu baxımdan qloballaşma yolunda heç bir maneçilik törətmir. Avropa İttifaqını bu timsalda görmək olar.

## **Qloballaşmanın tarixi formaları:**

Qloballaşmanın tarixi formalarına keçməzdən

əvvəl qloballaşma ilə bağlı bir neçə ifadənin mənasını açıqlamaq vacibdir.

**Strukturlaşma** – qloballaşan fəndlərin fəaliyyəti və saysız-hesabsız fəndlər və qruplararası əlaqələrin məcmusu kimi yaranmışdır. Bu isə fəndlərin fəaliyyətini həm məhdudlaşdırmağa, həm də genişləndirməyə imkan verir.

**Stratifikasiya** – ictimai və qeyri-bərabərliyin təzahürü hesab edilir. Qeyri-məhdud ərazi, məkansızlıq qloballaşmanı ifadə edir. Çünkü ifadə özündə fəaliyyətin zaman və məkan çərçivəsini aşması və yenidən teretoriallaşmayı (yenidən təşkilatlanma və formallaşma nəticəsində ərazinin əvvəlki səviyyələri olan lokal, milli, regional, beynəlxalq, dövlətüstü səviyyələri geridə qoyan yeni ərazi anlamının bildirir. Qloballaşma prosesində ərazi faktoru öz əvvəlki vacibliyini itirir.

Globalçılar belə hesab edirlər ki, qloballaşma özlüyündə presedenti olmayan hadisədir və bunu başa düşmək üçün hadisələrin gedisatını analiz etmək lazımdır. Skeptiklər isə onlardan fərqli olaraq qloballaşmanın yeni proses olmadığını iddia edirlər. Onlar qloballaşmanın tarixi formalarını qurur və əsas ölçü amili kimi isə zaman – məkan faktorlarından və təşkilati elementlərdən istifadə edirlər.

Müasir qloballaşmanın əsas xüsusiyyətini vermək üçün analitik kateqoriyalar yaradılmalıdır və bunu da zaman – məkan amilləri üzərində qurmaq olar:

- qlobal şəbəkənin ekstensivliyi;
- qarşılıqlı əlaqələrin intensivliyi;
- qlobal axınların sürəti;
- qlobal əlaqələrin təsir dərəcəsi.

Bu yanaşma qloballaşmanın tarixi formalarının zaman-zaman nə cür dəyişməsini izləməyə imkan verir. Bu halda qloballaşmanın yeni fenomen olması, yaxud tarixi inkişafın qanuna uyğun mərhələsi olmasının barədə fikir yürütmək yersizdir. Lakin bu analitik kateqoriyanın komponenti olan təsir dərəcəsini ölçmək çox çətindir. Təsir dərəcəsini müəyyən edən amilləri aşkarlamaq üçün təsirin dörd növünü ayırdılar:

- qanunvericilik – siyasətə təsir (qarşılıqlı asılılığın zəiflik və həssaslıq effektleri);
- institutıonal – təşkilati və kollektiv seçimləri özündə ehtiva edən qüvvələrin təsiri;
- paylaşdırıcı – güc balansına, dövlətdaxili və

dövlətlərarası münasibətlərə təsiri və bunun əsasında zəiflik dərəcəsinə görə sosial qüvvənin formallaşması;

– struktur – dövlətdaxili fəaliyyətə təsiri, dövlət və cəmiyyətlərin qlobal təsirə reaksiyası, hökumətin müxtəlif qüvvə və insanlara münasibəti, ara mövqə, üstünlük, mübarizə və etiraz.

Qanunvericilik təsiri qərarverici qüvvənin qloballaşmasının təsiri altında seçim etməsinə təsir edir. Lakin bu proses heç də həmişə proqressiv olmur. Çünkü qloballaşma prosesində qərar qəbulədici qüvvənin özü reformasiya olmaq məcburiyyəti qarşısında qala bilər. Qanunvericiliyə təsirin iki səviyyəsi vardır.

Ümumilikdə siyasetin müxtəlif kurslarının əsas prinsiplərində dəyişiklik etməklə siyaset xəttini tamamilə dəyişir. Bu səviyyədə siyasi kurslara təsir dərəcəsi məhdud xarakter daşıyır.

İnstitutsiyal təsir və qloballaşma nəticəsində təşkilati və digər kollektiv orqanların seçim etmələrini ehtiva edir. Bu şərait qurumları yeni seçimlərə əl atmağa vadər edir ki, bu seçimlər əvvələr heç alternativ kimi nəzərə belə alınmamışdır.

Bundan başqa qloballaşma dövlətlər arasında və dövlət daxilində gücün və varın paylanmasına da əsaslı təsir göstərir. Paylaşdırıcı təsir cəmiyyət daxilində sosial qüvvələrin yenidən formallaşmasını müəyyən edən təsirdir. Başqa sözlə, bu təsir cəmiyyətin müxtəlif təbəqələrinin resurslarından istifadə imkanını müəyyən edir. Məsələn, ticarət bir qrup işçilərin işinin inkişafına mane olsa da, digər bir qrupun mənafeyinə xidmət edir.

Dövlətlərin və cəmiyyətlərin qloballaşmanı nə dərəcədə qəbul etmələrindən asılı olaraq struktur dəyişikliyi uzun və ya qisa zaman ərzində özünü göstərə bilər. Lakin bu struktur dəyişikliyi avtomatik sürətdə baş verməməlidir.

Qloballaşmanın tarixi formalarını müəyyən edən əsas amillərdən biri isə qrupların təşkillanması amilidir. Buraya infrastruktur, institutlaşma, stratifikasiya və qarşılıqlı fəaliyyət növləri aid edilir:

**İnfrastruktur** istənilən məkanda qlobal əlaqələrin intensivliyi və ekstensivliyini həm sürətləndirə, həm də ləngidə bilər. Çünkü o birləşdirici rol oynayır və axınları təmin edir. İnfrastruktur istə-

nilən sahədə qarşılıqlı əlaqələrin ümumi səviyyəsinə və buna görə də qlobal əlaqələrin miqyasına həllədici təsir göstərir. Məsələn, orta əsrlər zamanı kommunikasiya vasitələri məhdud olduğundan əlaqələrin də səviyyəsi çox aşağı idi. Buna görə də infrastrukturda baş verən dəyişiklik qlobal əlaqələrin potensial imkanına miqyaslı şəkildə təsir edir.

İnfrastrukturun səviyyəsi eyni zamanda qlobal şəbəkələrin institutlaşmasına da təsir edir. **Institutlaşma** qarşılıqlı əlaqə ünsürlərinin tənzimlənməsini həyata keçirir və nəticə etibarı ilə zaman və məkan baxımından onların yeni formada təşkilini təmin edir. Məsələn, mədəni sahədən tutmuş cinayətkarlar qədər qlobal əlaqələrə girmiş ünsürlərin fəaliyyətinin tənzimlənməsi hər hansı bir ictimai məkanda, institutlaşdırma vasitəsi ilə həyata keçir. Qlobal miqyasda bir-biriləri ilə real vaxtda əlaqə saxlamaq imkanı olur. Bu baxımdan institutlaşdırma qloballaşmanın tarixi formalarını şərtləndirən mühüm əhəmiyyətə malik digər bir amildir.

**Stratifikasiya** güc amili ilə çox sıx bağlıdır: Qloballaşma prosesində güc anlayışı yeni mənə və formalar kəsb etməyə başlayır ki, bu da müxtəlif qruplarda reaksiya doğurur. Güc ilə bağlı yeni terminlər də ortaya çıxır.

– gücün məkanı – yüksək səviyyəli təşkil olunmuş həyatda insanların, icmaların və qrupların fəaliyyət imkanlarını formallaşdırın və tənzimləyən fenomendir. Qlobal dünyada gücün məkanları çox ixtisaslaşmış və differensiallaşmışdır – məsələn, siyasi, iqtisadi, mədəni, miqrasiya, ətraf mühit, hərbi və s. məkanlar. Bir məkanda baş verən dəyişiklik digər məkanlardakı gücə şamil edilmir, çünkü məkanlar çox geniş və fərqlidir.

– gücün ekstensivliyi – gücün təşkilinin və həyata keçirilməsinin ərazi baxımından genişlənməsi anlamındadır.

– ekstensivləşmə – güc münasibətlərinin “uzaq məsafədən”, “strukturlaşma” və “yenidən strukturlaşması” vasitəsilə baş verir.

Qloballaşma gedisində dünya iqtisadiyyatı az və ya çox dərəcədə bütövləşmiş sistemdən vahid ümumdünya iqtisadi orqanızminə çevrildiyi üçün, milli iqtisadiyyatlar buraya bərabər hüquqlu avtonom sistemlər kimi daxil olmalıdır.

Dünya iqtisadiyyatını və milli bazarları qarşılıqlı bağlılıq əlaqələri birləşdirməlidir. Reallıqda isə qloballaşmanın mövcud model formulaları hesab olunan “Vaşinqton” və “Postvaşinqton konsensus”ları bu münasibətləri deyil, tabeçilik münasibətlərini, milli iqtisadiyyatların dünya bazarına tabeçiliyini nəzərdə tutur. Bu sxemin gerçəkləşdirilməsi, daxili maliyyə bazarlarının müstəqilliyini almaq və ya hədsiz zəiflətmək məqsədini güdür və son nəticədə integrasiya proseslərinin ifrat siyasiləşməsinə səbəb olur.

Qloballaşma, bazarla dövlətin münasibətlərini, maliyyə kapitalı ilə dövlətin integrasiya münasibətlərinə transformasiya edir. Bu münasibətlər bütün lokal (daxili) və qlobal (xarici) səviyyələrdə getməlidir.

Yeni dünya düzəni, milli iqtisadiyyatların son dərəcə dinamik və həssas münasibətlər qura bilməsini tələb edir. İqtisadiyyatın qloballaşması, integrasiyası və modernizasiyası, dövlətin milli mənafeyinə, onun təbii sərvətlərinə, mədəni, tarixi-coğrafi özəlliklərinə qayğılı münasibəti daim diqqət mərkəzində saxlamağı diktə edir. Yalnız bu əsasda, ölkənin geostrateji maraqların obyektindən, beynəlxalq iqtisadiyyatın tamhüquqlu subyektiñə çevrilmək şansını reallaşdırmaq olar. Tarixdən məlumdur ki, XVI əsrə avropalılar dəniz və okean yolu ilə kommunikasiyanı kəşf etməklə dünya ticarətinin təşkilatlanmasında təşəbbüsü ələ almışlar. Güman etməyə əsas var ki, XXI əsrin texnoloji kommunikasiyaları da, qloballaşma və integrasiya prosesləri də, qlobal iqtisadiyyatın intensiv münasibətlərin qurulduğu “qaynar nöqtələri”, əsas kommunikasiya həlqələrini transkontinental magistrala qaytarmasını təmin edə bilir.

Qloballaşma gücün təşkili, paylanması və həyata keçirilməsində köklü dəyişiklik edir. Güc burda müstəqil, bəşər həyatının universal ünsürü kimi başa düşülür. Güc ictimai və şəxsi həyatı əhatə edən anlam olub bütün qruplara, institutlara məxsusdur. Lakin heç bir tərəfin gücü təcrid halında mövcud olmur. Güc, qarşı və iştirakçı tərəflərin gücü nəzərə alınmaqla həyata keçirilir.

## NƏTİCƏ

Bu gün qloballaşma prosesləri nəticəsində beynəlxalq münasibətlər sistemində, ölkələrarası əlaqələrdə, milli dövlətlə, qlobal-fövqələmilli strukturların qarşı-

lıqli münasibətlərinin xarakterində dərin dəyişikliklər baş verir.

Qlobal problemlərin mürəkkəbliyi və çoxşaxəliliyi, onların həlli və aradan qaldırılmasının ənənəvi mövcud olan metod və vasitələrlə deyil, yeni beynəlxalq münasibətlər sisteminin formallaşmasını diktə edir. Bu da mövcud dünya sisteminin tarixin sınağından çıxmış, siyasi, iqtisadi, mədəni təşkilatlanma modeli olan milli dövlətin statusu, yeri və roluna dair ənənəvi təsəvvürlə də dəyişikliklər edilməsini şərtləndirir.

## ƏDƏBİYYAT

1. Kacowicz Ariel K. Regionalization, Globalization and World Politics. New Jersey, 1999
2. Robert O. Keohane and Joseph S. Nye. Power and interdependence, Richard K. Conflict after the cold War. Boston, 1994
3. David Held and Me. Grw. The Global Transformations Reader. Malden, 2000
4. Abbasbəyli A. Müasir beynəlxalq münasibətlər və qloballaşma. Bakı, 2009
5. Злобин Н.В. Место глобализации в международных конфликтах. С-Петербург, 2007
6. Пасечный А. Н. Глобализация и ее отражение в мировой политике. Екатеринбург, 2009

## РЕЗЮМЕ ВЛИЯНИЕ ГЛОБАЛИЗАЦИИ НА МЕЖДУНАРОДНУЮ СИСТЕМУ

А.ГУСЕЙНОВ

В данной статье «Влияние глобализации на мировую систему» анализируются основные факторы, которые оказывает всемирная глобализация на современные международные отношения. В статье глобализация определена как процесс, протекающий в последовательности от локального, к национальному, региональному и далее к мировому явлению.

## SUMMARY INFLUENCE OF GLOBALIZATION ON INTERNATIONAL SYSTEM A.HUSEYNOV

In this article named as « Influence of globalization on the world system » the main factors reflecting effect of the world globalization on contemporary international relations have been analyzed. In the globalization article is shown a process running in a consequence from local, to national and regional, and further to worldwide phenomenon.

# YENİ TEKNOLOJİ TƏTBİQLƏR

## HELİKOPTER AVTOBÖL «AT BLACK KNIGHT TRANSFORMER»

Uçan avtomobilər haqqında danışılanda insanların ağlına avtomobilərlə təyyarələr arasında orta bir nəqliyyat vasitəsi gəlir. Advanced Tactics şirkətinin nümayəndələri isə bunu bir qədər digər formada – yüksəkkeçimli, multikopter və Black-hawk helikopterin hibridi qismində görürərlər. Bundan başqa adıçəkilən şirkətin mütəxəsisləri tərəfindən belə qeyri-adi ideyanı reallaşdırılmış, yaralıları daşımaq, təchizat yüklərinin daşınması və xüsusi əməliyyatlarda müxtəlif tapşırıqların həyata keçirilməsində istifadəyə yararlı AT Black Knight Transformer adı verilmiş hibrid helikopter-avtomobil düzəltməyə nail olmuşlar.

Sınaq uçuşları zamanı yerdən idarəetmə sisteminin arxasında olan operator maşını məsafədən idarə etmişdir. Operator maşının dərti qüvvəsinin artırma-azaltma, hərəkət istiqamətini dəyişməni həyata keçirmiş, uçuşun stabillaşması də daxil olmaqla digər işləri isə avtomatik idarəetmə sisteminin ayrılmaz hissəsi olan avtomatik sistem

yerinə yetirmişdir. 3000 m yüksəklikdə uçmağa qadir olan bu uçan maşın sınaqlar zamanı cəmi 3 m havaya qaldırılmışdır. Məsaflənin azlığı yerlə sığortaedici elektrik kabeli birləşdirdiyinə və naqıldə cərəyanın kəsilməsilə idarəetmə sisteminin özbaşına qəza enişi rejimini həyata keçirməsi üçün belə az vaxt götürülmüşdür. Ancaq şirkət nümayəndlərinin təsdiq etdiklərinə görə sınaq uğurla başa çatmış, uçan aparat sınaqlarda özünü dayaniqli göstərmİŞdir.

Bu hibrid maşın Pentaqonun DARPA idarəesinin ARES (Özüquraşdırın Aero Yığıçı Sistemi) programı çərçivəsində yaradılmışdır. ARES programının əsas tapşırığı yaralıların təxliyyəsi, yük və döyüş sursatının yerinə çatdırılması, həmçinin başqa tipli nəqliyyat üçün keçimli olmayan yerlərdə fəaliyyət məqsədilə hibrid nəqliyyat vasitəsi hazırlamaqdır. Pilotun xüsusi təhlükəli əməliyyatlarda ən az riskə məruz qalması və lazımlı gələn hallarda bütün əməliyyatı məsafədən idarə etməklə həyata keçirə bilməsi də qoyulan tələblərdən biridir.





Hibrid sadə modul quruluşdan ibarətdir. Kompyuterləşmiş idarəetmə sistemi aparatı idarəetməni maksimum səviyyədə asanlaşdırır və hətta əllə idarəetmə imkanı yaradır. Aparatın rotorlarının hər biri özünün turbo-dizellə işləyən daxili yanma mühərriklərilə hərəkətə gətirilir və hər bir rotor hərəkət edən qurğuda quraşdırılmışdır.

Aparatın çoxrotorlu olması səbəbindən uçuşda stabililik üçün lazım gələn quyuq rotoru və digər stabillaşdırıcılar ehtiyac qalmır. İdarəetmə sistemi uçuşu əllə idarəetmə zamanı hibrid maşını avtomobil və ya velosipedi idarəetmə qədər asan edir. Əlavə olaraq bu sistem onun əsas funksiyalarını tam avtomatik rejimdə icra edən modullarla genişləndirilə bilər.

Axarlı aerodinamik fyuzülaja malik bu hibrid maşın ən xırda meydançada belə şaquli enmə-

qalxma həyata keçirə bilən nəqliyyat vasitəsidir. Avtomobil asqısı və aparatın qabaritləri həm asfalt yolda, həm də yolsuzluq şəraitində sürətlə hərəkət etməyə imkan verir. 8 ədəd bir-birindən asılı olmayan rotor isə aparatın havada sürətli uçuşunu, stabilliyini və yüksək idarəetməsini təmin edir. İdarəetmə sistemi üzbəüz rotorların arasındakı dərti qüvvəsi balansını saxlayır ki, bu da uçuşda yüksək idarəetməni və stabilliyi saxlamağa imkan verir. Blackhawk helikopterinin yük bölməsi həcmində yük bölməsi olan hibrid maşın 5 nəfər şəxsi və ya 450 kq yük qaldırıa, 240 km/saat sürətlə hərəkət edə və 463 km məsafə qət edə bilir.

Yerdə hərəkət zamanı o yüksəkkeçimli avtomobilərdə olan kimi, transmissiyanın köməyi ilə təkərlər üzərində 112 km/saat sürətlə hərəkət edə



bilir. Xeyli böyük və geniş həcmli təkərlər avtomobil-helikopterə yolsuzluq şəraitində hərəkət etməyə imkan verir və amortizə edici rol oynayır. Onun modul avtomobil olan hissəsi ayrıla bilər ki, bu da helikopterə havaya daha çox lazımi yük qaldırmağa imkan yaradır. Bundan əlavə kuzovun aşağı hissəsi xüsusi hermetik hissə ilə əvəzlənə bilər ki, bu da hibrid-helikopterin suya enib-qalxması deməkdir.

AT Black Knight Transformer helikopter avtomobildən başqa Advanced Tactics şirkətinin mütəxəssisləri onun 2 xarici asqısında 1600 kq yük konteyneri və 2 nəfər sərnişini daşımağa qadır olan AT Panther Transformer adlı daha kiçik qabaritli variantını da hazırlayırlar.



### UÇAN APARATLARA YENİ YANAŞMA «V-280 VALOR»

Bell Helikopter şirkəti V-22 Ospreyləri əvəz edə biləcək V-280 Valor uçan aparatının layihəsinin təqdimatını keçirmişdir. Bu – maili rotorlu yeni uçan aparati-V-280 Valor, tamamilə qeyri-adi və doğrudan da insan zəkasının hər şeyə qadir olduğunu göstərən bir yenilikdir. Böinqin X2, Sikorskinin, AVX Aircraft və EADS şirkətləri ilə birlikdə Bell Helikopter şirkəti də Joint Multi Role/Future Vertical Lift programı çərçivəsində

özünün şaquli uçuş və enişi həyata keçirə bilən çoxtəyinatlı uçan aparatını V-280 Valoru təqdim etmişdir.

Üçüncü nəsil V-280 birinci nəsil XV-3 və XV-15, ikinci nəsil mülki təyinatlı aparat BA-609 və təbii ki, V-22 Osprey layihələrinin reallaşdırılmasından əldə edilən yaxşı təcrübə sayəsində yaradılmışdır. Yeni aparat quruluşuna görə V-22-yə bənzəsə də çoxsaylı dəyişikliklər vardır. Belə ki,






Əgər V-22-nin rotorları mühərriklə birlikdə əyilirdilərsə, V-280-nin mühərrikləri isə sabit və üfüqi vəziyyətdə qalır, rotorların əyilməsi isə hərəkətli ötürücülər hesabına həyata keçirilir.

V-280-nin qanadları V-22-dən fərqli olaraq düzdür. Qanadlar bütövdür və onların möhkəmliyini, etibarlılığını artırmaq və çəkisini azaltmaq üçün Large Cell Carbon Core texnologiyasından istifadə etməklə hazırlanmışdır. V-280-nin V obrazlı böyük quyruğu, mürəkkəb formalı fyuzelajı və aparata nəzarəti dəfələrlə təkrarlayan idarəetmə sistemi var.

V-280 dedikdə "V" simvolu şaquli uçuş-eniş imkanlarını, "280" isə aparatın kreyser sürətini (518 km/saat) bildirir. V-280-nin fəaliyyətini 4 ekipaj üzvü həyata keçirir. Aparatın 11 nəfər tam ləvazimatlı döyüş bölməsi təyyarəni tez tərk etməsi üçün 1,8 m enində 2 qapısı var. Qapılar açıq olan halda əsgərlər birbaşa havadan da atəş aça bilirlər. V-280-nin fəaliyyət məsafəsi 926 km təşkil edir. JMR Technology Demonstrator layihəsi çərçivəsində heç də təkcə V-22 Ospreylərin əvəz edilməsi üçün təyin edilən çoxtəyinatlı uçan aparatlar hazırlanır. Belə ki, o bir çox ölkə və ordu-

ların istifadə etdiyi Sikorsky UH-60 Blackhawk və Boeing AH-64 Apache helikopterlərini əvəz edə bilər. Müsabiqə başa çatdıqda layihənin icrası üçün təqdim edilən layihələrdən 1 və 2-si seçiləcəkdir. Yeni uçan aparalar isə 2017-ci ildə havaya qalxmalıdır.





### PİLOTSUZ SUALTI QAYIQ

#### «TALİSMAN L»

Hərbi və mülki gəmilərin, limanların və əhəmiyyətli sahilyanı zonaların sualtı hücumlarından qorunması üçün DARPA şirkətinin sıfarişi ilə BAE Systems şirkəti "Talisman L" adı verilmiş kiçikölçülü pilotsuz sualtı qayıq işləyib hazırlanmışdır. Bu 50 kq çəkisi olan sualtı qayıq suyun altında 5 dəniz mili qət edə, 100 metr dərinliyə enə və 12 saat ərzində avtonom rejimdə qala bilər.

"Talisman L" yüksək manevr qabiliyyətinə malikdir. Sualtı qayıq öz ölçüləri hüdudunda, yəni durduğu yerdə döyüş tapşırığını tam yerinə yetirə bilər.

Qayıqda quraşdırılan 3 yüksəkhissiyatlı hidroloktor vasitəsilə ətraf mühiti izləmə yerinə yetirilir. Onlardan biri ön hissədə, ikisi isə yanlarda yer alıb. Hidroloktorlardan əlavə qayıqda ətrafi dairə boyu izləməyə qadir bir neçə videokamera mövcuddur.

"Talisman L"-in kiçik ölçüləri və çəkisi onu hər bir üzən vasitədən, hətta hava ilə doldurulan rezin qayıqdan da buraxmağa imkan verir. Məsafə-

dən idarəolunan naqilsiz sistemin köməyi ilə bu qayıqlar ya ayrı, ya da eyni tipli qayıqların müdafiə sisteminin heyətində idarə oluna bilər.

Sualtı qayıq idarəolunma sistemi ilə təchiz olunub, belə halda lazım gəldikdə ona qabaqcadan verilmiş parametr və məlumatlar əsasında tamaamilə fərdi qaydada verilmiş tapşırıqları yerinə yetirməyə qadirdir.

Təəssüflər olsun ki, bu sualtı qayığın bəzi xüsusiyyətləri məxfi saxlanılır. Gizli saxlanılan məlumatlara qayığın döyüş sistemi və silahlanması daxildir.

**Internet materilları əsasında hazırladı:**

**Vüqar MUSTAFAYEV**

## ELMİ MƏQALƏNİN TƏRTİBATI ÜÇÜN İRƏLİ SÜRÜLƏN TƏLƏBLƏR

Elmi məqalə MS Word mətn redaktorunda (2007, 2010, 2013) Azərbaycan dilində, Times New Roman şrifti ilə yığılmalıdır. Məqaləyə cədvəllər, qrafiklər, diaqramlar, fotolar daxil edilə bilər. Mətn şriftinin ölçüsü 12, sətirarası məsafə 1,5 olmalıdır. Səhifə, cədvəl, diaqram, şəkil və qrafiklər nömrələnməli, istinad mənbələri göstərilməlidir.

Məqalə 6-8 səhifədən az olmamalı, axırda yazılıdığı dildən başqa 40-50 sözdən ibarət rus və ingilis dillərində xülasə (rezüme, summary) yazılmalıdır. Məqalənin əvvəlində müəllifin işlədiyi müəssisə, onun ünvanı, e-mail ünvanı, 4-5 sözdən ibarət açar sözlər, axırda istifadə edilən ədəbiyyat siyahısı olmalıdır. Elmi mənbələrə edilən istinadlar məqalənin içində, sitat gətirilən cümlənin sonunda, nömrəsi və səhifəsi dördkünc mötərizənin içərisində verilməlidir: [1] və ya [1.119]. Məqalənin başqa bir yerində təkrar istinad olarsa, həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.

Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir. Məqalənin sonunda yazılın ədəbiyyat sırasında kitabın müəllifi, adı, çap edildiyi şəhər və nəşriyyat, çap tarixi göstərilməlidir. İstifadə edilən ədəbiyyat siyahısında son 5-10 ildə çap olunmuş elmi məqalə, monoqrafiya və yeni elmi-texniki mənbələrə üstünlük verilməlidir.

Müəlliflərin sayı üçdən çox olan hallarda birinci üç müəllifin adı göstərilməli və mötərizə içində kollektiv müəlliflər qrupunun olması öz əksini tapmalıdır. Rus, ingilis və ya digər dillərdə olan ədəbiyyat elə həmin dildə göstərilməlidir. Elmi məqalə müəllifləri kafedra və ya təşkilatın iclas protokolundan çıxarış, məqalənin elmiliyi və dövrün tələblərinə cavab verməsi, toxunulan məsələnin aktuallığı ilə bağlı iki rəy təqdim etməlidirlər.

### NÜMUNƏ:

1. Петухов С.И., Степанов А.Н. Эффективность ракетных стрельб. Москва, 1976

2. Sadıqova S. Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafi. Bakı, 2005

Səhifənin ölçüləri: vərəqin formatı – A4, sağ tərəfdən məsafə – 20 mm, sol tərəfdən məsafə – 30 mm, yuxarıdan və aşağıdan məsafə – 20 mm. Səhifələrin nömrəsi aşağıda və sağ tərəfdə qoyulmalıdır.

### MƏQALƏNİN ƏVVƏLİNDE AŞAĞIDAKILAR GÖSTƏRİLMƏLİDİR:

- məqalənin sərlövhəsi (qara şrift, ölçüsü – 14);
- müəllifin adı, rütbəsi, vəzifəsi, elmi dərəcəsi (şrift – 14);
- təşkilatın adı, şəhər, ölkə, e-mail (şrift – 14);
- açar sözlər (üç dildə).

Şəkil, foto, qrafik və diaqramlar ağ-qara rəngli olmalı, mətnin daxilində yerləşdirilməlidir. Qrafik, cədvəl və şəkillər\*.jpg formatında verilməli, mətnin çap variantı ilə birlikdə elektron variantı diskdə təqdim edilməlidir. Məqalənin sonunda məqalə müəllifi əlaqə saxlamaq üçün işlədiyi yeri, telefon və e-mail ünvanını göstərməlidir.

## «AZİMUT»

«HƏRBİ BİLİK» JURNALININ  
AYLIQ BÜLLETENİ

Redaksiyanın ünvanı:

370069 Bakı ş.,  
«Qızıl Şərq»  
hərbi şəhərciyi, 13,  
tel: 440-99-71

Lisenziya: № 002559

Yuğulmağa verilmişdir:  
15.12.2014

Çapa imzalanmışdır:  
28.12.2014

Fiziki çap vərəqisi: 10

Kağız formatı: 60x84 1/8  
İndeksi: 0317

Tirajı: 100

Sifariş: 127/428

Bülleten Azərbaycan  
Respublikası Müdafiə  
Nazirliyinin «Hərbİ  
Nəşriyyat»ında ofset  
təsəlli ilə çap edilib.  
Lisenziya: № 022042  
Verilmə tarixi:  
04.06.1999

### NÖMRƏNİN MƏSUL NÖVBƏTÇİSİ:

Minaxanın ƏKRƏM QIZI

### KORREKTOR:

Nəzrin ƏSƏDZADƏ

### SƏHİFƏLƏYİCİ- DİZAYNER:

Nazərin BABAYEVA

Nömrədə verilmiş  
materiallardan istifadə  
zamanı «AZİMUT»  
bülleteninə istinad  
edilməlidir.

İndeks 0317

## == DÜNYA POLİQONLARINDA ==



### DTV SHREDDER-TIRTILLI HƏRBİ SKEYTBORDDUR

DTV Shredder tirtilli skeytbordu xatırladan yeni hərbi nəqliyyat vasitəsidir. Bu, şəxsi heyətin daşınması üçün təyin edilmiş yeni sinif nəqliyyat vasitəsidir. DTV Shredderini hazırlayan BRG Werks şirkəti öz məhsulunu avqust ayında Detroytda keçirilən "Hərbi nəqliyyat vasitələri" konfransında nümayiş etdirmişdir.

4 taktlı Honda mühərriki ilə hərəkətə gələn DTV Shredderin çəkisi 60 kq, maksimal sürəti 48 km/saatdır. Tirtilli və aşağı ağırlıq mərkəzli olması DTV Shredderə yüksək manevrlilik, 1,2 m radiusda geri dönmək, mailliyi  $40^{\circ}$ -yə qədər olan yamacı rəf etmək və ən keçilməz ərazilərdə hərəkət etmək imkanı verir. Yuxarıda sadalanan keyfiyyətlərdən başqa DTV Shredderdə nəqliyyat vasitəsini avtomatik rejimdə və məsafədən idarə etməyə imkan verən idarəetmə sistemi quraşdırılması nəzərdə tutulmuşdur.

DTV Shredder 550 kq lazımi yükü daşımaq qabiliyyətinə malikdir. Bu, onu əlavə silah və vasitələrlə təchiz etməyə, onu praktiki olaraq istənilən tapşırığın icrası üçün hazır olan kəşfiyyat, müşahidə, hücum və nəqliyyat, yaralıların təxliyyəsi və təchizat yükləri daşıyan nəqliyyat vasitəsinə çevirməyə imkan verir.

## — DÜNYA POLİQONLARINDA —



### ALEKSANDR DULSEVİN BEŞİNCİ NƏSİL PAK-FA KONSEPSİYASI

Həm bilir ki, ABŞ HHQ-nin silahlanmasında beşinci nəsil F-22 Raptor və F-35 Lightning II təyyarələri var. Rusyanın “Su” şirkəti də milli istehsal olan belə bir qırıcı hazırlamaqla məşğuldur. Hələ heç kim yeni qırıcının görünüşünün necə olacağını bilmir və bu da fantaziyalara geniş yer açır. Sənaye üzrə dizayner olan Aleksandr Dulsev geniş kütlələrə PAK-FA-nın necə ola biləcəyi ilə bağlı özünün düşüncələrini təqdim etmişdir. Sözün düzü bu konsepsiya təəccüb doğurduğu kimi, gözəlliyi ilə də diqqəti cəlb edir.

Yeni qırıcının Rusiya SQ-nin silahlanmasında artıq köhnə nəsil sayılan Miq-29 və Su-27-ni əvəz edəcəyi planlaşdırılır. PAK-FA bu ilin sonuna qədər ilk sınaq uçuşuna qalxma-hıdır. PAK-FA-nın havada əsas rəqibləri F-22 Raptor və F-35 Lightning II təyyarələridir. Ancaq ümidvar olmaq istərdik ki, biz bu maşınların havada həqiqi döyüşünün kimi heç bir zaman şahidi olmayıacaqıq.



VƏTƏN DÖYÜŞƏ SƏSLEYYİR!



“HƏRBİ BİLİK” JURNALININ AYLIQ BÜLLETENİ “AZİMUT”

Ünvanımız: “Qızıl Şərq” hərbi şəhərciyi 13, tel: 440-99-71



«RİPSAV» ƏN SÜRƏTLİ TANKDIR

Bu gün dünyada ən sürətli tank ABŞ-ın Howe & Howe Technologies şirkəti tərəfindən hazırlanan Ripsaw tırtılı tankıdır. 600 at gücündə 6,6 l həcmli mühərrik 4 saniyə ərzində 100 km/saat sürət yığmağa və döyüş maşınına 128 km/saat sürətlə hərəkət etməyə imkan yaradır. Texnikanın ümumi ağırlığı 4 tondur və bura 1 ton lazımı yükü də əlavə etsək hər şey aydın olar. Maşın 50° yüksəkliyi asanlıqla rəf edir. Dünyanın ən sürətli tankı çəkisi 1 tondan artıq olmayan istənilən silah sistemi ilə silahlandırılma imkanına malikdir. Bu, böyük çaplı pulemyot, qumbara-atan və digər silah ola bilər. Tankın qiyməti dəstləşdirilmə və silahlanmasıdan asılı olaraq təxminən 200-500 min dollara qədərdir.